



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2010-cu ilin 1-ci müsabiqəsinin (EİF-2010-1(1)) qalibi olmuş  
və yerinə yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Sel suları altında qalmış ərazilərdə torpaq münbitliyinin bərpa edilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Babayev Məhərrəm Pirverdi oğlu

Qrantın məbləği: 90 000 manat

Layihənin nömrəsi: EİF-2010-1(1)-40/20-M-26

Müqavilənin imzalanma tarixi: 15 mart 2011-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 36 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 aprel 2011-ci il – 1 aprel 2014-cü il

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üslub və yanaşmalar

Layihənin yerinə yetirilməsində müasir müqayiseli çöl, kameral, laboratoriya tədqiqatlarından və müasir riyazi modellərdən istifadə olunmuşdur. Layihənin yerinə yetirildiyi dövrdə Sabirabad rayonunun sel suları altında qalmış kəndlərində kəsimlər qoyulmuş, torpaqların əvvəlki (sel suları altında qalmamışdan qabaq) vəziyyəti ilə müqayisəli təhlillər aparılmışdır. Torpaq nümunələrinin götürülməsi və təhlili aşağıdakı metodika üzrə həyata keçirilmişdir:

1. Torpağın həcm kütłəsi, sıxlığı hər təcrübə sahəsində qoyulmuş 3 kəsimdə üç təkrarda, hər 25 sm-dən bir 150 sm dərinlik üçün hesablanmışdır;
2. Torpaq-qrunṭların xüsusi çəkiləri (kütłəsi) də yuxarıda göstərilən yer və dərinliklər üçün piknometrik metodla təyin edilmişdir (Dolqova görə).
3. Vegetasiya dövrü ərzində götürülmüş torpaq nümunələrində nəmlik çəki üsulu ilə üç təkrarda hesablanmışdır;
4. Qranulometrik tərkib (hər təcrübə sahəsində 3 kəsimdə üç təkrarda) pipetka üsulu ilə (torpağı natriumpirofosfat düzündə işləmək və sonra 30 dəqiqə qaynatmaqla) təyin edilmişdir (Kaçinski üsulu).
5. Ümumi məsaməlilik aşağıdakı formulla hesablanmışdır:

$$P_{\text{mə}} = \frac{\varphi_x - \varphi}{\varphi_x} \cdot 100$$

burada:  $\varphi_x$  – torpağın xüsusi çəkisi, q/sm<sup>3</sup>;  $\varphi$  – torpağın həcm çəkisi, q/sm<sup>3</sup>.

6. Hıqroskopik nömlük torpaq nümunelerini uzun müddət ərzində açıq havada saxladıqdan sonra 5-8 saat termostatda qurutmaqla tapılmışdır.

7. Torpağın tam rütubət tutumu (TRT) aşağıdakı düsturla tapılmışdır:

$$TRT = \frac{P_{\text{m}}}{\varphi}$$

8. Drenaj və qrunut sularının minerallığını müəyyən etmək üçün su nümunəleri hər 5 gündən bir - yuma, arat və suvarmalar aparılan dövrdə və ilin qalan vaxtlarında ayda bir dəfə götürülmüşdir.

9. Drenaj axını modulu drenin orta beş günlük və orta bir aylıq sərfələrini onun qulluq etdiyi sahəyə bölməklə təyin edilmişdir.

10. Drenajla sahədən kənar edilən duzların miqdarı hər ay müddətində kənar edilən suların tərkibindəki duzların miqdarına görə təyin edilmişdir.

11. Torpaq-qrunutun 2,0 m-lik qatında duzların dinamikası aratdan əvvəl və sonra, hər suvarma suyu sahəyə verilməmişdən əvvəl və sonra, sentyabr ayının sonunda təcrübə sahəsində kəsimlər qoymaq və onlardan götürülmüş torpaq nümunələrində duzların miqdarı təyin olunmaqla müəyyənləşdirilmişdir.

12. Torpaq münbitliyinin göstəricisi kimi humusun miqdarı vegetasiyanın başlanğıcında (erkən yazda) və sonunda (payızda) əkin (0-25 sm) və əkinaltı (25-50 sm) qatlardan torpaq nümunələri götürülməklə 3 təkrarda təyin edilmişdir (Tyurin metodu).

13. Bitkilərin qida elementinə olan tələbatını nəzərə alaraq vegetasiyanın başlanğıcında (erkən yazda) və sonunda (payızda) əkin (0-25 sm) və əkinaltı (25-50 sm) qatlardan torpaq nümunələri götürülməklə qida elementlərindən azotun nitrat forması (disulfofenol turşusu ilə), ammonyak forması (Nessler reaktivi ilə) və mütəhərrik fosforun miqdarı Maçıqinə görə 3 təkrarda təyin edilmişdir;

14. Torpaq mühitinin reaksiyası laboratoriyyada pH-metriə (su və duz mehlulunda), tarla şəraitində solomer aparatının köməyi ilə təyin edilmişdir.

15. Su-duz rejiminin proqnozunu vermək üçün sadə emprik riyazi modellərdən istifadə olunmuşdur.

Belə ki, ilk dəfə olaraq layihə çərçivəsində Sabirabad royonunun sel suları altında qalmış ərazilərində sistemli tədqiqatlar aparılmış və alınmış nəticələr aşağıdakı bölmələrde göstərilir:

1. Sabirabad royonu üçün iki torpaq tipinin xarakterik oduğu müəyyən edilmişdir: 1.suvarılan çəmən-boz torpaqlar - *İraqlı Gleyic Calsisols*; 2.suvarılan alluvial-çəmən torpaqlar - *İraqlı Fluric Gleysols*. Həmin torpaq tiplərinin diaqnostikası cədvəl 1-də verilmişdir.

Həmin bölgədə torpaq tiplərinin müxtəlif dərəcədə (zəif, orta) şorlaşmış, şorakətləşmiş, irriqasiya eroziyasına məruz qalmış növlərinə təsadüf olunur.

*Suvarılan çəmən-boz torpaqlar.* Azərbaycanda suvarılan çəmən-boz torpaqlar əsasən Kür-Araz ovalığında, xam torpaqlarla kompleks şəkildə yayılıbdır. Zonallıq cəhətdən suvarılan boz və çəmən torpaqları arasında kecid təşkil edir. İqlimin daha quraq olması ilə səciyyələnir (quraqlıq indeksi-0,09-0,25 >10<sup>0</sup>-4192-4848; T<sub>hava</sub> >10<sup>0</sup>-30<sup>0</sup> 330 gün, T<sub>tor</sub>-350-360 gün), orta illik feal temperaturların cəmi 3900-4600<sup>0</sup>, nəmlənmə əmsali 0,23-0,33-dir. Suvarılan çəmən-boz torpaqların inkişafında qrunut suyunun səviyyəsi, suvarmanın intensivliyi və müddəti həllədici rol oynayır. Suvarılan çəmən-boz torpaqlar özündə müxtəlif suvarma tarixinə malik olan torpaqları birləşdirir. Bu torpaqlarda qrunut suyunun təsiri zəif olub, qədim əkinçilik mədəniyyətinin əlamətləri vardır. Hal-hazırda torpaqlar irriqasiya-qrunut hidromorf rejimində istifadə olunur. Qrunut suyunun səviyyəsi 3-6 m arasında dəyişir. Torpaqların rütubətlənməsində əsas rolu suvarma suları oynayır. Profilin aşağı qatlarına qrunut sularının hopmasına təsiri vardır. Rütubət və istilik rejimi bioloji proseslərin inkişafı üçün əlverişli şərait yaradır. Suvarılan çəmən-boz və alluvial-çəmən torpaqlar aşağıdakı diaqnostik əlamətlərlə

səciyyelənir (cədvəl 1). Müasir 40-50 sm qalınlıqda mədəniləşmiş qat boz-qonur rəngli və tozlu-topavari strukturlu, 25-30 sm qalınlıqlı əkin qatı /Al<sub>3</sub>/ boz rəngli və dənəvər-kəltənli strukturlu olub 15-20 sm qalınlıqlı bərkimiş əkinaltı /Ala"/ qatdan təşkil olunubdur. Suvarılan çəmən-boz torpaqların profilində çox zaman duzluluq və qleyləşmə əlamətlərinə təsadüf olunur.

Qranulometrik tərkib nisbətən ağırdır />0,01 mm-65-70%/, lil hissəcikləri üstünlük təşkil edir. Lillilik dərəcəsi 50%-dən yüksəkdir. Kanal və suvarma arxlarının yuxarı hissəsi boyunca yüksək olmayan həcm çekisi 1,1-1,3 q/sm<sup>3</sup>, əkin qatının yüksək məsaməli olması (52-58%) ilə xarakterize olunur. Əkin qatında humusun miqdari 1,8-2,3% olub, zəif mədəniləşmiş suvarılan torpaqlardan yüksək mədəniləşmiş suvarılan torpaqlara kimi tədricən artır, C:N nisbəti yüksəkdir /12-15/. Suyadavalı aqreqatların />0,25mm/ miqdari nisbətən yüksəkdir (45-55%) və bütün müasir mədəniləşmiş qat üzrə bərabər paylanır.

Humusun tərkibi humatlı-fulvatlıdır. Bütün profil boyu karbonatlılığının miqdari 10-15% arasında dəyişir, udma tutumu yüksəkdir /25-30 mq.ekv/, udulmuş kationlar arasında Mg və Na üstünlük təşkil edir, Ca:Mg nisbəti xam torpaqlara nisbətən azdır /1-2/. Zəif mədəniləşmiş variantlarda 30-40 sm-dən başlayaraq udulmuş Na-un artması ilə qələvilik və şorakətlilik artır. Torpaq profilinin morfoloji quruluşu aşağıdakı kimidir: AYa'ca z-AYa"caz-Bca z s m-BCca cs-Cs ca.

Yüksək mədəniləşmiş suvarılan çəmən-boz torpaqlar çox qədimdən suvarma əkinçiliyində istifadə edilir və qalın aqroirriqasiya gətirmələri əsasında inkişaf etmişdir. Bu torpaqların profili yaxşı aqreqatlaşmış, bioloji cəhdən işlənmiş, aqroirriqasiya gətirmələrinən təşkil olunmuşdur, 45-65 sm qalınlıqda qonur rəngli müasir mədəniləşmiş qatdan ibarətdir. Aqroirriqasiya akkumulyativ qatın qalınlığı 85-90 sm-dir. Bu torpaqların üst 1 metri rənginə, strukturuna, mineralozi tərkibinə və karbonatlılığına görə eyni cinslidir. Gipsin /140-160 sm/, duzun /140-180 sm/ və qleyliliyin /150-180 sm/ rastgəlmə dərinliyi xeyli aşağı düşmüşdür.

Müasir mədəniləşmiş qatın qranulometrik tərkibi əsasən yüngül gilicəli-tozlu-lilli olub, bəzən gilicəli-lilli iri tozlanmış növlərə rast gəlinir. Suyadavalı aqreqatların (>0,25 mm) 50-55%-dən çoxdur. Əkin qatında həcm çekisi 1,2-1,3 q/sm<sup>3</sup> olub, aşağı qatlarda nəzəre çarpacaq dərəcəde artır -1,3-1,5 q/sm<sup>3</sup>.

Ümumi məsaməllilik nisbətən yüksək deyil, 49-51% təşkil edir. Samanı rəngli basdırılmış torpaqlarda həcm çekisinin azalması (1,2-1,3q/sm<sup>3</sup>), ümumi məsaməlliliyin artması /53-54%/ müşahidə olunur.

Torpaq profilinin 1,5-2,0 m dərinliyə qədər yaxşı humuslaşması nəzəre çarpır. Əkin qatında humusun miqdari 2,3-2,8%-dir. Humin turşusunun fulvat turşusuna nisbəti Ch.t.:Cf.t vahiddən böyükür və 1,5-ə çatır. Karbonatın miqdarına görə profil oxşardır, 10-15% arasında tərəddüd edir. Suvarılan çəmən-boz torpaqlarda üst qatlarda karbonatın miqdari xam torpaqlara nisbətən 4-5% çoxdur. Bu torpaqlarda əlverişli şəraitdə, xüsusilə, yüksək mədəniləşmiş torpaqlarda təbii drenajın olması asan həllolan duzların profil boyu yuyulmasına şərait yaradır. Duz tərkibi sulfatlı-xloridli olub, karbonatların tərkibində natrium üstünlük təşkil edir. Bu torpaqlar üçün xarakterik olan torpaqların morfoloji profili:

AY i a'ca z- AUia"caz-Bicaz /Ahh<sub>ds</sub>/ /Bhh/ CD.

Suvarılan alluvial-çəmən torpaqlar. Çayların gətirmə konusunda suvarılan çəmən-boz torpaqlar arasında yuyulan irriqasiya hidromorf nəmlənmə rejimi şəraitində formalashmışdır. Qrunt sularının səviyyəsi 2 m-ə yaxındır və nisbətən sabitdir. Ərazi çox qədimdən suvarılır və əkinçilikdə istifadə olunur. Torpaqların nəmlənməsində suvarma suları ilə bərabər qrunt suları da iştirak edir. Torpaq profilinin aşağı və orta hissəsi qrunt suları ilə nəmlənir, qeyri-əlverişli torpaq-qrunt sularının qarşılıqlı təsiri altında duzlaşma prosesi baş verir. Suvarılan alluvial-çəmən torpaqlar xam torpaqlarla bəzi əlamətlərinə görə eynilik təşkil edir. Profili qrunt suları ilə nəmlənmə, duzluluq, qleylilik və alt hissədən merqelləşmə kimi əlamətləri özündə saxlayır. Uzun müddət suvarma şəraitində yuxarı 1 m-də torpaqmələğəlmə prosesi aerob şəraitdə

gedir və yuyulma prosesi baş verir. Torpaqda olan kifayət qədər nəmlik, yüksək temperatur bioloji fəallığa müsbət təsir göstərir, torpaq havasında  $\text{CO}_2$ -nin miqdarı 0,25-0,63 həcm/% təşkil edir.

Suvarılan alluvial-çəmən torpaqlar tip kimi aşağıdakı diaqnostik əlamətləri ilə xarakterize olunur. Qalınlığı 75 sm-ə qədər olan müasir mədəniləşmiş qat /zəif mədəniləşmiş 30-45 sm, orta mədəniləşmiş 50-60 sm, yüksək mədəniləşmiş 60-75 sm/ əsasən agroirriqasiya gətirmələrindən ibarətdir. Suyadavamlı aqreqatlarla  $>0,25 \text{ mm}$  zəngindir - 50-75%. Həcm çökisi əkin qatında nisbətən azdır /1,1-1,5 q/sm<sup>3</sup>/, profil boyu aşağıya doğru artır /1,5-1,7 q/sm<sup>3</sup>/. Humusun miqdarı geniş intervalda dəyişir /1,5 - 4,5%/ və torpağın mədəniləşmə dərəcəsi ilə müsbət korrelyasiya təşkil edir /1,5-2,5 % orta mədəniləşmiş, 3,5-4,5% yüksək mədəniləşmiş/. Humusun tərkibi Ch.t.:Cf.t.-1,1-1,2 fulvatlı-humatlıdır. Bütün torpaq profili karbonatlıdır. Mədəniləşmiş qatlar karbonatın miqdarına görə bircinslidir, aşağı qatlarda karbonatın miqdarı çoxalır və ana süxurda 15-17%-ə çatır, bəzən daha çox olur.

Cədvəl 1  
Torpaqların ilkin morfogenetik diaqnostikası

Göstəricilər	Suvarılan çəmən-boz		Suvarılan alluvial-çəmən	
	Zəif mədəni-ləşmiş	Yüksek mədəni-ləşmiş	Zəif mədəni-ləşmiş	Yüksek mədəni-ləşmiş
Qrunut sularının dərinliyi, m	3-4	4-6	2-3	2-4
Qalınlıq, sm	AY <sub>a</sub>	25-30	28-30	25-27
	AY <sub>a</sub>	15-20	15-25	20-30
	AY <sub>a</sub>	40-50	45-65	45-60
	AY <sub>i</sub>	-	85-90	-
Struktur qat	AY a	tozvari-topavari	topavari-dənəvər	tozvari-topavari-dənəvər
İfadə dərinliyi, sm,				
gips	140-160	140-160	-	-
karbonatlılıq	70-80	-	-	-
qleyllilik	150-160	150-180	100-150	130-150
duzlu luq	130-170	140-180	140-180	>100
Lillilik dərəcəsi, %	50-52	>50	45-50	30-40
Suyadavamlı aqreqatlar, >0,25 mm	45-55	50-55	50-65	65-75
Aqreqatlaşma dərəcəsi, %	35-50	50-60	55-60	60-65
Həcm çökisi, q/sm <sup>3</sup>	1,1-1,2	1,2-1,3	1,1-1,3	1,3-1,5
Temperatur, °C				
minimum	13-14	12-13	12-13	12-13
maksimum	28-30	27-28	27-28	27-28
Rütubətlilik, %				
minimum	16-18	18-21	17-18	20-26
maksimum	22-24	26-28	24-25	28-30
Mehsuldar nəmlik, -25 sm, mm	80-90	90-120	90-100	100-120
Bioloji proseslərin fəslî fazası	optimal	fəal	optimal	fəal
Humus, %, AUa	1,8	2,3	1,3-2,8	2,5-3,0
C:N	10-12	12-15	8-12	13-16

Asan həllolan duzların yuyulması və toplanması torpaqların mədəniləşmə səviyyəsi ilə bilavasitə əlaqədardır. Aşağı qatlarda qalıq sodalı şorlaşma əlamətləri müşahidə olunur.

Yarıməsəhra zonasının suvarılan alluvial-çəmən torpaqları mədəniləşmə prosesində dəyişmə dərəcəsi və hidromorfluğuna görə iki yarımtipə ayrıılır: 1.suvarılan zəif mədəniləşmiş alluvial-çəmən; 2. yüksək mədəniləşmiş alluvial-çəmən.

*Suvarılan alluvial-çəmən torpaqlara* qrunt suyunun sabit yüksək səviyyəsində /2-3 m/, relyefin çökək hissələrində suvarılan çəmən-boz torpaqlar arasında da təsadüf olunur. Bu torpaqlar normal irriqasiya-hidromorf su rejimi şəraitində əmələ gəlir və şorlaşmaya meyllidir! Suvarılan alluvial-çəmən torpaqların profili kifayət qədər tünd rəngli /bozumtul/, bioloji cəhətdən yaxşı işlənmiş, 40-50 sm qalınlıqda yumşaq qatın mövcudluğu ilə seciyyələnir. 125-150 sm dərinlikdən duzluluq, 100-150 sm-dən isə qleyləşmə əlamətləri başlayır. Zəif mədəniləşmiş variantlarda mədeni qatın az olması /30-45 sm/, əkinaltı qatın bərkliyi, şorakətiyi, şorlaşması ilə fərqlənir. Asan həllolan duzlara 0-50 sm-də təsadüf edilir, dərinliyə doğru artır. Profilin quruluşu: AU a'z-AY a" z- B cag-BCg-Cs ca.

Qranulometrik tərkibi yüngül gilli tozlanmış lillidir, lillilik dərəcəsi 45-50%-dir. Mədəniləşmiş qatda suyadavalı aqreqatlar  $>0,25 \text{ mm}$ / 50-65% təşkil edir, həcm çekisi nisbetən aşağıdır  $1,1-1,3 \text{ q/sm}^3$ . Mədəniləşmə dərəcəsindən asılı olaraq tədricən artır  $/1,4-1,5 \text{ q/sm}^3$ . Ümumi məsaməlilik nisbetən yüksəkdir - 55-60%. Üst 1 metrlik qat humusludur. Mədəniləşmiş qatda humusun miqdarı 1,3-2,8%, C:N nisbəti - 8-12-dir. Müasir əkin qatında udma tutumu /25-35 mq.ekv/ yüksəkdir. C:Mg nisbəti yuxarı qatlarda /1,2-2,0/ torpaqəmələğətirən sükura nisbetən /2-3/ dardır. Torpaq mühiti qələvidir /pH su məhlulunda 8,5-9,0/.

Yüksək mədəniləşmiş variantlarda duzun toplanmasına ikinci metrdə təsadüf olunur və quru qalıq 0,3-0,4%-dən çox olmur. Zəif mədəniləşmiş torpaqlar şorlaşması ilə xarakterizə olunur, asan həllolan duzların miqdarı birinci metrdə orta hesabla 0,3-1,0%, ikinci metrdə isə 0,3-0,8% təşkil edir. Duz tərkibi əsasən xlorlu-sulfatlıdır, kationlar arasında Na üstünlük təşkil edir, ümumi qələvilik 0,06-0,10% artır, ikinci metrdə karbonatların çoxalması ilə potensial sodalılıq artır.

2. Tədqiqat aparılan və sel suları basmış ərazilərdən genetik qatlardan götürülmüş torpaq nümunələrinde aparılan analizlər nəticəsində həmin ərazinin torpaq adları dəqiqləşdirilmiş və sistematikası verilmişdir (cədvəl 2).

Cədvəl 2  
Tədqiqat ərazisi torpaqlarının sistematikası

Kəsim №	Tədqiqat yeri	Torpaqlar	Beynəlxalq adları (in WRB)
1	K-1 Yonca	Suvarılan şoranvari basdırılmış mədəniləşmiş açıq çəmən-boz	Iraqri Salic akkumilation Gleyic Calsisols
2	K-2 Yaşıl yem	Suvarılan şorakətvari adı çəmən-boz	Iraqri Sodic Gleyic Calsisols
3	K-3 Taxıl (büğda)	Suvarılan şorakətvari adı çəmən-boz	Iraqri Sodic Gleyic Calsisols
4	K-4 Pambıq	Suvarılan alluvial-çəmən	Iraqri Gleyic Fluvisols
5	K-5 Tərəvəz	Suvarılan alluvial-çəmən	Iraqri Gleyic Fluvisols
6	Kəsim 6	Suvarılan şorakətvari çəmən-boz	Iraqri Sodic Gleyic Calsisols
7	Kəsim 7	Suvarılan şoranvari çəmən-boz	Iraqri Salic Gleyic Calsisols
8	Kəsim 8	Suvarılan zəif şorakətvari çəmən-boz	Iraqri Sodic Gleyic Calsisols
9	Kəsim 9	Suvarılan şorakətvari çəmən-boz	Iraqri Sodic Gleyic Calsisols
10	Kəsim 10	Suvarılan şorakətvari	Iraqri sodic Gleyic

		allüvial çəmən	Fluvisols
11	Kəsim 11	Suvarılan şorakətvari allüvial çəmən	Irraqri sodic Gleyic Fluvisols
12	Kəsim 12	Suvarılan orta şorakətvari allüvial çəmən	Irraqri sodic Gleyic Fluvisols
13	Kəsim 13	Suvarılan şorakətvari allüvial çəmən	Irraqri sodic Gleyic Fluvisols
14	Kəsim 14	Suvarılan adi çəmən-boz	Irraqri Sodic Gleyic Calsisols
15	Kəsim 15	Suvarılan açıq çəmən-boz	Irraqri Sodic Gleyic Calsisols
16	Kəsim 16	Suvarılan adi çəmən-boz	Irraqri Sodic Gleyic Calsisols
17	Kəsim 17	Suvarılan basdırılmış allüvial-çəmən torpaqlar	Irraqri akkumilation Gleyic Fluvisols
18	Kəsim 18	Suvarılan basdırılmış çəmən-boz torpaqlar	Irraqri akkumilation Gleyic Calsisols

3. Kəsimlərdən götürülmüş torpaq və qrunut sularının kimyəvi analizlərinin nəticələri göstərir ki, təcrübə sahəsində qrunut sularının minerallığı və torpaqlarda duzların miqdarı müxtəlif olub, hətta bəzi yerlərdə buraxıla bilən həddən çoxdur (cədvəl 3, 4, 5). Cədvəl 4-dən göründüyü kimi, tədqiqat sahələrində qrunut sularının minerallığı müxtəlif olub, 2,025 q/l -dən 5,806 q/l -ə qədər dəyişir. Qrunut sularının minerallığı uyğun olaraq aşağıdakı kimi dəyişmişdir: 1-ci sahədə (yonca bitkisi altında) -2,775 q/l; 2-ci sahədə -5,805 q/l; 3-cü sahədə (taxıl bitkisi altında) -2,795 q/l; 4-cü sahədə (pambıq bitkisi altında) -2,295 q/l və 5-ci sahədə - 2,025 q/l. Göründüyü kimi, qrunut sularının minerallığının ən yüksək qiyməti xam torpaqlarda müşahidə edilir və pH-in qiyməti də digər sahələrə nisbətən yüksək olub 7,57-dir. Ümumiyyətlə, qrunut sularında pH-n qiyməti 7,74-7,57 arasında dəyişir. Torpaqda duzların miqdarı da müxtəlif olub, 0,196%- dən 1,430% arasında dəyişir. Belə ki, 1-ci sahədə duzların miqdarı 0,431-1,430% və pH-in qiyməti isə 7,65-7,91 arasında dəyişir.

Cədvəl 3

Tədqiqat ərazisində qrunut sularının minerallığı (duzları təyin edən Solemer cihazına görə)

Kəsimlərin yeri	pH	EC, (ms)	KCl ( ppm )	NaCl ( ppm )	Duzların miqdarı, ( ppm )
I sahə yonca	7,53	3,52	1670	2340	2360
II sahə örtüş	7,57	7,38	3400	4980	4950
III sahə taxıl	7,43	3,71	1770	2470	2450
IV sahə pambıq	7,33	2,90	1390	1950	1950
V sahə təzərəv	7,44	2,23	9880	1390	1390

Cədvəl 4

Tədqiqat ərazisində qrunut sularının minerallığı

Kəsimin №	Dərin- lik, m	CO <sub>3</sub>		HCO <sub>3</sub>		Cl		Quru qalıq, %-lə
		mq-ekv	%	mq-ekv	%	mq-ekv	%	
K-1 (I sahə)	1.48	yox	yox	0,40	0,024	13,2	0,642	2,775
K-2 (II sahə)	1.46	yox	yox	0,40	0,024	61,00	2,135	5,806
K-3 (III sahə)	1.71	yox	yox	0,20	0,012	10,20	0,357	2,795
K-4 (IV-sahə)	1.08	yox	yox	0,40	0,024	6,40	0,224	2,295
K-5 (V sahə)	1.18	yox	yox	0,40	0,024	6,20	0,217	2,025

Bu göstəricilər uyğun olaraq 2-ci sahədə 0,66-1,94% və 7,75-8,01; 3-cü sahədə 0,200-0,282 % və 7,54-7,86 ; 4-cü sahədə 0,214-0,777% ; 5-ci sahədə isə 0,192-0,510% və 7,83-7,90 arasında dəyişir (cədvəl 5). Göründüyü kimi, torpaqlar müxtəlif dərəcədə şorlaşmaya məruz qalmaqla yanaşı, onlarda zəif şorakətvarılıyın əlamətləri də mövcuddur (pH-ın 7-8 arasında dəyişməsi).

Cədvəl 5

Tədqiqat ərazisi torpaqlarında duzların miqdarı (duzları təyin edən Solemer cihazına görə)

Kəsim-lərin yeri	Dərinlik, sm-lə	pH	EC, (ms)	KCl (ppm)	NaCl (ppm)	Duzların miqdarı, ( ppm )
Kəsim -1 (I sahə)	0-14	7,73	1,20	575	572	795
	14-31	7,65	1,95	962	950	1350
	31-61	7,67	2,10	1020	1410	1430
	61-84	7,73	1,42	674	671	937
	84-107	7,91	0,70	322	314	428
	107-141	7,85	0,70	337	329	453
Kəsim -2 (II sahə)	0-16	7,75	2,75	1360	1330	1940
	16-29	7,80	1,65	804	813	1110
	29-51	7,94	1,95	976	970	1380
	51-79	7,89	2,10	1020	1020	1440
	79-102	8,01	0,98	480	480	654
	102-144	8,00	1,40	661	661	918
Kəsim -3 (III sahə)	0-13	7,54	0,50	193	181	258
	13-29	7,66	0,45	186	174	240
	29-48	7,61	0,55	220	212	288
	48-67	7,63	0,54	211	203	280
	67-108	7,86	0,40	154	146	200
	108-161	7,65	0,50	192	186	250
Kəsim-4 (IV sahə)	0-19	7,74	0,38	165	156	214
	19-31	7,84	0,38	166	158	215
	31-52	7,95	0,50	231	225	306
	52-89	7,91	0,65	292	285	388
	89-112	7,72	1,10	532	528	739
	112-171	7,68	1,15	555	553	771
Kəsim-5 (V sahə)	0-22	7,83	0,50	378	373	508
	22-61	7,85	0,38	154	145	200
	61-85	7,90	0,38	152	145	196
	85-112	7,87	0,35	141	134	183

4. Tədqiqat ərazisi olan Sabirabad rayonunun Minbaşı kədinin sel suları basmış ərazisində aparılan tədqiqatlar zamanı qida elementləri öyrənilmişdir. 1. Sabirabad rayonu Minbaşı bələdiyyəsinin ərazisində sel suları basmış kənd təsərrüfatına yararlı sahələrdən (taxıl, pambıq, tərəvəz, yonca və otlaq) götürülmüş torpaq nümunələrində ümumi humus və azotun miqdarının zəif olduğu müəyyən eilmişdir; 2. Tədqiq olunan sahələr üzrə humusun miqdarı 1,55-2,35 %, ümumi azotun miqdarı isə 0,10-0,18% arasında tərəddüb etmişdir.; 3.Əsas qida elementlərinin (azor, fosfor, kalium) bitkiler tərəfindən mənimsenilən formaları torpağın əkin və əkinaltı qatlarında azot üzrə-13,9-19,7 mq/kq; fosfor üzrə-19,8-23,7 mq/kq; kalium üzrə isə 106,5-114,3 mq/kq arasında tərəddüb etmişdir (cədvəl 6); 4. Karbonatlılıq - 2,45-2,71 % arasında tərəddüb etmişdir ki, bu da üzvi maddələrin parçalanmasının çox zəif olduğunu göstərir 5. Torpaq mühitinin reaksiyası pH su suspenziyasında müəyyən edilmiş və 7,9-8,4 arasında dəyişmişdir ki, bu mühitin qələvi olduğunu göstərir; 6. Tədqiq olunan sahələrdə torpaq münbitliyinin sabit saxlanması yüksək və keyfiyyətli kənd təsərrüfatı məhsulları əldə edilməsi üçün sel sularından azad olunmuş əkin sahələrində hektara 40 t/ha üzvi mənşəli gübrələrin və ya N<sub>90</sub>, P<sub>90</sub>, K<sub>75+</sub> 20 t/ha peyin ilə birlikdə verilməsi tövsiyə edilmişdir.

Cədvəl 6

Təcrübə sahəsi torpaqlarında qida elementlərinin miqdri

Qat və derinlik, sm	Ümumi, %			Mənimsənilən q/kg		
	N	P <sub>2</sub> O <sub>5</sub>	K <sub>2</sub> O	N	P <sub>2</sub> O <sub>5</sub>	K <sub>2</sub> O
<i>Suvarılan çəmen-boz orpaqlar</i>						
AYa-25	0,16	0,19	1,72	19	26	113
AYa-25-50	0,12	0,16	1,63	17	25	115
<i>Suvalan alluvial-çəmen torpaqlar</i>						
AYa-25	0,17	0,23	2,30	24	30	115
AYa-25-50	0,14	0,20	1,96	21	27	120

5. Torpaq nümunələrində aparılan analizlərin nəticələrinə əsasən təcrübə sahəsi torpaqlarının əsas diaqnostik göstəriciləri müəyyən edilmiş və cədvəl 7-9-da verilmişdir.

Cədvəl 7

Təcrübə sahəsi torpaqlarının əsas diaqnostik göstəriciləri

Kəsim-lərin №-si	Genetik qatlar	Dərinlik, sm	Hiqroskopik nəmlilik, %-la	Humus, %-la	Ümumi azot, %-la	C:N	CO <sub>2</sub>	CaCO <sub>3</sub>
1	2	3	4	5	6	7	8	9
1	AY'azs	0-14	5,54	2,86	0,21	7,9	4,35	9,88
	AYa"z,s	14-31	5,54	2,38	0,18	7,7	2,74	6,22
	ABa",s,m	31-61	5,39	1,32	0,12	6,3	3,21	7,30
	Bca,s,m	61-84	4,12	1,16	0,11	6,1	6,12	13,90
	Bc,ca,s	84-107	3,96	0,57	0,07	4,7	5,74	13,05
	Cca,s,q	107-141	4,14	0,21	0,05	2,4	5,93	13,48
K-2	AYzs	0-16	4,72	2,92	0,22	7,7	3,74	8,49
	AYs	16-29	4,81	2,27	0,18	7,3	3,55	8,06
	ABs	29-51	4,73	0,67	0,08	4,9	5,41	12,32
	Bca,s	51-79	3,90	0,57	0,07	4,7	4,82	10,94
	BCca,c	79-102	4,31	0,52	0,07	4,3	5,00	11,37
	Cs,zs,q	102-144	4,70	0,41	0,06	4,0		9,35
K-3	AYa'z	0-13	4,72	2,45	0,19	7,5	2,61	5,94
	AYa"z	13-29	4,33	1,67	0,14	6,9	4,08	9,27
	AYa"ca	29-48	3,33	1,10	0,10	6,4	5,50	12,50
	Bca,q	48-67	4,32	0,64	0,07	5,3	6,11	13,90
	BCca	67-108	3,66	0,69	0,09	4,4	5,19	11,79
	Cca	108-161	3,91	0,53	0,07	4,4	5,19	11,79
K-4	AYa'zi	0-19	4,77	1,31	0,12	6,3	4,48	10,19
	AYa"zi	19-31	4,77	1,65	0,14	6,8	4,12	9,35
	Bca	31-52	4,34	0,74	0,08	5,4	5,05	11,48
	Bca,s	52-89	3,80	1,45	0,012	7,0	3,89	8,84
	BCcas	89-112	3,97	0,77	0,08	5,6	4,63	10,51
	Ccas	112-171	4,54	0,41	0,06	3,9	3,93	8,93

1	2	3	4	5	6	7	8	9
K-5	AYa'ca,zs	0-22	2,88	1,31	0,12	6,3	4,58	10,41
	AYa"caz	22-61	3,31	1,50	0,13	6,7	3,67	8,33
	ABca	61-85	3,09	1,00	0,10	5,8	4,04	9,18
	BCca	85-112	2,94	0,83	0,09	5,3	4,40	10,00
K-6	AY'iz	0-14	4,09	3,80	0,27	8,2	5,91	13,43
	AY"iz	14-27	3,92	3,00	0,22	7,9	6,49	14,75
	AY",m	27-49	3,57	2,17	0,17	7,4	6,88	15,65
	Bca	49-72	4,31	0,83	0,09	5,3	6,55	14,89
	/A'ca/	72-97	4,18	1,81	0,15	7,0	6,49	14,75
	/A"ca/	97-114	4,35	1,21	0,11	6,4	5,57	12,65

K-7	AYa'iz AYaica /Aca/ ABca /Aca/ /ABza,m/	0-16 16-31 31-58 58-92 92-105 105-125	4.13 3.75 3.75 4.23 4.04 4.35	1.57 1.10 2.71 1.15 2.59 1.31	0.13 0.10 0.20 0.11 0.16 0.12	7.0 6.4 7.8 6.1 9.4 6.3	5.51 5.91 6.49 6.29 6.29 5.25	12.53 13.43 14.75 14.30 14.30 11.94
K-8	EI /AY"ai/ /AY'a"ica/ Bica Bia	0-12 12-29 29-64 64-97 97-120	4.35 4.41 4.28 4.45 4.43	0.98 1.71 1.55 1.50 1.45	0.10 0.14 0.13 0.13 0.12	5.7 7.1 6.9 6.7 7.1	6.23 6.23 6.56 6.62 6.43	14.15 14.15 14.91 15.06 14.61
K-9	AYa'iz AYa"iz Bcasl /Ala Blca	0-17 17-29 29-54 54-81 81-110	4.10 4.09 4.02 4.19 4.14	1.65 1.91 0.52 1.24 0.59	0.14 0.15 0.07 0.11 0.07	6.8 7.4 4.3 6.5 4.9	5.97 5.97 6.56 6.56 6.56	13.57 13.57 14.91 14.91 14.91
Lil çöküntüler								
Beşdeili kendi			4.71	0,46	0.06	4.4	5.62	12.77
Minbaşı kendi			2.34	1,03	0.10	5.9	5.46	12.40
Poladıtuğay kendi			1.32	0.52	0.07	4.3	5.21	11.85

Cedvel 8  
Tecrübe sahisi torpaqlarında udułmuş əsasların miqdari

Kesim №	Dərinlik, sm	Udułmuş əsaslar, mq.ekv			Udułmuş əsas- ların cəmi, mq.ekv	Udułmuş əsasların cəmindən, %-la				pH
		Ca	Mg	Na		Ca	Mg	Na	Ca:Mg	
1	2	3	4	5	6	7	8	9	10	11
K-1	0-14	18,30	16,50	4.00	38.80	47.16	42.53	10.31	1.11	7,73
	14-31	18,50	16,70	3.80	39.00	47.44	47.82	9.74	0.99	7,65
	31-61	22,10	12,30	3.72	38.12	57.97	32.27	9.76	1.80	7,67
	61-84	16,30	18,50	4.05	38.85	41.96	47.62	10.42	0.88	7,73
	84-107	11,80	7,00	2.65	21.45	55.02	32.63	12.35	1.69	7,91
	107-141	14,50	7,50	2.80	24.80	58.47	30.24	11.29	1.93	7,85
K-2	0-16	16.00	5.60	2.60	24.20	66.12	23.14	10.74	2.86	7,74
	16-29	15.80	7.40	2.95	26.15	60.42	28.30	11.28	2.13	7,84
	29-51	14.50	7.90	3.26	25.66	56.51	30.79	12.70	1.84	7,95
	51-79	9.80	10.20	3.05	21.05	42.52	44.25	13.23	0.96	7,91
	79-102	41.20	8.40	4.85	54.45	75.66	15.43	8.91	4.90	7,72
	102-144	30.80	2.40	2.88	36.08	85.36	6.66	7.98	12.82	7,68
K-3	0-13	15.30	7.10	2.85	25.25	60.59	28.12	11.29	2.15	7,75
	13-29	12.90	10.70	3.00	26.60	48.50	40.22	12.28	1.21	7,80
	29-48	10.20	8.60	3.15	21.95	46.47	39.18	14.35	1.17	7,94
	48-67	13.10	9.70	3.22	26.02	50.35	37.28	12.37	1.35	7,89
	67-108	12.30	6.10	3.10	21.50	57.21	28.37	14.42	2.02	8,01
	108-161	12.60	8.60	3.35	24.55	51.32	35.03	13.65	1.47	8,00
K-4	0-19	21.90	8.10	2.75	32.75	66.87	24.73	8.40	2.70	7,54
	19-31	15.20	5.20	2.20	22.60	67.26	23.01	9.73	2.92	7,66
	31-52	16.80	9.60	2.30	28.70	58.54	33.45	8.01	1.75	7,61
	52-89	12.40	6.80	2.10	21.30	58.22	31.93	9.85	1.82	7,63
	89-112	19.70	9.90	3.95	33.55	58.72	29.51	11.77	1.99	7,86
	112-171	18.10	9.10	2.80	30.00	60.33	30.33	9.34	1.99	7,65

1	2	3	4	5	6	7	8	9	10	11
K-5	0-22	13.40	7.0	3.20	23.60	56.78	29.67	13.55	1.91	7,83
	22-61	16.10	8.30	3.88	28.28	59.94	29.35	13.71	2.04	7,85
	61-85	16.30	18.90	5.51	40.71	40.04	46.43	13.53	0.86	7,90
	85-112	14.90	20.30	5.42	40.62	36.68	49.98	13.34	0.73	7,87
K-6	0-14	12.40	9.60	2.48	24.48	50.65	39.22	10.13	1.29	1,29
	14-27	11.20	14.80	2.34	28.34	39.52	52.22	8.26	0.76	0,76
	27-49	12.00	12.00	2.00	26.00	46.15	46.15	7.70	1.00	1,00
	49-72	13.80	11.00	2.20	27.00	51.11	40.75	8.14	1.25	1,25
	72-97	14.00	9.20	2.10	25.30	55.34	36.36	8.30	1.52	1,52
	97-114	15.10	8.10	2.20	25.40	59.45	31.89	8.66	1.86	1,86

K-7	0-16	16.40	5.20	2.30	23.90	68.62	21.76	9.62	3.15	3.15
	16-31	15.80	11.00	2.48	29.28	53.96	37.57	8.47	1.44	1.44
	31-58	13.30	14.30	2.36	29.96	44.39	47.73	7.88	0.93	0.93
	58-92	15.10	6.90	2.08	24.08	62.71	28.65	8.64	2.19	2.19
	92-105	11.40	10.30	2.16	24.16	47.19	43.87	8.94	1.08	1.08
	105-125	13.90	10.50	2.10	26.50	52.45	39.63	7.92	1.32	1.32
K-8	0-12	13.80	7.40	2.00	23.20	59.48	31.90	8.62	1.86	1.86
	12-29	14.80	3.60	1.98	20.38	72.62	17.67	9.71	4.11	4.11
	29-64	13.10	5.70	2.05	20.85	52.83	27.34	9.83	2.30	2.30
	64-97	14.30	9.70	2.32	26.32	54.33	36.85	8.82	1.47	1.47
	97-120	10.70	12.50	2.00	25.20	42.46	49.60	7.94	0.86	0.86
K-9	0-17	13.10	6.10	1.85	21.05	62.23	28.99	8.78	2.15	2.15
	17-29	12.70	7.7	1.92	22.32	56.90	34.50	8.60	1.65	1.65
	29-54	10.70	8.5	2.10	21.30	50.23	39.92	9.85	1.26	1.26
	54-81	11.70	11.50	2.00	25.20	46.43	45.63	7.94	1.02	1.02
	81-110	14.60	2.60	1.86	19.06	76.60	13.65	9.75	5.61	5.61
Lil cöküntüleri										
Beşdəli kəndi		10.60	1.80	0.75	13.15	80.51	13.68	5.71	5.89	
Minbaşı kəndi		9.80	1.80	0.80	12.40	79.03	14.52	6.45	5.44	
Poladtuğay kəndi		5.30	7.10	1.05	13.45	39.41	52.79	7.80	0.75	

Cədvəl 9  
Tədqiqat sahəsi torpaqlarında duzların miqdarı

Kəsimin Yeri №	Dərinlik, sm-lə	CO <sub>3</sub>		HCO <sub>3</sub>		Cl		Quru qalıq, %-lə
		mq- ekv	%	mq-ekv	%	mq-ekv	%	
1	2	3	4	5	6	7	8	9
K-1 (I sahə)	0-14	yox	yox	0.60	0.037	6.40	0.224	0.798
	14-31	----	----	0.40	0.024	9.60	0.366	1.260
	31-61	----	----	0.45	0.027	9.80	0.343	1.245
	61-84	----	----	0.40	0.024	8.40	0.193	0.928
	84-107	----	----	0.50	0.031	0.75	0.026	0.431
	107-141	----	----	0.45	0.027	1.00	0.035	0.457
K-2 (II sahə)	0-16	yox	yox	0.35	0.021	19.20	0.672	1.246
	16-29	----	----	0.40	0.024	9.20	0.322	1.121
	29-51	----	----	0.45	0.027	9.40	0.329	1.200
	51-79	----	----	0.35	0.021	9.85	0.344	1.151
	79-102	----	----	0.60	0.037	1.15	0.040	0.658
	102-144	----	----	0.65	0.040	1.40	0.049	0.922
K-3 (III sahə)	0-13	ycx	yox	0.70	0.042	0.55	0.019	0.253
	13-29	----	----	0.60	0.036	0.50	0.018	0.246
	29-48	----	----	0.80	0.048	0.65	0.023	0.282
	48-67	----	----	0.70	0.048	0.60	0.021	0.278
	67-108	----	----	0.75	0.045	0.50	0.018	0.200
	108-161	----	----	0.70	0.042	0.55	0.019	0.256
K-4 (IV-sahə)	0-19	yox	yox	0.75	0.045	0.50	0.018	0.214
	19-31	----	----	0.70	0.042	0.55	0.019	0.216
	31-52	----	----	0.60	0.036	0.70	0.025	0.312
	52-89	----	----	0.55	0.034	0.50	0.016	0.382
	89-112	----	----	0.65	0.00	1.40	0.049	0.742
	112-171	----	----	0.60	0.037	6.20	0.187	0.777

Cədvəl 9-un ardı

1	2	3	4	5	6	7	8	9
K-5 (V sahə)	0-22	yox	ycx	0.50	0.031	1.20	0.042	0.510
	22-61	----	----	0.80	0.048	0.50	0.018	0.205
	61-85	----	----	0.40	0.024	0.50	0.018	0.192
	85-112	----	-	0.80	0.048	0.40	0.014	0.185

	72-97 97-114	" "	" "	0.10 0.10	0.006 0.006	0.50 0.40	0.018 0.014	0.177 0.228	
K-7	0-16	yox	yox	0.10	0.006	1.00	0.035	0.223	
	16-31			0.10	0.006	1.10	0.039	0.144	
	31-58			0.10	0.006	0.70	0.025	0.168	
	58-92			0.10	0.006	0.60	0.021	0.197	
	92-105			0.10	0.006	0.60	0.021	0.185	
	105-125			0.10	0.006	0.60	0.021	0.205	
K-8	0-12	" "	" "	0.10	0.006	0.30	0.011	0.158	
	12-29			0.10	0.006	0.40	0.014	0.153	
	29-64			0.10	0.006	0.30	0.011	0.165	
	64-97			0.10	0.006	0.40	0.014	0.157	
	97-120			0.10	0.006	0.40	0.014	0.141	
K-9	0-17	" "	" "	0.10	0.006	0.70	0.025	0.154	
	17-29			0.10	0.006	1.00	0.035	0.153	
	29-54			0.10	0.006	0.40	0.014	0.128	
	54-81			0.10	0.006	0.40	0.014	0.155	
	81-110			0.10	0.006	0.40	0.014	0.144	
<b>Lil çöküntüləri</b>									
Beşdəli kəndi (açıq torpaq kanalı)	" "	" "	" "	0.10	0.006	0.40	0.014	0.171	
Poladtoqay kəndi (açıq torpaq kanalı)	" "	" "	" "	0.10	0.006	0.40	0.014	0.135	
Minbaşı kəndi (beton kanalı)	" "	" "	" "	0.10	0.006	0.40	0.014	0.142	

6. Tədqiqat obyektiñin torpaqlarında və lil çöküntülərinde qida elementlərinin miqdari təyin edilmiş və cədvəl 10-da verilmişdir.

**Cədvəl 10**  
**Tədqiqat obyektiñin torpaqlarında və lil çöküntülərinde qida elementlərinin miqdari**

Nö	Kesimlərin №-si və yeri	Dərinlik, sm	N/NH <sub>3</sub> mq/kq	P <sub>2</sub> O <sub>5</sub> mq/kq	K <sub>2</sub> O mq/kq
1	1 Yonca	0-14	6.04	25.56	191.59
2		14-31	5.17	18.89	177.13
3	2	0-16	6.90	17.78	207.85
4		16-19	6.04	13.33	191.59
5	3	0-13	5.17	17.78	184.36
6		13-29	4.31	16.67	102.42
7	4	0-19	7.76	13.33	162.27
8		19-31	6.90	23.33	184.36
9	5 taxıl	0-22	4.31	16.67	108.45
10		22-61	6.04	15.56	149.42
11	6 Garagüney xam	0-14	8.62	17.78	140.98
12		14-27	6.90	14.44	108.45
13	7 Garagüney taxıl	0-16	5.17	35.00	149.42
14		16-31	4.31	22.22	102.42
15	8 Şıxsalahlı taxıl	0-12	5.17	20.00	96.40
16		12-29	5.17	25.56	90.37
17	9 Xiltəli taxıl	0-17	6.90	20.00	114.47
18		17-29	6.04	18.89	108.45
19	10 Ulacalı kəndi	0-30	4.31	18.89	72.30
20		30-55	3.45	17.78	84.35
21	11 Ətcelər kəndi	0-31	3.45	95.43	284.38
22		31-51	2.59	91.22	259.07

23	12	0-27	5.17	16.67	233.77
24	Ətcələr kəndi	27.58	3.45	22.22	114.47
25	13	0-25	3.45	27.78	102.42
26	Ətcələr kəndi	25.52	4.31	35.00	233.77
27	1 il Poladtoğay kəndi (açıq torpaq kanalı)	-	8.62	33.75	36.15
28	2 il Beşdəli kəndi (açıq torpaq kanalı)	-	9.48	33.75	48.20
29	3 il Minbaşı kəndi (beton kanalı)	-	10.35	27.78	78.32

7. Tədqiqat sahəsi torpaqlarının fiziki-kimyəvi göstəriciləri öz əksini cədvəl 11-də tapmışdır.

Cədvəl 11  
Tədqiqat sahəsi torpaqlarının fiziki-kimyəvi göstəriciləri

Kesim-lərin №- si	Dərinlik, sm	Üzvi C	Hu-mus, %-lə	Ümumi azot, %-lə	C:N	Higroskopik nəmlilik, %-lə	CO <sub>2</sub>
K-10 (örüş) (xam)	0-30	0.55	0,95	0,09	6.1	14,21	7,92
	30-55	0.73	1,26	0,11	11.0	15,08	7,85
	55-90	0.51	0,88	0,09	5.7	15,65	7,68
	90-120	0.51	0,88	0,09	5.7	12,93	7,90
	120-150	0.40	0,69	0,08	5.0	13,66	7,95
K-11 (yonca)	0-31	1.20	2,07	0,16	7.5	11,09	7,88
	31-51	1.06	1,83	0,15	7.0	9,76	7,72
	51-78	1.05	1,81	0,14	2.4	5,97	7,58
	78-97	0.73	1,26	0,11	6.6	8,86	7,60
	97-106	0.69	1,19	0,11	6.2	9,03	7,62
	106-123	0.13	0,23	0,05	2.7	16,84	7,61
K-12 (şum ekine hazırlanmış)	0-27	0.25	0,43	0,06	2.5	12,32	7,91
	27-58	0.78	1,34	0,12	6.5	14,19	7,95
	58-70	0.25	0,43	0,06	2.6	14,63	7,90
	70-85	1.48	2,55	0,19	4.8	6,74	7,70
	85-110	0.88	1,52	0,13	6.7	4,11	7,72
	110-150	0.93	1,60	0,13	8.3	17,63	7,69
K-13 (taxıl)	0-25	1.57	2,71	0,21	5.7	7,55	7,70
	25-52	1.45	2,50	0,19	7.6	16,10	7,78
	52-71	0.49	0,84	0,04	3.3	16,55	7,60
	71-101	1.20	2,07	0,16	7.6	10,22	7,68
	101-127	1.23	2,12	0,17	7.2	5,67	7,61
	127-152	1.14	1,96	0,16	7.1	14,06	7,73

8. Tecrübə sahəsi torpaqlarında aparılan analizlər nəticəsində alınan udulmuş əsasların miqdarı cədvəl 12-də verilmişdir.

Cədvəl 12  
Tecrübə sahəsi torpaqlarında udulmuş əsasların miqdarı

Kesim-lərin №- si	Derinlik, sm	Udulmuş əsaslar, mq.ekv			udulmuş əsas- ların cəmi, mq.ekv	Udulmuş əsasların cəmindən, %-lə			Ca	pH	Ca CO <sub>3</sub> , %
		Ca	Mg	Na		Ca	Mg	Na			

K-10 (örüş) (xam)	0-30	11,30	7,90	2,85	22,05	51,25	35,83	12,92	1,43	0,95	6,25
	30-55	13,10	7,60	2,72	23,42	55,94	32,45	11,61	1,72	1,26	6,63
	55-90	22,20	10,60	3,80	36,60	60,66	28,96	10,38	2,09	0,88	6,88
	90-120	11,30	4,70	2,35	18,35	61,58	25,61	12,81	2,40	0,88	5,68
	120-150	12,20	4,60	2,50	19,30	63,21	23,83	12,95	2,65	0,69	6,01
K-11 (yon- ca)	0-31	16,80	6,00	3,10	25,90	64,86	23,19	11,97	2,80	2,07	4,88
	31-51	16,80	11,60	2,95	31,35	53,59	37,00	9,41	1,45	1,83	4,29
	51-78	25,30	15,50	3,85	44,65	56,66	34,72	8,62	1,63	1,81	2,63
	78-97	18,60	7,80	2,50	28,95	64,36	26,99	8,65	2,38	1,26	3,90
	97-106	22,60	10,20	3,00	35,80	63,13	28,50	8,37	2,21	1,19	3,97
	106-123	18,0	16,80	3,20	38,00	47,37	44,21	8,42	1,07	0,23	7,41
K-12 (şum əkinə hazır- lan-mış)	0-27	14,60	8,20	3,21	26,01	56,13	31,53	12,34	1,78	0,43	5,42
	27-58	6,40	13,20	2,85	22,45	28,51	58,80	12,69	0,79	1,34	6,24
	58-70	6,90	13,50	2,65	23,05	29,93	58,57	11,50	0,51	0,43	6,43
	70-85	13,20	21,60	3,85	38,65	34,15	55,89	9,96	0,61	2,55	2,97
	85-110	9,1	21,30	3,25	33,65	27,04	63,30	9,66	0,43	1,52	1,81
	110-150	5,1	18,90	2,50	26,50	19,24	71,32	9,44	0,27	1,60	7,75
K-13 (taxıl)	0-25	10,5	22,70	3,20	36,40	28,85	62,36	8,79	0,46	2,71	3,32
	25-52	12,4	12,0	2,45	26,85	46,18	44,69	9,13	1,03	2,50	7,08
	52-71	10,4	26,80	3,35	40,55	25,65	66,09	8,26	0,39	0,84	7,28
	71-101	9,2	22,0	3,45	34,65	26,55	63,49	9,96	0,42	2,07	4,49
	101-127	12,4	20,40	2,85	35,65	34,78	57,22	7,99	0,61	2,12	2,50
	127-152	9,40	10,60	2,35	22,35	42,06	47,43	10,51	0,89	1,96	6,18

9. Layihə çəcivəsində Sabirabad rayonunun sel suları basmış ərazilərində, təcrübə sahəsi olan Minbaşı kəndində torpaq kəsimləri qoyulmuş (18 kəsim). Onların əsasında tədqiqat ərazisinin torpaqlarının qranulometrik tərkibi və duzların miqdarı dəqiqləşdirilmişdir və alınan nəticələr cədvəl 13-14-də verilmişdir.

Cədvəl 13  
Təcrübə sahəsi torpaqlarının qranulometrik tərkibi

Kə-sim- lərin №-si	Dərinlik, sm-lə	Hissəciklərin diametri, mm-lə						Lillilik göstə- riciləri, %-lə	
		1-0,25	0,25- 0,05	0,05- 0,01	0,01- 0,005	0,005- 0,001	<0,001		
K-10	0-30	Yox	64,28	19,64	3,68	4,40	8,00	16,08	49,75
	30-55	Yox	11,48	40,60	11,92	30,0	6,00	47,92	12,52
	55-90	Yox	47,16	8,64	11,72	18,48	14,0	44,20	31,67
	90-120	Yox	47,70	31,72	6,08	8,00	6,00	20,08	29,88
	120-150	Yox	45,60	32,40	9,40	8,32	4,22	22,00	19,18
K-11	0-31	Yox	10,0	16,00	16,00	28,0	26,0	74,0	35,14
	31-51	1,05	2,95	26,00	20,00	24,80	25,20	70,0	36,00
	51-78	0,34	5,66	16,00	16,0	28,0	34,0	78,0	48,59
	78-97	1,69	12,31	20,00	12,0	28,0	26,0	66,0	39,39
	97-106	0,22	9,16	20,40	12,80	31,60	25,80	70,20	36,75
	106-123	yox	10,04	19,76	12,40	35,20	22,60	70,20	32,19
K-12	0-27	Yox	5,80	22,24	8,92	22,76	40,28	71,96	55,97
	27-58	Yox	29,78	16,86	10,68	20,96	21,72	53,36	40,70
	58-70	0,10	11,22	41,56	10,92	17,20	19,00	47,12	40,32
	70-85	0,17	9,83	10,60	16,44	22,32	40,64	79,40	51,18
	85-110	yox	22,88	42,68	16,56	17,88	cöküb	43,44	--
	110-150	0,17	5,83	11,36	16,04	28,92	37,68	82,44	45,71
K-13	0-25	0,02	11,91	12,00	16,07	19,04	40,96	76,07	53,84
	25-52	0,11	6,85	15,64	16,56	32,20	28,64	77,40	37,00
	52-71	yox	3,30	15,52	15,64	30,66	34,88	81,18	42,96
	71-101	yox	1,20	13,00	10,40	27,00	48,40	85,80	56,40
	101-127	0,06	5,58	12,56	9,84	22,68	49,28	81,80	60,24
	127-152	0,09	16,35	41,16	4,56	17,72	20,12	42,40	47,45

10. Təcrübə sahəsi torpaqlarında təyin edilmiş duzların miqdarı cədvəl 16-da verilmişdir.

Cədvəl 14  
Təcrübə sahəsi torpaqlarında duzların miqdarı

Kəsim-lərin №-si	Derinlik, sm-lə	CO <sub>3</sub>		HCO <sub>3</sub>		Cl		Quru qalıq, %-lə
		mq-ekv	%	mq-ekv	%	mq-ekv	%	
K-10	0-30	yox	yox	0.10	0.006	0.20	0.007	0.10
	30-55	----	----	0.10	0.006	0.50	0.017	0.28
	55-90	----	----	0.10	0.006	0.60	0.021	0.24
	90-120	----	----	0.10	0.006	0.50	0.017	0.14
	120-150	----	----	0.10	0.006	0.20	0.007	0.04
K-12	0-27	yox	yox	0.10	0.006	2.30	0.081	0.16
	27-58	----	----	0.10	0.006	0.30	0.011	0.24
	58-70	----	----	0.10	0.006	0.40	0.014	0.38
	70-85	----	----	0.10	0.006	11.70	0.403	0.69
	85-110	----	----	0.10	0.006	6.10	0.214	0.54
	110-150	----	----	0.10	0.006	4.20	0.147	0.36
K-12	0-27	yox	yox	0.10	0.006	2.30	0.081	0.16
	27-58	----	----	0.10	0.006	0.30	0.011	0.24
	58-70	----	----	0.10	0.006	0.40	0.014	0.38
	70-85	----	----	0.10	0.006	11.70	0.403	0.69
	85-110	----	----	0.10	0.006	6.10	0.214	0.54
	110-150	----	----	0.10	0.006	4.20	0.147	0.36
K-13	0-25	yox	yox	0.10	0.006	0.40	0.014	0.18
	25-52	----	----	0.10	0.006	1.80	0.063	0.14
	52-71	----	----	0.20	0.012	5.70	0.199	0.32
	71-101	----	----	0.10	0.006	0.40	0.014	0.12
	101-127	----	----	0.10	0.006	0.60	0.021	0.14
	127-152	----	----	0.10	0.006	0.20	0.007	0.16
Kür çayı (Ulacalı kəndi)				0.40	0.024	3.60	0.126	1.00
Suyiçici (Ətcələr)				0.20	0.012	30.6	1.071	3.24
Kollektor (Ətcələr)				0.20	0.012	34.6	1.211	4.08
Suvarma suyu (Minbaşı)				0.40	0.024	3.0	0.105	0.52

11. Sel suları basmış ərazilərdə qoyulmuş kəsimlərdə (18 kəsim) genetik qatlardan torpaq nümunələr götürülmüş, çöl tədqiqatlarına, aparılan analizlərin nəticələrinə əsasən kəsimlərin morfoloji təsviri aşağıda verilir:

*Kəsim 1. - Suvarılan şoranvari basdırılmış mədəniləşmiş açıq çəmən-boz torpaqlar altında qoyulmuşdur. Ərazi düzənlikdir, yonca bitkisi altında istifadə olunur. Qranulometrik tərkibinə görə bu torpaqlar gilli və orta gillicəlidir. Zəif irriqasiya eroziyası müşahidə edilir. Qrunut suyu 1,48 m dərinlikdə yerləşir və onun minerallığı 2,775 q/l –dir. Bu kəsimin təsviri aşağıda verilmişdir:*

- 0-14 sm əkin qatı (AYa<sup>1</sup>c) - tünd boz-bozumtul, kəltənvari, orta gillicəli, bərkvari, orta nəm, köklər və köklüçələr, tədrici;
- 14-31 sm əkialtı qat (AYa<sup>11</sup>c) – tünd boz, dənəvərvari, ağır gillicəli, az bərk, az nəm, bircinsli, tək-tək iri köklər, tədrici;
- 31-61 sm - tünd boz, dənəvərvari, gillicəli, bərk, az nəm, bircinsli, bitki kökləri, tədrici;

- 61-84 sm - boz, prizmavari, gilliceli, çox berk, nem, aydin;
  - 84-107 sm – yüngül gilliceli, sarimtil, strukturlu, berk, göyümtü ləkələr, nem, tədrici;
  - 107-148 sm - orta gilliceli, tünd boz, strukturlu, berk, pas ləkələri, çox nem, tədrici.
- A Ya'cz- AYa'', ca,z – BCs,q-Ccas ȇ

*Kəsim 2. Suvarılan şorakətvari adı çəmən boz torpaqlar.* Bu torpaqlar xam ərazidə qoyulmuşdur. Ərazi düzənlilikdir. Qranulometrik tərkibinə görə bu torpaqlar orta və ağır gilliceli, aşağı qatlarda gillidir. Zəif irriqasiya eroziyası müşahidə edilir. Qrunut suyu 1,46 m dərinlikdə yerləşir və onun minerallığı 5,806 q/l –dir. Bu kəsimin təsviri aşağıda verilmişdir :

- 0-16 sm - boz qonur, orta gilliceli, kəltənvari, berk, bitki kökləri, ağ gözcükler, quru, tədrici;
  - 16-29 sm - tünd bozumtul, kəltənvari, berk, bitki kökləri, ağ gözcükler, az nem;
  - 29-51 sm - ağır gilliceli, boz, topavari, az berk, duz ləkələri, nem, aydin;
  - 51-79 sm - orta gilliceli, boz, laylı, berk, ağ duz ləkələri, nem, tədrici;
  - 79-102 sm – yüngül gilliceli, açiq boz, az laylı, berk, az-az pas ləkələri, nem, tədrici;
  - 102-144 sm – gilliceli, sarimtil-lösəbənzər, laylı, az berk, çox nem, tədrici:
- A Yz-A Y-BcaCAsq-Ccaz

*Kəsim 3. Suvarılan şorakətvari adı çəmən-boz.* Bu torpaqlar taxıl altında qoyulmuşdur. Qranulometrik tərkibinə görə bu torpaqlar ağır və orta gillicəlidir. Zəif irriqasiya eroziyası müşahidə edilir. Qrunut suyu 1,71 m dərinlikdə yerləşir və onun minerallığı 2,795 q/l –dir. Bu kəsimin təsviri aşağıdakı kimidir :

- 0-13 sm - tünd boz qonur, orta gilliceli, tozvari, dənəvərvari, az berk, bitki qalıqları, quru, keçid tədrici;
- 13-29 sm – boz qonur, topavari, kəltənvari, berk, bitki qalıqları, az-az duz ləkələri, karbonatlı;
- 29-48 sm - bozumtul, orta gilliceli, xırda topavari, çox berk, az-az duz ləkələri, karbonatlı, gips əlamətləri;
- 48-67 sm – lösebənzər boz, yüngül gilliceli, topavari, berk, pas ləkələri, qleylilik, nem, tədrici;
- 67-108 sm – sarimtil lösebənzər (samanvari), laylı, berk, az-az pas ləkələri, göyümtü, çox nem, aydin;
- 108-161 sm – sarimilliç çoxalır, laylılıq, berk, göyümtü-pas ləkəli rənglər müşahidə olunur, çox nem, tədrici.

A Ya'caz - Aya'', caz BCAcg - Ccaz

*Kəsim 4 . Suvarılan alluvial çəmən.* Bu torpaqlar pambiq bitkisi altında qoyulmuşdur. Qranulometrik tərkibinə görə bu torpaqlar orta gillicəlidir . Zəif irriqasiya eroziyası müşahidə edilir. Qrunut suyu 1,80 m dərinlikdə yerləşir və onun minerallığı 2,295 q/l-dir. Bu kəsimin təsviri aşağıda verilmişdir:

- 0-19 sm - bozumtul, orta gilliceli, az kəltənvari, berk, bitki kökləri, ağ duz ləkələri (az-az), quru, tədrici;
- 19-31 sm – boz qonur, yüngül gilliceli, kəltənvari, berk, bitki kökləri, ağ duz ləkələri (az-az), az nem, tədrici;
- 31-52 sm - bozumtul, orta gilliceli, topavari, berk, ağ duz ləkələri, az-az pas ləkələri;
- 52-89 sm - açiq boz, ağır gilliceli, az laylı, çox berk, pas ləkələri, nem, tədrici;
- 89-112 sm - orta gilliceli, bozumtul, sarimtil, laylı, berk, ağ duz (çox) ləkələri, pas ləkələri, nem, aydin;
- 112-171 sm - sarimtil, yüngül gilliceli, laylı, az berk, az-az göyümtü qatlar var, çox nem, tədrici.

AYa'z -AYa''zm BCaq -Csca -AYia'z-AYa''iz (Bcaq-Csca CD Bi /Ah-hs/-CD)

*Kəsim 5. Suvarılan alluvial çəmən torpaqlar.* Bu torpaqlar xam ərazidə qoyulmuşdur. Ərazi düzənlikdir. Qranulometriki tərkibinə görə bu torpaqlar yüngül gillicəli və gilicəlidir. Zəif irriqasiya eroziyası müşahidə edilir. Qrunut suyu 1,18 m dərinlikdə yerləşir və onun minerallığı 2,025 q/l –dır.

Bu kəsimin təsviri aşağıda verilmişdir:

- 0-22 sm - tünd boz, yüngül gillicəli, dənəvərvari, az-az bitki qalıqları, az-az ağ duz ləkələri, quru, keçid tədrici;
- 22-61 sm – boz, orta gillicəli, az dənəvərvari, bərk, az-az ağ duz ləkələri, az nəm, aydın;
- 61- 85 sm – açıq-boz, az kəltənli, çox bərk, pas ləkələri, nəm, tədrici;
- 85- 112 sm – sarımtıl, gillicəli, laylı, bərk, az-az pas ləkələri, çox nəm, tədrici.

AYa'z - Aya'',m- Bca,g – Cs,ca

*Kəsim 6. Açıq çəmən boz.* Ərazi düzənlik, Kür çayına doğru meyllidir. Bu torpaqlarda humusun miqdarı profil boyu 0.83-3.80%, karbonatlılıq 12.65-15.65% və udulmuş əsasların cəmindən natrium 7.70-10.13% arasında dəyişir. Qranulometrik tərkibi orta və əsasən ağır gillicəli, gilicəlidir. Bu kəsimin morfoloji təsviri aşağıdakı kimidir:

- 0-14 sm - tünd boz-qonur, ağır gillicəli, kəltənvari, çox bərk, bitki kökləri, duz ləkələri, quru, keçid tədrici;
- 14-27 sm – tünd boz, orta gillicəli, zəif kəltənvari, bərk, tək-tək bitki kökləri, duz və karbonatlar, quru, keçid tədrici;
- 27-49 sm– bozumtul, orta gillicəli, topavari, bərk, ağ gözcüklər, karbonatlar, az nəm, aydın;
- 49-72 sm – açıq-boz, yüngül gillicəli, zəif topavari, az bərk, karbonatlar, pas ləkələri, az nəm, tədrici.
- 72-97 sm – sarımtıl, yüngül gillicəli, zəif topavari, az bərk, pas ləkələri, göyümtül rənglər, az nəm, aydın.
- 97-114 sm – sarımtıl, samanı, basdırılmış qat, strukturu zəif seçilir, pas ləkələri, göyümtül rənglər, nəm, tədrici.

AU<sub>a,z</sub>-AY<sub>a"ca,z</sub>-A/B<sub>qca</sub>-B<sub>s,q</sub>-C<sub>ca,s</sub>

*Kəsim 7. Suvarılan şorənvari açıq çəmən-boz.* Ərazi düzənlikdir. Humusun miqdarı profil boyu 1.10-2.71%, karbonatlılıq 11.94-14.75% və udulmuş əsasların cəmindən natrium 7.88-9.62% arasında dəyişir. Qranulometrik tərkibə görə gillicəli, yüngül gillicəli və orta gilicəlidir. Bu kəsimin təsviri aşağıda verilmişdir:

- 0-16 sm - tünd boz, orta gillicəli, dənəvari, bərk, bitki kökləri, duz ləkələri və karbonatlar, quru, keçid tədrici;
- 16-31 sm –boz, yüngül gillicəli, dənəvari, bərk, tək-tək bitki kökləri, duz və karbonatlar, quru, keçid tədrici;
- 31-58 sm– açıq-boz, yüngül gillicəli, zəif dənəvari, az bərk, karbonatlar, pas ləkələri (az-az), az nəm, keçid tədrici;
- 58-92 sm – açıq-boz, sarımtıl, gillicəli, laylı, az bərk, pas ləkələri çoxalır, az-az göyümtül, nəm, keçid ayındır.
- 92-105 sm – sarımtıl, samanı, gillicəli, laylı, yumşaq, pas və göyümtül rəng, nəm, keçid tədrividir.
- 105-125 sm – sarımtıl, samanı, gillicəli, strukturu seçilmir, yumşaq, pas və göyümtül rəng, nəm, keçid tədrividir.

AY<sub>s</sub>-AY<sub>cas</sub>-BCA<sub>s</sub>-C<sub>s,sa</sub>

*Kəsim 8. Açıq çəmən-boz.* Ərazi düzənlikdir. Humusun miqdarı profil boyu 0.98-1.71%, karbonatlılıq 14.15-15.06% və udulmuş əsasların cəmindən natrium 7.94-9.83% arasında dəyişir. Qranulometrik tərkibi gillicəli, gillidir. Bu kəsimin təsviri aşağıda verilmişdir:

- 0-12 sm - tünd boz-qonur, orta giliceli, dənəvari, bərk, bitki qalıqları, aq gözcükler, karbonatlar, quru, kecid tədrici;
- 12-29 sm – boz-qonur, yüngül giliceli, dənəvari, bərk, bitki kökləri (tək-tək), aq gözcükler, karbonatlar, az nəm, kecid tədrici;
- 29-64 sm– bozumtul, orta giliceli, topavari, az bərk, karbonatlar, pas ləkələri, az-az göyümtül rənglər var, az nəm, kecid aydın;
- 64-97 sm – aq boz, samanı, yüngül giliceli, az topavari, az bərk, pas ləkələri çoxalır, göyümtül ləkələr, az nəm, kecid aydın.
- 97-120 sm –sarımtıl (samanı), giliceli, laylı strukturu zəif seçilir, az bərk, pas ləkələri, göyümtül rənglər, nəm, kecid tədrici.

$AU_{a,z}-AY_{a,"ca,z}-A/B_{q,ca}-B_{s,q}-C_{ca,s}$

Kəsim 9. Suvarılan şorakətvari, adı çəmən-boz. Ərazi düzənlikdir. Bu torpaqlarda humusun miqdarı profil boyu 0.52-1.91%, karbonatlılıq 13.97-14.91% və udulmuş əsasların cəmindən sodium 7.94-9.85% arasında dəyişir. Qranulometrik tərkibi orta və ağır giliceli, gilicelidir. Bu kəsimin təsviri aşağıda verilmişdir:

- 0-17 sm - tünd boz, orta giliceli, dənəvari, bərk, bitki qalıqları, aq gözcükler, karbonatlar, quru, kecid tədrici;
- 17-29 sm – bozumtul, orta giliceli, zəif dənəvari, bərk, az-az bitki kökləri, aq gözcükler, karbonatlar, az nəm, kecid tədrici;
- 29-54 sm– aq boz, giliceli, topavari, az bərk, pas ləkələri, göyümtül rəng, aq gözcükler, az nəm, aydın;
- 54-81sm-boz-sarımtıl (samanvari), yüngül giliceli, topavari, bərk, pas ləkələri çoxalır, göyümtül ləkələr, az nəm, tədrici.
- 81-110 sm – bozumtul, sarımtıl (çoxdur), giliceli, strukturu zəif seçilir, az bərk, pas ləkələri çoxdur, göyümtül rəng artır, nəm, kecid tədrici.

Kəsim 10 - Qleyli şorakətvari giliceli alluvial çəmən torpaqlar - -(in WRB- Iraqri sodic Gleyic Fluvisols). Bu kəsim örüş (xam) altında olan torpaqlarda qoyulmuşdur, ərazi düzənlikdir. Mexaniki tərkibinə görə bu torpaqlar qumluca və yüngül gilicelidir. Zəif irriqasiya eroziyası müşahidə edilir. Bu kəsimin təsviri aşağıda verilmişdir:

Ayı' - 0-30 sm - tünd boz, xırda dənəvəvari , ağır giliceli, kipvari, az nəqli, kök və kökcükler, tədrici;

Ayı"azse - 30-55 sm – aq boz, iri tozvari, orta giliceli, yumşaqvari, nəqli, kökcükler, pas ləkələri, tədrici;

B<sub>q</sub> se - 55-90 sm - samanı boz, strukturlu, yarı giliceli, yumşaq, nəqli, çəmənleşmənin izləri, pas ləkələri, tədrici;

B<sub>qm,se</sub> - 90-120 sm -açiq samanı boz, strukturlu, orta giliceli, yumşaq, nəm, kökcükler, karbonatlar, duz ləkələri, tədrici;

C<sub>q,s,se</sub> - 120-150 sm – aq bozumtul, orta giliceli, strukturlu, yumşaq, kökcükler, karbonatlar, duz ləkələri, nəm, tədrici.

Ayı'- Ayı"azse- B<sub>q</sub> se - B<sub>qm,se</sub> - C<sub>q,s,se</sub>

Kəsim 11 - Suvarılan şorakətvari yüngül gilli alluvial çəmən torpaqlar - -(in WRB- Iraqri sodic Gleyic Fluvisols). Bu kəsim taxıl altında istifadə olunan ərazidə qoyulmuşdur. Ərazi düzənlikdir. Mexaniki tərkibinə görə bu torpaqlar ağır giliceli, aşağı qatlarda isə ağır gillidir. Zəif irriqasiya eroziyası müşahidə edilir. Bu kəsimin təsviri aşağıda verilmişdir:

Ayı'iz,se - 0-31 sm -tund boz, ağır giliceli, topavari, kipvari, sıx köklər və kökcükler, quru, tədrici;

Ayı"i,z - 31-51 sm - tündvari boz, piltevari dağılan, çox kip, kökcükler, quru, tədrici; 34

AB<sub>as,q,se</sub> - 51-78 sm - ağır giliceli, boz, dağılan tozvari, az bərk, kökcükler və az da olsa

duz ləkələri, az nəmli, aydın;

$B_{i,s,zsq}$  - 78-97 sm - ağır giliceli, bozumtul, strukturlu, kipvari, kökcükler, karbonatlı hissəciklər, nəm, tədrici;

$BC_{i,s,zq}$  - 97-105 sm - ağır giliceli, bozumtul, tozvari, kipvari, kökcükler, nəm, tədrici;

$C_{za,s,q}$  - 105-123 sm - ağır giliceli, samanı boz, strukturlu, yumşaq, çox nəm, aydın.

$Aya'iz,se$  -  $Aya''iz$  -  $AB_{as,q,se}$  -  $B_{i,s,zsq}$  -  $BC_{i,s,zq}$  -  $C_{za,s,q}$

Kəsim 12 - Suvarılan orta şorakətvari ağır giliceli alluvial çəmən torpaqlar - --(in WRB-Iraqi sodic Gleyic Fluvisols). Bu kəsim şum altında (əkinə hazırlanmış) olan torpaqlarda qoyulmuşdur. Mexaniki tərkibinə görə bu torpaqlar ağır giliceli və orta gillidir. Zəif irriqasiya eroziyası müşahidə edilir. Bu kəsimin təsviri aşağıda verilmişdir:

$Aya'iz$  - 0-27 sm - tünd qonur, ağır giliceli, kəltənli, nisbətən bərkvari, köklər və kökcükler, bitki qalıqları, quru, tədrici;

$Aya''iz$  - 27-58 sm - tünd boz, ağır giliceli, topavari, bərk, köklər və kökcükler, quru, aydın;

$B_{iy,zazs}$  - 58-70 sm - boz, ağır giliceli, strukturlu, bərkvari, kökcükler, az quru, aydın;

$A_{ica,s,zs,q}$  - 70-85 sm - bozumtul, ağır giliceli, strukturlu, az yumşaq, duz kristalları, ağ gözcükler, az nəmli, tədrici;

$A_{i,s,q}$  - 85-110 sm -açıq bozumtul, orta giliceli, strukturlu, yumşaq, duz kristalları, ağ gözcükler, nəm, aydın;

$AC_{s,q,za}$  -110-152sm-açıq bozvari, orta giliceli, strukturlu, yumşaq, az kökcükler, səthdə müxtəlif ləkələr, nəmli.

$Aya'iz$  -  $Aya''iz$  -  $B_{iy,zazs}$  -  $A_{ica,s,zs,q}$  -  $A_{i,s,q}$

Kəsim 13 - Suvarılan şorakətvari giliceli alluvial çəmən torpaqlar - (in WRB- Iraq sodic Gleyic Fluvisols). Bu kəsim yonca bitkisi altında olan torpaqlarda qoyulmuşdur. Mexaniki tərkibinə görə bu torpaqlar orta və ağır gillidir . Zəif irriqasiya eroziyası müşahidə edilir. Bu kəsimin təsviri aşağıda verilmişdir:

$Aya'iz$  - 0-25 sm - tünd boz, ağır giliceli, iri dənəvərvari, bərk, kök və sıx kökcükler, quru, tədrici;

$A''ay$  - 25-52 sm - bozumtul tünd, ağır giliceli, xırda dənəvərvari, bərk, kök və kökcükler, quru, tədrici;

$B_{izq,zyq}$  - 52-71 sm - açıq boz, orta giliceli, struktursuz, yumşaqvari, xırda kökcükler, az nəmli, tədrici;

$A_{i,s,q}$  - 71-101 sm- bozumtul açıq, ağır giliceli, struktursuz, yumşaqvari, az xırda kökcükler, quru, tədrici;

$A_{isqzq}$  - 101-127 sm -boz, orta giliceli, struktursuz, yumşaqvari, duz və pas ləkələri, nəm, tədrici;

/ $A_{ca,cs,q}$ / - 127-156 sm - sarımtıl, orta giliceli, struktursuz, yumşaqvari, nəm, tədrici.

$Aya'iz$  -  $Aya''iz$  -  $B_{izq,zyq}$  -  $A_{i,s,q}$  -  $A_{isqzq}$  / $A_{ca,cs,q}$ /

Kəsim - 14. Sabirabad rayonu, Gündəcüyür kəndi, suvarılan adi çəmən-boz torpaqlar, yonca bitkisi altında.

• 0-18- orta giliceli, tünd boz, topavari, çox bərk, bitki kökləri, az-az duz ləkələri, quru, keçid tədrici;

• 18-36 - orta giliceli, boz, az topavari, bərk, bitki kökləri, az-az duz ləkələri, quru, keçid tədrici;

• 36-71 - ağır giliceli, bozumtul, topavari, bərk, bitki kökləri, az-az pas ləkələri, duz ləkələri, quru, keçid aydın;

• 71-110 - orta giliceli, açıq boz, laylı, az bərk, bitki kökləri, az-az pas ləkələri, duz ləkələri, az nəm, keçid aydın;

• 110-165 - giliceli, tünd boz, az laylı, az yumşaq, duz və pas ləkələri, az nəm, keçid tədrici;

- 165-205 - yüngül gilli, boz, az laylı, yumşaq, az-az pas ləkələri, az nəm, keçid tədrici.

*Kəsim -15. Sabirabad rayonu, Həşimxanlı kəndi, suvarılan açıq çəmən-boz torpaqlar, taxıl bitkisi altında.*

- 0-19- ağır gilli, tünd boz, kəltənvari, çox bərk, bitki kökləri, az-az duz ləkələri, quru, keçid tədrici;

- 19-42- ağır gillicəli, boz, kəltənvari, çox bərk, bitki kökləri, az-az duz ləkələri, quru, keçid tədrici;

- 42-81- orta gillicəli, açıq boz, kəltənvari, bərk, duz ləkələri çoxdur, quru, keçid tədrici;

- 81-115- orta gillicəli, bozumtul, topavari, az bərk, pas və duz ləkələri, az nəm, keçid aydın;

- 115-172 - yüngül gilli, sarımtıl, laylı, az yumşaq, pas ləkələri, az-az duz ləkələri, az nəm, keçid tədrici.

*Kəsim 16. Sabirabad rayonu, Həşimxanlı kəndi, suvarılan adi çəmən-boz torpaqlar, tərəvəz bitkisi altında.*

- 0-21 - ağır gillicəli, boz, kəltənvari, çox bərk, bitki kökləri, karbonatlar, duz ləkələri, quru, keçid tədrici;

- 21-59 - ağır gilli, açıq boz, kəltənvari, bərk, bitki kökləri, karbonatlar, duz ləkələri, quru, keçid tədrici;

- 59-98 - orta gillicəli, açıq boz, kəltənvari, bərk, az-az duz ləkələri, pas ləkələri (az-az), quru, keçid tədrici;

- 98-121- orta gillicəli, bozumtul, topavari, bərk, duz ləkələri çoxdur, az nəm, keçid aydın;

- 121-180 - yüngül gillicəli, samanı, zəif, topavari, az bərk, pas ləkələri, az-az duz ləkələri, az nəm, keçid tədrici;

*Kəsim - 17 - Sabirabad rayonu, Azadkendin qərb hissəsində, magistral yolda 2,0 km məsafədə yerləşən xüsusi pay torpaqlarında yonca bitkisi altında, zəif şorakətləşmiş, qleyli, gillicəli, suvarılan basdırılmış alluvial-çəmən torpaqlarda qoyulmuşdur.*

$AY_{az}$  - 0-14 sm, yüngül gillicəli, tünd boz, iri dənəvərvari, bərk, bitki kökləri, duz ləkələri, az nəm, keçid tədrici;

$AY_{a''z, ca}$  - 14-31 sm, orta gillicəli, bozumtul, dənəvərvari, bərk, bitki kökləri, duz ləkələri, az nəm, keçid aydın;

$B_{ca,q,se}$  - 31-53 sm, orta gillicəli, boz, xırda dənəvərvari, bərkvari, bitki kökləri, duz və pas ləkələri, nəm, keçid aydın;

$BC_{caq,se}$  - 53-91 sm, ağır gillicəli, açıq boz, dənəvərvari, bərk, karbonatlar, pas ləkələri, nəm, keçid tədrici;

$|A_{mcsa}|$  - 91-118 sm, orta gillicəli, boz, zəif dənəvərvari, az bərk, pas və göyümtül ləkələr, nəm, keçid tədrici;

$C_{ca,s,q}$  - 118-164 sm, yüngül gillicəli, tünd boz, strukturu çox zəif seçilir, yumşaq bərk, göyümtül ləkələr, az-az pas ləkələri, az nəm, keçid tədrici;

Kəsimin genetik qatlara görə indeksləşdirilməsi:

$AY_{az}$  -  $AY_{a''z, ca}$  -  $B_{ca,q,se}$  -  $BC_{caq,se}$  -  $|A_{mcsa}|$  -  $C_{ca,s,q}$

*Kəsimi -18 - Sabirabad rayonu Poladtuqay kəndinin bələdiyyə torpaqlarında solda, magistral yoldan 3,5 km məsafədə taxıl birkisi altında qoyulmuşdur. Torpaqlar, zəif şorakətləşmiş, dərindən şorlaşmış, qleyli, bərkmiş, gilli, suvarılan basdırılmış çəmən-boz torpaq tipinə aiddir.*

$AY_{a',z,ca}$  - 0-28 sm, ağır gillicəli, bozumtul, çox bərk, kəltənvari, bitki kökləri, duz ləkələri, quru, keçid tədrici;

$AY_{a'',z, ca}$  - 28-59 sm, ağır gillicəli, açıq boz, bərk, kəltənvari, bitki kökləri, duz ləkələri,

quru, keçid tədrici;

$B_{c,s,cs,q,m}$  - 59-92 sm, orta gilliceli, boz, bərk, kəltənvari, bitki kökləri, duz və pas ləkələri və karbonatlar, quru, keçid aydın;

$|A_{ca,s,cs,q,m}|$  - 92-132 sm, orta gilliceli, tünd boz, az bərk, az kəltənvari, karbonatlar, pas ləkələri, az nəm, keçid tədrici;

$|AB_{ca,s,cs,ql}|$  - 132-180 sm, orta gilliceli, bozumtul-samanı, bərk, kəltənvari, pas və göyümtül ləkələr (az-az), nəm, keçid tədrici;

K-18-in suvarılan basdırılmış çəmən-boz torpaqların genetik qatlara görə indeksləşdirilməsi:

$$AY_{a',z,ca} - AY_{a',z,ca} = B_{c,s,cs,q,m} - |A_{ca,s,cs,q,m}| - |AB_{ca,s,cs,ql}|.$$

12. Layihə çərçivəsində aparılan tədqiqatların və aparılan analizlərin nəticələrini ümumiləşdirib təcrübə sahəsinin boz-çəmən və alluvial-çəmən torpaqlarının morfogenetik diaqnostikası cədbəl 15-da verilmişdir.

Cədvəl 15

Torpaqların morfogenetik diaqnostikası

Torpaqlar Göstəricilər	Suvarılan çəmən-boz		Suvarılan alluvial-çəmən	
	İllkin	Zəif mədəni-ləşmiş	İllkin	Zəif mədəni-ləşmiş
Qrun sularının dərinliyi, m	3-4	2.5-3	2-3	1.8-2.5
Qalınlıq, sm				
AY <sub>a</sub>	25-30	22-28	25-27	22-35
AY <sub>a</sub>	15-20	20-25	20-30	28-35
AY <sub>a</sub>	40-50	40-53	45-60	40-60
AY <sub>i</sub>	-	-	-	-
Struktur qat AY a	tozvari-topavari	tozvari-topavari	tozvari-topavari-dənəvər	tozvari-topavari-dənəvər
İfadə dərinliyi, sm				
gips	140-160	50-80	-	-
karbonatlıq	70-80	30-60	-	30-40
qleylilik	150-160	100-120	100-150	120-140
duzluluq	130-170	20-50	140-180	30-60
Lillilik dərəcəsi, %	50-52	45-55	45-50	35-40
Suyadavamlı aqreqatlar, >0,25 mm	45-55	40-46	50-65	50-65
Aqreqatlaşma dərəcəsi, %	35-50	35-40	55-60	55-60
Həcm çəkisi, q/sm <sup>3</sup>	1,1-1,2	1,1-1,3	1,1-1,3	1,1-1,3
Temperatur, °C				
minimum	13-14	13-14	12-13	12-13
maksimum	28-30	28-30	27-28	27-28
Rütubətlilik, %				
minimum	16-18	16-18	17-18	17-18
maksimum	22-24	22-24	24-25	24-25
Mehsuldar nəmlik, -25 sm, mm	80-90	80-90	90-100	90-100
Torpaq havasında CO <sub>2</sub> -nın miqdarı, həcmi, %-lə	0,15-0,25	0,15-0,25	0,25-0,40	0,25-0,40
1	2	3	4	5
Humusun əməlegeləmə emsali	0,15-0,32	0,15-0,32	-	-

Bioloji proseslerin, fəsli fazası	optimal	zəif	optimal	optimal
Humus, %, Aya	1,8	1.5-2.0	1,3-2,8	1.5-2.5
C:N	10-12	7-8	8-12	7.5-8.0
Udma tutumu, mq/ekv	25-30	25-35	20-35	28-32
Ca:Mg	1-2	1-2	1.2-2.0	1.9-2.7
pH – su məhlulunda duz məhlulunda	8.8-9.0	7.6-7.9	8.5-9.0	7.5-7.3
Asan həll olan duzlar	0.5-0.7	0.4-0.6	-	0.2-0.5
Məhsuldarlıq, s/ha				
Real (dənli bitkilər)	20-25	30-35	20-25	22-27
Pambıq	10-15	20-25	15-20	16-20
potensial (dənli bitkilər)	35-45	32-38	40-50	45-52
Pambıq	15-20	22-25	20-25	24-29

Qeyd: İlkin - torpaqların sel suları basmamışdan əvvəlki vəziyyəti; zəif medənileşmiş- torpaqların sel suları basıldıdan sonraçı təcrübə sahəsindəki vəziyyəti.

Layihə çəçivəsində alınmış elmi-praktik nəticələrin interpretasiya edilməsi və nəzeri metodoloji tədqiqtlər aparılması istiqamətində aşağıdakı işlər görülmüşdür:

1. Bitki məhsuldarlığının onun sıxlığından asılılığının nəzəri modelləri araşdırılmış və alınmış nəticələrə tətbiq edilmişdir. Bitkinin  $Y$  məhsuldarlığı ilə ( $kq/m^2$ ) bitki sıxlığı  $\rho$  ( $1\text{ m}^2$ -də olan bitkilərin sayı) ən aktual məsələlərdən biridir. Bütün müşahidə olunan asılılıqlar iki qrupa bölündür: hiperbolik asılılıq və parabolik asılılıq. Bitki sıxlığını daha dəqiq qiymətləndirmək üçün hər bir bitkinin tutduğu "məxsusi sahə" və "məxsusi həcm" anlayışını vermək lazımdır. Model bitkinin "məxsusi həcm" və "məxsusi sahə"ni aşağıdakı kimi qəbul edir.

Hər bir bitkinin tutduğu sahə ( $A$ )  $1\text{ m}^2$ -də yerləşən bitkilərin sayı (skalyar sıxlıq -  $\rho$ ) ilə aşağıdakı münasibətlə əlaqəlidir:

$$A = \frac{1}{\rho}$$

Eyni zamanda qəbul edilir ki, hər bir bitkinin altında olan, bitkinin kök sisteminin aktiv istifadə etdiyi torpağın həcmi aşağıdakına bərabərdir

$$V = \frac{1}{\rho^2}$$

Qeyd etmək lazımdır ki, hər bir bitkiyə aid "məxsusi" torpaq həcmini müəyyən etmək problem bir məsələdir. "Məxsusi" torpaq həcminin müəyyən edilməsi hər bir bitki üçün "məxsusi" torpaq sahəsinin müəyyən edilməsindən də çətindir. Bu çətinliklər onunla əlaqədardır ki, istər "məxsusi" həcm, istərsə də "məxsusi" sahə əslində etraf mühitin parametrləri hesab edilən sıxlığı, aktivlik, bitkinin kök sisteminin yayılma dərinliyi kimi faktorlardan asılıdır. (1) və (2) asılılıqlarının çox mürəkkəb olan bir prosesin adekvat təsvirində ilk addım kimi qəbul etmək olar.

Bitki sıxlığının təcrübi olaraq təyinedilmə metodikası verilmişdir. Əgər təcrübə sahəsinin uzunluğu  $L_1$ , eni  $L_2$ -dirsə,  $L_1 \times L_2 = S \text{ m}^2$ -lərlə ifadə edilmiş sahədir. Əkin sahəsində əkilən bitkilərin ümumi sayı  $N$ -ə bərabərdirse, onda

$$\frac{N}{S} = \frac{N}{L_1 \cdot L_2}$$

$1\text{ m}^2$ -də olan bitkilərin sayı, yəni integral bitki sıxlığıdır:

$$\rho_{int} = \frac{N}{L_1 \cdot L_2}$$

bitki sıxlığının daha dəqiq qiymətləndirilməsi üçün integral ( $\rho_{int}$ ) və ortalaşdırılmış differensial bitki sıxlıqları ( $\rho_{or}$ ) arasında yenidən orta qiymət götürülür:

$$\bar{\rho} = \frac{\rho_{int} + \rho_{or}}{2}$$


Differensial bitki sıxlığı isə aşağıdakı metodika ilə təyin edilir. Əkin sahəsinin müxtəlif yerlərində (müxtəlif yerlər ixtiyari olaraq götürülür) sahəsi  $1 \text{ m}^2$ -e bərabər olan kiçik "sahəciklər" seçilir və bitkilərin sayı hesablanır. "Sahəciklər"in sayı 6 ilə 10 arasında olmalıdır ( $i = 6 \dots 10; \rho = \rho_i$ ). Hər bir "sahəcik" üzrə təyin edilən  $\rho_i$ - bitki sıxlığına differensial bitki sıxlığı deyilir.

Ortalaşdırılmış differensial bitki sıxlığı aşağıdakı düsturla təyin olunur:

$$\rho_{or} = \frac{\sum_{i=1}^n \rho_i}{n}$$

( $n-1 \text{ m}^2$ -də "sahəciklər"in sayıdır.

Bitkilərin ekilməsi sxematik olaraq aşağıdakı kimi təsvir edilir:



Sxemdən göründüyü kimi,

$$L_1 = K_1 S_1; L_2 = K_2 \cdot S_2$$

Burada

$S_1$  - cergədə iki qonşu bitki arasında orta məsafə;

$S_2$  - cergələr arasında orta məsafə;

$K_1$  - bir cergədə olan bitkilərin sayı;

$K_2$  - əkin sahəsində bitkilərin sayı.

Əkin sahəsində bitkilərin ümumi sayı  $N$ -i bərabərdirse,

$$N = K_1 \cdot K_2$$

Bu ifadəni  $\rho_{int}$  düsturunda yerinə yazsaq

$$\rho_{int} = \frac{N}{L_1 \cdot L_2} = \frac{K_1 \cdot K_2}{K_1 S_1 \cdot K_2 S_2} = \frac{1}{S_1 S_2}$$

Onda modeldə təsvir edilən  $\bar{\rho}$  bitki sıxlığının düsturu aşağıdakı formanı alacaqdır:

$$\bar{\rho} = \frac{\frac{1}{S_1 S_2} + \sum_{i=1}^n \rho_i}{2}$$

Modeldə tətbiq edilən ikinci yenilik bitki sıxlığının qarışq funksiya ilə təsviridir:

Belə ki, bitkilər üçün məhsuldarlığın  $\rho$  skalyar sıxlığından asılılığı ( $\rho = \frac{1}{S_1} \cdot S_2$ ,  $S_1$ -cərgədə bitki gövdələri arasındaki məsafə,  $S_2$  - cərgələr arasındaki məsafədir) bu və ya digər formada təsdiqlənsə də, bu asılılıqların xarakteri və ümumi qanuna uyğunluqları haqqında yekdil bir fikir yoxdur. Bu asılılığın bioloji və funksionalist izahının əsas meyarları bitkilərin fotosintetik aktivliyə və torpaqdan udulan qida maddələrinə qarşı formalizə olunmuş cavab reaksiyası əsasında sistemləşdirilmişdir [1-5]. Qeyd etmək lazımdır ki, göstərilən bioloji və funksionalist yaxınlaşmalar çərçivəsində hər bir bitkiyə aid  $m_2$ -lərlə ölçülən  $A$  sahəsi ( $\frac{1}{\rho}$ ) – yə bərabər olur və qəbul edilir ki, hər bir bitkiyə aid “məxsusi” torpağın həcmi  $V(m_3)$ , ( $\frac{1}{\rho}$ ) $^{\frac{3}{2}}$  ilə mütənasiblik təşkil edir və ya həmin ifadəyə bərabər olur.

Bitki sıxlığı bitkilərin “məxsusi” torpaq həcmələri arasındaki boşluqları doldurma yolu ilə artırısa, bu zaman qonşu bitkilər arasında torpaqdakı qida elementləri fotosintetik reaksiyalar üçün effektiv sahələr və su uğrunda heç bir rəqabət getmir və məhsuldarlığın bitki sıxlığından asılılığı demək olar ki, xətti formada olur [6]. Bitki üçün maksimum məhsuldarlığa uyğun sıxlığı bitkinin öz qonşuları ilə torpaq qida elementləri, su və güneş işığı üçün minimal qiymətlərində almaq olar [7]. Bitki sıxlığının bir qədər yuxarı qiyməti üçün bir sıra tədqiqatlarda məhsuldarlığın sıxlıqdan kvadratik asılılığı müşahidə edilmişdir [8-9]. Tərəvəz bitkiləri Ərzaq Təhlükəsizliyinin təmin edilməsində, xüsusilə, aztəminatlı əhali təbəqəsi üçün hesablanmış zəruri ərzaq səbətinin formalasmasına xüsusi rol oynadığı üçün bu bitkilərin məhsuldarlığının artırılması çox vacib əhəmiyyət kəsb edir. Yuxarıda qeyd edildiyi kimi, məhsuldarlığın artırılmasının potensial imkanlarından biri də qida elementlərinin konsentrasiyalarının və mütehərrilik qabiliyyətinin artırılması ilə yanaşı, əkin sxemlərində optimal bitki sıxlıqlarının təmin edilməsidir. Qeyd etmək lazımdır ki, zəruri ərzaq funksiyası daşıyan tərəvəz bitkilərinin optimal məhsuldarlığını təyin edən optimal bitki sıxlıqları müəyyən edilməmiş və hal-hazırda bu sahədə ayrıca tədqiqatlar aparılmamışdır.

Bitkilərin inkişafında, qida elementləri ilə təmin edilməsində, məhsuldarlığın formalasmasında, münbitliyin bərpasında növbəli əkin sxemlerinin xüsusi rol oynadığı bir çox alımların işlərində öz eksini tapmışdır [10-11]. Bunun üçün çöl təcrübələri Azərbaycan Respublikası Muğan düzündə 5-tarlı növbəli əkin dövriyyəsində suvarılan çəmən-boz torpaqlarda qoyulmuşdur. Bu torpaqlar sel suları altında qalan torpaqlar olmuşdur. Məqsəd torpaq münbitliyini bərpa etməklə bərabər bitkilərin maksimum məhsul verən sıxlıqlarını müəyyən etməkdir. Məhsuldarlığın bitki sıxlığından asılılığını tədqiq etmek üçün pomidor, badımcan və bibər kimi tərəvəz bitkiləri seçilmişdir. Bu tərəvəz məhsulları zəruri qida maddələri ilə zəngindir. Bu səbəbdən onların məhsuldarlığı mühüm əhəmiyyət kəsb edir. Onların münbitliyinin bərpası üçün üç il erzində bir sıra tədbirlər həyata keçirilmişdir. Hər üç tərəvəz bitkisinin əkin və məhsuldarlıq parametrləri, kiçik həcmli təcrübə sahələrinin sxemləri cədvəl 16-da nümayiş etdirilir. Cədvəldən göründüyü kimi, hər üç məhsul üçün bitki sıxlığı 5 nöqtədə tədqiq edilir. Bu məqalədə bitkinin skalyar sıxlığı  $\rho$ -nun dəyişməsi yalnız bitkilər arasındaki məsafənin dəyişməsi ilə tənzimlənir. Aqrotexniki sxemi pozmamaq üçün cərgələr arasındaki məsafə hələlik dəyişdirilməmişdir (0,70 m). Daha mürəkkəb əkin sxemlərinin tətbiq edilməsi gələcək tədqiqatlarda həyata keçirilecəkdir. Bitki sıxlığı üçün 5 nöqtənin seçilməsi məqsədə uyğundur. Bu zaman sərbəstlik dərəcələrinin sayı 4-ə bərabər olur. Bu rəqəm kiçik həcmələr üçün statistik araşdırmaclar aparmağa imkan verir (əgər  $n$  təcrubi nöqtələrin sayıdırsa, sərbəstlik dərəcəsi  $V = n - 1$  olur).

Təcrübələrin nəticələri xüsusi kompüter proqramları vasitəsi ilə araşdırılmışdır. Məqsəd təcrubi nöqtələr çoxluğununu ən yaxşı təsvir edən düz xətt, kvadratik və kubik funksiyaların analitik ifadələrinin seçilməsini əhatə edir (şəkil 1-6). Burada iki vəziyyətə

baxılmışdır. Birinci halda optimal funksiyaların seçimi 5 nöqtə üçün həyata keçirilmişdir, ikinci halda 6-cı nöqtə - koordinat başlanğıcı da əlavə edilmişdir. Koordinat başlanğıcının əlavə edilməsi trivial haldır. Çünkü bitki sıxlığı sıfıra bərabərdirse, məhsuldarlıq da sıfırdır. Koordinat başlanğıcından keçmə çox az sıxlıqlarda düzxətli tendensiyanın olub-olmağını araşdırmağa imkan verir. Araşdırmaların nəticələri pomidor bitkisi üçün şəkil 1-6-da verilmişdir.

Cədvəl 16. Tərəvəz bitkilerinin məhsuldarlığının  $\rho$  skalyar sıxlığından asılılığı<sup>7</sup>

Bitki-ərin adı	Cərgə-lərarası məsafə (m) ( $S_2$ )	Bitki-lərarası məsafə (m) ( $S_1$ )	Təcrübə üçün ayrılmış torpaq sahəsinin ölçüleri ((M - xM))	Skalyar sıxlığın qiyməti $\rho$ (bitki / $m^2$ ) $\rho = \frac{1}{S_1 \cdot S_2}$	Məhsul-darlıq (kq / hektar)	Vegetasiya dövründə bir bitkiyə düşən orta məhsul (kq)
Pomidor I	0.70	0.70	7.0 m × 7.0 m	2.04	23000	2.30
	0.70	0.55	7.0 m × 11.0 m	2.60	28150	2.82
	0.70	0.45	7.0 m × 9.0 m	3.175	35100	3.51
	0.70	0.35	7.0 m × 10.5 m	4.082	39100	3.91
	0.70	0.25	7.0 m × 10.0 m	5.714	39200	3.92
Biber II	0.70	0.50	7.0 m × 10.0 m	2.857	12900	1.29
	0.70	0.30	7.0 m × 9.0 m	4.762	22350	2.24
	0.70	0.20	7.0 m × 10.0 m	7.14	28850	2.89
	0.70	0.11	7.0 m × 11.0 m	12.99	28200	2.82
	0.70	0.09	7.0 m × 9.0 m	15.87	27700	2.77
Badımcan III	0.70	0.80	7.0 m × 8.0 m	1.786	16350	1.64
	0.70	0.60	7.0 m × 12.0 m	2.381	22200	2.22
	0.70	0.45	7.0 m × 9.0 m	3.175	25750	2.58
	0.70	0.30	7.0 m × 9.0 m	4.762	37700	3.77
	0.70	0.25	7.0 m × 10.0 m	5.714	38000	3.80


<sup>7</sup>Cərgə boyunca bitkiler arasındakı məsafə onların gövdəlerinin torpaq səthine yaxın hissələri arasındaki məsafə kimi, cərgələr arasındaki məsafə isə iki qonşu cərgə boyunca bitki gövdələrindən təxminini və apriori olaraq keçirilən iki paralel düz xətt arasındaki ən qısa məsafə kimi götürülmüşdür.

Şəkillərdən göründüyü kimi, düzxətli yanaşma meyarı  $R^2 = 0,750 - 0,781$  arasında dəyişir. Kvadratik yaxınlaşma meyarı isə hər iki hal üçün 0.991-ə bərabər olur. Kubik yaxınlaşma nöqtələr çoxluğunun formasını daha dəqiq təsvir etməyə imkan verir. Bu zaman 5 nöqtə üçün aşağıdakı ifadə alınmışdır:


$$M(\rho) = -0,44\rho^3 - 1741\rho^2 + 2011\rho - 10690 \quad (1) \quad 6 \text{ nöqtə üçün aşağıdakı ifadə alınmışdır:}$$

$$M(\rho) = -267,4\rho^3 + 862,5\rho^2 + 10658\rho - 27,50 \quad (2)$$


Təcrubi nöqtələrə yaxınlaşma meyarları hər iki hal üçün, demək olar ki, eyni olmuşdur ( $R^2 = 0,991$ ;



Şəkil 1. Pomidor bitkisi məhsuldarlığının bitki sıxlığından asılılığı (xətti yaxınlaşma, koordinat başlanğııcı rol oynamır  $y = M(\rho)$  məhsuldarlıq;  $x = \rho$  skalyar sıxlıq)




Şəkil 2. Pomidor bitkisi məhsuldarlığının bitki sıxlığından asılılığı (kvadratik yaxınlaşma, koordinat başlanğııcı rol oynamır  $y = M(\rho)$  məhsuldarlıq;  $x = \rho$  skalyar sıxlıq)




Şəkil 3. Pomidor bitkisi məhsuldarlığının bitki sıxlığından asılılığı (kubik yaxınlaşma,


koordinat başlanğıçı rol oynamır  $y = M(\rho)$  məhsuldarlıq;  $x = \rho$  skalyar sıxlıq)



Şəkil 4. Pomidor bitkisi məhsuldarlığının bitki sıxlığından asılılığı (xətti yaxınlaşma, koordinat başlanğıcından keçmək şərti ilə,  $y = M(\rho)$  məhsuldarlıq;  $x = \rho$  skalyar sıxlıq)



Şəkil 5. Pomidor bitkisi məhsuldarlığının bitki sıxlığından asılılığı (kvadratik yaxınlaşma, koordinat başlanğıcından keçmək şərti ilə,  $y = M(\rho)$  məhsuldarlıq;  $x = \rho$  skalyar sıxlıq)



Şəkil 6.

Pomidor bitkisi məhsuldarlığının bitki sıxlığından asılılığı (kubik yaxınlaşma, koordinat başlanğıcından keçmək şərti ilə,  $y = M(\rho)$  məhsuldarlıq;  $x = \rho$  skalyar sıxlıq)

$R^2 = 0,998$ ). Bu hal çox mühüm nəticəni deməyə imkan verir. Belə ki, az sıxlıqlarda düzxətli tendensiyanın varlığı koordinat başlanğıcını programa daxil etmədən belə mövcuddur. Düzxətli tendensiya dedikdə, sıxlığın aşağı qiymətləri üçün məhsuldarlığın bitki sıxlığından düzxətli formada asılı olduğu başa düşülür. Şəkil 6-dan göründüyü kimi, pomidor bitkisinin məhsuldarlığının sıxlıqdan asılılığını ekstremum nöqtəyə malikdir. Bu sıxlıqdan yuxarı qiymətlərdə məhsuldarlıq azalmağa başlayır.

Bitki məhsuldarlığının (və ya yaşıl kütlənin) sıxlıqdan asılılığı fotosintetik reaksiyalardan və torpaqda qida elementlərinin hərəket və mənimşənilmə mexanizmindən çox asılıdır. Ümumiyyətlə, qida elementlərinin bitkinin kök sistemini daxil olması dinamik bir prosesdir. Bu proses əsas olaraq üç müxtəlif mexanizmlə həyata keçirilir: qida elementlərinin bitkilərin kök sisteminin səthində zəbt olunması; qida elementlərinin torpaq məhlulu daxilində konvektiv su axını vasitəsilə kök sistemini doğru hərəkəti; qida elementlərinin bitkilərin kök sisteminin səth hissələrinə yaxın qatlarda diffuziyası. Zəbt etmə mexanizmi qidalanmada nisbətən az rol oynayır. Konvektiv axın vasitəsilə qidalanmada hərəkət edən su axınında olan qida elementlərinin miqdari kök sistemi tərəfindən udulmanın sürətindən asılıdır. Qidalanmada kütləvi axının rolu bitkinin növündən, iqlim və rütubətlə təmin olunmadan asılı olaraq çox geniş diapazonda dəyişir. Burada göstərilən hər bir faktor su səfi normalarına təsir edir. Torpaqda olan qida maddələrinin kök sistemi tərəfindən udulma mexanizmlərindən biri də qida elementlərinin diffuziyasıdır. Bu mexanizm kök sistemi səthində və torpaqda olan qida elementlərinin konsentrasiya fərqləri (konsentrasiya qradiyenti) nəticəsində işe düşür.

Torpaqda qida elementlərinin diffuziyası moleküllərin istilik hərəkəti, broun hərəkəti ilə izah edilir. Qida elementlərinin torpaqda diffuziya məsafəsi 0.1-15 mm arasındadır. Aydınlaşdır ki, diffuziya nəticəsində torpağın yalnız bu qatında olan qida elementləri bitkinin kök sistemi səthinə çatdırıla bilər. Prosesi daha aydın təsvir etmək üçün torpaq məhlulunda olan qida elementlərinin dəyişmə diapazonuna nəzər salaq (cədvəl 17) [12]).

cədvəl 17

Qida elementləri	Torpaq məhlulunda konsentrasiya diapazonu mk mol/l
$\text{NO}_3^-$	100-20000
$\text{NH}_4^+$	100-2000
$\text{H}_2\text{PO}_4^-$ v $\text{HPO}_4^{2-}$	1-20
$\text{K}^+$	100-1000
$\text{Ca}^{2+}$	100-5000
$\text{Mg}^{2+}$	100-5000
$\text{SO}_4^{2-}$	100-10000

### Nəticələr

1. Kubik yaxınlaşma çərçivəsində aproksimasiya edilmiş bitki məhsuldarlığının sıxlığından asılılıq əyriləri sıxlığın aşağı qiymətlərində pomidor, badımcan və bibər bitkiləri üçün düzxətli tendensiyaya malik olmuşdur. Bu onunla izah edilir ki, bitki sıxlığının aşağı qiymətlərində qonşu bitki kolları arasında torpaqdakı qida elementləri, fotosintetik reaksiyalar üçün effektiv sahələr və su uğrunda rəqabət getmir. Çünkü bu zaman sıxlığın artması bitkilərin "məxsus" torpaq həcmələri arasındaki boşluqları doldurmaq yolu ilə həyata keçirilir və bununla əlaqədar məhsuldarlıq sıxlıqla düz mütənasiblik təşkil edir.

2. İstər kvadratik, istərsə də kubik yaxınlaşmalar üçün 5 təcrübi nöqtədə aproksimasiya ilə 6 nöqtədə (5 təcrübi nöqtə + koordinat başlanğıçı;  $M(\rho) = \rho \cdot \varphi(\rho) = 0$  olduğu halda trivialdır) aproksimasiyaların həqiqətə uyğunluq meyarları arasındaki fərq hər üç bitki sıxlığı üçün çox kiçik qiymət almışdır. Yeni koordinat başlanğıçını nəzərə almadan belə aparılan aproksimasiya özündə mütləq həqiqət meyarını eks etdirir. Bu fakt alınmış istər təcrübi, istərsə də riyazi nəticələrin daha dayanıqlı olmasını göstərir.

3. Kubik yaxınlaşma çərçivəsində pomidor bitkisinin məhsuldarlığının sıxlıqdan asılılığı ekstremum nöqtəyə malik olmuşdur, bu nöqtə  $\rho = 4,8 \frac{1}{M^2}$  sıxlığına uyğundur.

Tərəvəz bitkiləri Ərzaq Tehlükəsizliyinin temin edilməsində, xüsusiylə, azteminatlı əhali təbəqesinin ucuz ərzaqla təminatında mühüm rol oynayır. Bu səbəbdən tərəvəz bitkilərinin məhsuldarlığının aqrotexniki planlaşmada optimal sıxlıq qaydaları tətbiq etmek yolu ilə artırılması çox vacib əhəmiyyət kəsb edir.

### ƏDƏBIYYAT

1. Aliyev J. A. Photosynthetic activity of mineral nutrition and productivity of the cultures. Pub. Elm (Science). Baki, 1974.
2. Willey R.W. and Heath S.B. (1969) Plant Population and Crop Yield. Advances in Agronomy, 21, p. 281-321.
3. Pant M.M. (1979) Dependence of Plant Yield on Density and Planting Pattern. Annals of Botany, 44, p. 513-516.
4. Thornley J. H. M. (1983) Crop Yield and Planting Density. Annals of Botany, 32, p. 257-259.
5. Ibrahim Yahuza (2011) Yield-density Equations and Their Application for Agronomic Research: a review. International Journal of Biosciences (IJB) Vol. 1, No. 5, p. 1-17.
6. Lib, Watkinson A. R. (2000) Competition Along a nutrient Gradient. Ecological Research 15, p. 293-306.
7. Shirtliffe S. J., Johnston A.M. (2002) Yield-density Relationships and Optimum Plant Populations in Two Cultivars of Solid-seeded Dry Bean. Canadian Journal of Plant Science, 82, p. 521-529.
8. Firbank L. G., Watkinson A.R. (1985) On the Analysis of Competition within Two-Species Mixtures of Plants. Journal of Applied Ecology 22, p. 503-517.
9. Ellis R. H., Sabahi M., Jones S.A. (1999) Yield-density Equations can be Extended to quantify the Effect of Applied Nitrogen and Cultivar on Wheat Grain Yield. Annals of Applied Biology, 134, p. 347-352.
10. M.P. Babaev and N.I. Orudzheva, "Assessment of the Biological Activity of Soils in the Subtropical Zone of Azerbaijan", Eurasian Soil Science, Vol. 42, No. 10, 2009, pp. 1163-1169.
11. Orudzheva N. I., "Microbiological Characteristics of Different Types of Irrigated Soils in the Subtropical Zone of Azerbaijan", Eurasian Soil Science, No. 11, 2011, pp. 1355-1363.

12. Barber S.A. (1974) Nutrients in the soil and their flow to plant roots. Range Sci. Series No. 26, Colorado State University Fort Collins, pp. 161-168.

Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, verilmiş bitkilər üçün məhsuldarlığın skalyar sıxlıqdan asılılığı kubik funksiya formasındadır. Eyni zamanda optimal təsvir funksiyasının köməkliyi ilə "yaxın" ətrafin aprioru, sıxlıqları üçün proqnoz məhsuldarlıq normaları hesablanmışdır. Qeyd etmək lazımdır ki, bu sahədə tədqiqatlar postsovət məkanı və Şərqi Avropada ilk dəfə aparılır.

II. Bitkilerin inkişaf tempinin, onların skalyar sıxlığından asılılığını müəyyən etmək üçün nəzəri-metodoloji istiqamətdə tədqiqatlar aparılmışdır. İlk dəfə olaraq tədqiqat ərazisində bütün vegetasiya dövrləri üçün müşahidə altında olmuş buğda və pomidor bitkiləri timsalında bitki inkişaf modelinin parametrləri (Richards F.J., Hunt R., Cavston D.R., Venus J.C., Baker D.N., Legg B.J., et.al) bitki sıxlıq modelinin parametrləri ilə əlaqəli (zəif, orta və tam korrelyasiya dərəcələri) formada verilmişdir.

Qeyd etmək lazımdır ki, possovet məkanı və Şərqi Avropada indiyə qədər analoji tədqiqatlar aparılmamışdır. Bir sıra Amerika və Almaniya tədqiqatçıları tərəfindən bitki inkişaf tempinin məhsuldarlığı və bitki sıxlığının məhsuldarlığına təsirinin nəzəri modeli məsələlərinə ayrı-ayrılıqda baxılmışdır.

Bütün vegetasiya dövrü boyunca bitki inkişafını və onun məhsuldarlığını proqnozlaşdırmağa imkan verən inkişaf modelləri sistemləşdirilmişdir. Bu sahədə Beyker və Leqqin (Baker D.N., Legg B.J.) fundamental tədqiqatlarından eləvə digər mənbələr də araşdırılmışdır.

Ümumiyyətlə, bitki inkişaf funksiyasının ümumi forması aşağıdakı kimidir

$$W = f(t) \quad (1)$$

W - bitkidə quru qalıq formasında maddənin miqdarı; t-vegetasiya müddətidir.

Sadə iki komponentli modelə görə

$$\frac{dw}{dt} = -\frac{ds}{dt} \quad (2)$$

S - I mühitdə (torpaqda) substratın miqdarı,

W - II mühitdə (bitkidə) quru qalıq formasında maddənin miqdarıdır (Richards. F.J.)

Burada nəzərdə tutulur ki,

$$W + S = \text{const} \quad (3)$$

$$\frac{d}{dt} (W + S) = 0 \quad (4)$$

Yəni bitki-torpaq sistemi qapalı ekoloji modeldir

Təcrübə nəticələri daha dəqiq riyazi təsvir etmək üçün bitki inkişaf modelləri içərisində iki model seçilmişdir.

#### 1. Bitkilərin inkişaf modeli üçün logistik yaxınlaşmalar.

Əvvəlki modellərdə 2 müxtəlif şərtlərdən istifadə edilirdi. 1 şərt ondan ibarət idi ki, bitkinin

İnşaf tempi ancak inşaf enerjisinden asılıdır, inşaf enerjisi ise kurum qalığın kütlesi ile düz mütənasibdir və qidalandırıcı mühitin resurs - ehtiyatlarından asılı deyil.

II- şərtde isə göstərilmişdir ki, inşaf tempi ancak qidalandırıcı mühitin resurs imkanlarından asılıdır və kurum qalığın miqdərindən asılı deyil. Logistik yaxınlaşmada isə hər iki kənar şərti yaxınlaşdırılan yeni şərt irəli sürürlür.

- İnşaf enerjisi bitkinin kurum qalığının kütlesi ile düz mütənasibdir
- İnşaf mexanizmi qidalandırıcı mühitin  $S$  resurs imkanları ile mütənasib olaraq fəaliyyət göstərir

Bu şərtlər daxilində bitkinin inşaf tənliyi aşağıdakı formanı alır

$$\frac{dw}{dt} = k' WS$$

Burada  $k'$  - hər hansı mütənasiblik əmsalıdır.

Nəzərə alsaq ki,

$$S = W_f - W; \quad S_f = 0 \quad (6)$$

Burada  $W_f$  - maksimal kurum qalığı (vegetasiya dövrünün sonu);  $S_f$  - vegetasiya dövrünün sonunda torpağın resurs imkanlarıdır

Onda yaza bilərik

$$\frac{dw}{dt} = k' W (W_f - W) \quad (7)$$

Mütənasiblik əmsali olan  $k'$  isə aşağıdakı formada təyin olunur

$$k' = \mu / W_f \quad (8)$$

Bu ifadənin alınması aşağıdakı müləhizələrdən doğur.

İnşaf enerjisinin miqdəri bitkinin kurum qalığı  $W$  ilə düz mütənasibdir; qidalandırıcı mühitin varlıq şərti daxilində (varlığın zaman intervalında) inşaf mexanizmi maksimal temple "işləyir": bitki inşaf prosesi "dönmez" prosesdir və qidalandırıcı mühit məhv olan kimi inşaf prosesi dayanır. Onda iki parametrlı tənlik kimi formalasın model aşağıdakı formanı alır

$$\frac{dw}{dt} = \mu W \quad (9)$$

Harada ki,  $\mu$  - parametrini inşaf parametri kimi qiymətləndirmək olar.

Bu şərtlər daxilində  $k'$  parametrindən  $\mu$  - parametrinə keçmək olar

$$\frac{dw}{dt} = \mu W \left( 1 - \frac{W}{W_f} \right) \quad (10)$$

alınmış ifadəni aşağıdakı formada da yazmaq mümkündür

$$\int_{W_0}^W \left( \frac{1}{W_f - W} + \frac{1}{W} \right) dW = \int_0^t \mu dt \quad (11)$$

İnteqrallədiqdan və elementar çevrilmələr apardıqdan sonra aşağıdakı ifadə alınır

$$W = \frac{W_0 W_f e^{\mu t}}{(W_f - W_0 + W_0 e^{\mu t})} \quad (12)$$

Bitkilərin loqistik inkişaf modelinin ümumiləşdirilmiş forması aşağıdakı kimi ifadə edilir.

$$W = \frac{W_o W_f}{W_f + (W_f - [W_o]e^{-\mu t})} \quad (13)$$

Alınmış ifadənin təhlili onu göstərir ki,  $W_o \ll W_f$  olduğu halda t-nun kiçik qiymətləri üçün tənlik

$$W \approx W_o e^{-\mu t} \quad (14)$$

formasını alır.

Ifadənin təhlili onu göstərir ki, verilmiş şərtlər daxilində tempi  $\mu$ -yə bərabər olduqda "eksponensial" inkişaf prosesi gedir.

$t \rightarrow \infty$  və  $W \rightarrow W_f$  şərtləri daxilində isə proses asimtotik xarakter alır.

(10) Tənliyini differensiallama yolu ilə ala bilərik

$$\frac{1}{\mu} \frac{d^2W}{dt^2} = \frac{dW}{dt} \left( 1 - \frac{2W}{W_f} \right) \quad (15)$$

Sağ tərəfi sıfıra bərabər etmək yolu ilə əyilmə nöqtəsinin koordinatlarını tapmaq olar

$$W = \frac{1}{2} W_f \quad (16)$$

Bitkilər üçün loqistik inkişaf modelini daha aydın təsəvvür etmək üçün (13) ifadəsi aşağıdakı qiymətlərdə hesablanmışdır.

$$(W_o = 1; W_f = 100; \mu = 0.3)$$

Onda (13) ifadəsinin aşağıdakı formanı aldığıını görərik

$$W = \frac{100}{1 + 99 \cdot e^{-0.3t}} \quad (17)$$

## 2. Bitki inkişaf nəzəriyyəsində Riçards yaxınlaşmaları

Bu yaxınlaşmalar daha sadə formaya getirilmiş və praktik istifadə üçün Riçards tənliyi ən sadə halda aşağıdakı kimi ifadə edilmişdir.

$$\frac{dW}{dt} = \frac{kW(W_f^n - W^n)}{nW_f^n} \quad (18)$$

Hər iki dəyişən üzrə interallamaq yolu ilə (dəyişənlər W və t-dir) (18) - i aşağıdakı formada ifadə etmək olar

$$n \int_{W_o}^W \left[ \left( \frac{1}{W} \right) + \frac{W^{n-1}}{W_f^n - W^n} \right] dW = \int_0^t k dt \quad (19)$$

İnteqralladıqdan və müəyyən çevrilmələr apardıqdan sonra aşağıdakı ifadə alınmışdır.

$$W = \frac{W_o W_f}{[W_o^n + (W_f^n - W_o^n)e^{-kt}]^{1/n}}$$

Bitki inkişaf nəzəriyyəsində ən mükəmməl funksiya Çanter (Canter. A.) funksiyası hesab edilir. Bu funksiya aşağıdakı kimi ifadə edilir.

$$\frac{dW}{dt} = \mu W \left(1 - \frac{W}{B}\right) e^{-Dt} \quad (20)$$

Burada  $\mu, B$  və  $D$  sabit kəmiyyətdir.

Burada bioloji olaraq  $\{e^{-Dt}\}$  hasili vegetasiya müddəti davam etdirkən və mürəkkəbləşmənin, bitkilərin qocalmasının göstəricisidir. (21) tənliyinin integrallanması nəticəsində aşağıdakı ifadə alınmışdır.

$$W = \frac{W_o B}{W_o + (B - W_o) \exp \left\{ - \left[ \frac{\mu(1 - e^{-Dt})}{D} \right] \right\}} \quad (21)$$

$t = 0$  nöqtəsində (vegetasiya prosesinin start nöqtəsi) ilkin kütle (ilkin quru qalıq)

kimi interpretasiaya edilə bilər. Ancaq  $t \rightarrow \infty$  anına (bioloji olaraq vegetasiya müddətinin son anı) son quru qalıq daha mürəkkəb asılılıqla ifadə edilə bilər.

$$W = \frac{W_o B}{W_o + (B - W_o) e^{-\mu t/d}} \quad (22)$$

Bitki inkişaf nəzəriyyəsində eksponensial polinom yaxınlaşma çərcivəsində yaranan modellər də mühüm rol oynamışdır. Bu tip tənliklər aşağıdakı formada ifadə edilir.

$$W = \exp(a_0 + a_1 t + a_2 t^2 + a_3 t^3 + \dots) \quad (23)$$

Logarifmik şərhdə bu tənlik aşağıdakı formanı alır.

$$\ln W = (a_0 + a_1 t + a_2 t^2 + a_3 t^3 + \dots) \quad (24)$$

Törəmə alındıqda isə aşağıdakı ifadə yaranır

$$dW = \{1 + 2a_1 t + 3a_2 t^2 + \dots\} \exp(a_0 + a_1 t + a_2 t^2 + \dots) \quad (25)$$

Bu tənliklər ümumi halda quru qalıq aşağıdakı formaya gətirilir:

$$\frac{1}{W} \frac{dW}{dt} = (a_1 + 2a_2 t + 3a_3 t^2 + \dots) \quad (26)$$

Bu zaman ilkin quru qalıq aşağıdakı kimi interpretasiya edilir

$$W_o = W(t) = \exp a_0 \quad (27)$$

$t \rightarrow \infty$  anında isə quru qalığın miqdarı ya sonsuzluğa, ya da sıfıra bərabər olur. Eksponensial polinom yaxınlaşma çərcivəsində quru qalığın maksimal qiyməti (25) ifadəsinə sıfıra bərabər etməklə almaq olar:

$$0 = (a_1 + 2a_2 t + 3a_3 t^2 + \dots) \quad (28)$$

Xard (Chard D.) tərəfindən aparılan bir çox tədqiqatlar onu göstərir ki, eksponensial polinom yaxınlaşma çərcivəsində kvadratik hədələ kifayətlənmək olar. Kvadratik hal üçün

$$W = \exp(a_0 + a_1 t + a_2 t^2) \quad (29)$$

$a_0$ ,  $a_1$ ,  $a_2$  sabitlerinin tanınmasında aşağıdaki sade hesablardan istifadə etmək olar.

Yəni bitkinin quru qalığı eksponensial ifadə ilə müəyyənləşir. Burada  $a_0$ ,  $a_1$ ,  $a_2$  - tənliyə daxil olan parametlərdir.

Babaev M. P. and Orudzheva N. I., (2009) Assessment of the Biological Activity of Soils in the Subtropical Zone of Azerbaijan", Eurasian Soil Science, Vol. 42, No. 10, pp. 1163-1169.

Barber S.A. (1974) Nutrients in the soil and their flow to plant roots. Range Sci. Series No. 26, Colorado State University Fort Collins, pp. 161-168.

Ellis R. H., Sabahi M. and Jones S.A. (1999) Yield-density Equations can be Extended to quantity the Effect of Applied Nitrogen and Cultivar on Wheat Grain Yield. Annals of Applied Biology, 134, p. 347-352.

Firbank L. G. and Watkinson A.R. (1985) On the Analysis of Competition within Two-Species Mixtures of Plants. Journal of Applied Ecology 22, p. 503-517.

Ibrahim Yahuza (2011) Yield-density Equations and Their Application for Agronomic Research: a review. International Journal of Biosciences (IJB) Vol. 1, No. 5, p. 1-17.

Lib, Watkinson A. R. (2000) Competition Along a nutrient Gradient. Ecological Research 15, p. 293-306.

Orudzheva N. I., (2011) Microbiological Characteristics of Different Types of Irrigated Soils in the Subtropical Zone of Azerbaijan", Eurasian Soil Science, No. 11, pp. 1355–1363.

Orudzheva N. I. Change of the Microorganisms Quantity in Irrigative Gleyey-Yellow under Vegetable Soils. American Journal of Plant Sciences, 2012, 3, 1746-1751  
<http://www.SciRP.org/journal/ajps>

Pant M.M. (1979) Dependence of Plant Yield on Density and Planting Pattern. Annals of Botany, 44, p. 513-516.

Shirliffe S. J. and Johnston A.M. (2002) Yield-density Relationships and Optimum Plant Populations in Two Cultivars of Solid-seeded Dry Bean. Canadian Journal of Plant Science, 82, p. 521-529.

Thornley J. H. M. (1983) Crop Yield and Planting Density. Annals of Botany, 32, p. 257-259.

Willey R.W. and Heath S.B. (1969) Plant Population and Crop Yield. Advances in Agronomy, 21, p. 281-321.

Xüsusən pomidor və badımcان bitkiləri üzərində aparılmış müşahidələr və əldə edilmiş ölçmələrin nəticələrinin təhlili onu göstərmüşdür ki, bitki sıxlığının normal qiymətlərində hər iki bitkinin inkişaf tempı funksiyaları Riçards modelinə daha yaxındır. Bitki sıxlığının yüksək qiymətlərində hər iki bitkinin inkişaf tempı funksiyalarını verilmiş hər kik modelin heç biri ilə izah etmək olmur.

III Layihə çərçivəsində səmərəli əkinçilik texnologiyalarının tətbiqinə dair tədqiqatlar aparılmışdır.

Bu istiqamətdə tədqiqatlar sel suları altında qalmış və bərpa edilmə prosesini keçmiş torpaqlardan istifadənin iqtisadi rentabellik dərəcələrinin müəyyən edilməsi və onun elmi əsaslarının verilməsini əhatə edir.

Bərpa edilmiş torpaqlardan istifadənin iqtisadi rentabellik dərəcəsinin müəyyən edilməsi və onun elmi əsaslarının verilməsi.

Səmərəli əkinçilik metodlarının tətbiqinin effektivliyini hesablamaq üçün ümumi rentabellik göstəricisindən istifadə ediləcəkdir:

$$URG = \frac{UG - UX}{UX}$$

Burada, ÜG – ümumi gəlir, ÜRG – ümumi rentabellik göstəricisidir.

Qeyd etmək lazımdır ki, ümumi rentabellik göstəricisindən başqa (bu göstəriciyə bezi hallarda əsas fəaliyyətin rentabelliyi də deyilir) səmərəli əkinçilik metodunun tətbiq edildiyi fermer təsərrüfatının fəaliyyətini təhlil etmək üçün satış rentabelliyi, iqtisadi rentabellik, fond rentabelliyi kimi anlayışlardan da istifadə edilir. Hər növ üzrə rentabelliyin ifadələri aşağıdakılardır:

$$SR = \frac{SM}{SG} \cdot 100\%; IR = \frac{BG}{(DKA + DV)} \cdot 100\%$$

$$FR = \frac{BG}{DKA} \cdot 100\%$$

Burada, SR – satış rentabelliyi;

SM – satışdan əldə edilən mənfəət;

SG - satışdan əldə edilən gəlir;

BG – balans gəliri;

DKA – dövriyyədən kənar aktivlər;

IR - iqtidsai rentabellik;

FR – fon rentabelliyi

DK – dövriyyə vəsaitləri.

Balans gəliri (BG) firmanın istehsal prosesində yaranan ümumi gəlir (ÜG) və ümumi xərcle (UX) aşağıdakı ifadə ilə əlaqədardır:

$$BG = (UG - UX) + IKM \quad (18)$$

Burada, IKM – istehsal prosesindən kənar firmanın əldə etdiyi mənfəətdir.

Firmanın iqtisadi nöqtəyi-nəzərdən effektiv fəaliyyət göstərməsi ÜRG – göstəricisinin maksimallaşdırılması məsələsinə gətirib çıxarır, yəni

$$URG \Rightarrow MAX (URC) \quad (19)$$


Bu isə öz növbəsində aşağıdakı sxemdə ifadə edilən mini-maks məsələsinə gətirir:

$$\begin{cases} I. UG \Rightarrow MAX(UG); UX = const \\ II. UG = const; UX \Rightarrow MIN(UX) \\ III. U \Rightarrow MAX(UG); UX \Rightarrow MIN(UX) \end{cases}$$

$$\begin{cases} I. UG \Rightarrow MAX(UG); UX = const \\ II. UG = const; UX \Rightarrow MIN(UX) \\ III. U \Rightarrow MAX(UG); UX \Rightarrow MIN(UX) \end{cases} \quad (20)$$

Iqtisadi böhran şəraitində firmanın gəlirinin azalması labüb şərtir və firmanın əsas iqtisadi göstəricisi olan ümumi rentabellik göstəricisi (URG) böhran başlamamışdan qabaqlı səviyyədən ( $URG_0$ ) aşağı düşməyə başlayır.

Şəraitləri üçün firmaların sosial problemlər yaratmayan rentabelli fəaliyyət strategiyası kəmiyyət nöqtəyi-nəzərindən təhlil edilməli, korrelyasiyalı faktor analizi (iqtisadi göstəricilər toplumu ilə "çevik marketing" və "çevik menecment" arasında korrelyasiya əlaqələri) aparılmalı, iqtisadi böhran şəraitində faktor analizi çərçivəsində fəaliyyət proqnozları verilməlidir.



### Ədəbiyyat

1. Васильева Л.С., Штейн Е.М., Петровская М.В. Анализ финансово-хозяйственной деятельности предприятия. Москва: Изд. «Экзамен», 2008, с. 36-66.
2. Грузинов В.П. Экономика предприятия (предпринимательская). Москва: Изд. ЮНИТИ, 2002, с. 313-323.
3. Савицкая Г.В. Анализ эффективности деятельности предприятия. Методологические аспекты. Москва: Изд. Новое знание, 2004, с. 54-65.
4. Савицкая Г.В. Анализ хозяйственной деятельности предприятий АКП (Агропромышленного комплекса). Минск: Изд. Новое знание, 2004, с. 243-251.

Eyni zamanda analoji olaraq sel suları altında qalmış torpaqların münbisləşdirilməsinə istiqamətlənən elmi tədqiqat prosesinin iqtisadi rentabellik modeli verilmişdir. Modelə aşağıdakı parametrlər daxil edilmişdir.

- 1 hektar sahədən yığılmış məhsulun satışı nəticəsində əldə edilən ümumi gəlirin miqdarı -  $UG$ ; 1 hektar sahədən əldə edilmiş məcmuu gəlir -  $MG$ ;
- 1 hektar sahəyə qoyulan ümuni xərc -  $UX$ ;
- 1 hektar sahəyə qoyulan elmi-tədqiqat xərcləri -  $ETX$ ;
- 1 hektar sahəyə qoyulan əkin texnologiyasına uyğun xərclər -  $\Theta TX$ ;
- 1 hektar sahəyə qoyulan intellektual xərclər -  $IX$ ; 1 hektar sahədən əldə edilmiş intellektual gəlir -  $IG$ ;
- 1 hektar sahədən əldə edilmiş insani kapital gəlir -  $IKG$ ;
- 1 hektar sahədən əldə edilmiş praktik vərdişlər gəliri -  $PVG$ ;
- 1 hektar sahədən əldə edilmiş iqtisadi rentabelliyyin faizlərlə miqdarı -  $IR$ ;
- 1 hektar sahəyə qoyulan məcmu xərclər -  $MX$ .

Model çərçivəsində verilmiş parametrlər arasında aşağıdakı əlaqələr verilmişdir:

$$MX = UX + ETX + \Theta TX + IX \quad (1)$$

$$MG = UG + IG \quad (2)$$

$$IG = IKG + PVG \quad (3)$$

$$IR = \frac{MG - MX}{MX} \cdot 100\% \quad (4)$$

Model çərçivəsində müxtəlif bitkiler altında olan sahələr üçün parametrlər qiyməyləndirilmiş və uyğun hesablamlar aparılmışdır.

Səmərəli əkinçilik texnologiyalarının tətbiqinə dair tədqiqatlar davam etmiş və aşağıdakı

nəticələr alınmışdır.

1. Tərəvəz bitkili üçün məhsul altında olan əkin sahəsi və baza məhsuldarlığı arasında faktiki məhsul yiğilmiş sahə ilə baza məhsuldarlığı arasında düz mütənasib funksiyalardan ibarət riyazi asılılıqlar verilmişdir.

2. Torpaq fondundan optimal istifadəyə təsir edən faktorlar və onların xüsusi çəkisi çoxfaktorlu korrelyasiya modelinin köməyi ilə qiymətləndirilmişdir.

Alılmış modeller fermerin əkin sahəsinə tərəvəzaltı əkin sahələrinə tətbiq edilmiş və konkret nəticələr eldə edilmişdir.

Eyni zamanda proqnozlaşdırılmış gelir funksiyasını hesablamaq üçün hər bir tərəvəz çeşidi üzrə məhsulun faktiki əkin sahəsindən asılılıq düstürü verilmişdir:

$$M^* = M(S_f - S_{it})$$

Burada,  $M^*$  - məhsul;  $S_f$  - faktiki əkin sahəsi;  $S_{it}$  - məhsul itkisi baş verən əkn sahələrinin cəmidir.

Baza məhsuldarlığının müəyyən edilməsi üçün aşağıdakı tənlikdən idtihadə edilmişdir:

$$y_x = a + b_x$$

(7)

$X$  – 1 ha sahəyə verilən NPK-nin miqdarıdır,  $y_x$  –  $x$ -ə görə məhsuladarlıqdır.

$$\begin{cases} na + b \sum x = \sum y \\ a \sum x + b \sum x^2 = \sum xy \end{cases}$$

(9)

a və b-nin tapılması üçün sistem tənliyin həlli

Determinasiya əmsalını tapmaq üçün korrelyasiya əmsalinın müəyyən edilməsi

$$r = \frac{\sum xy - (\sum x \sum y) / n}{\sqrt{(\sum x^2 - (\sum x)^2 / n)(\sum y^2 - (\sum y)^2 / n)}}$$

(9)

Determinasiya əmsali

$$d=r^2$$

(10)

Məhsul  $M^*$

$M_i$  – hər bir tərəvəz çeşidi üzrə məhsul

j – iqtisadi rayon

$$M_{ij}^* \Rightarrow$$

(11)

J – iqtisadi rayon üzrə i-ninci tərəvəz məhsulu (tonlarla).

Daxili bazar seqmentlərində tələb və təklifin formalşaması ayrı ayrı iqtisadi rayonlarda müxtəlif tərəvəz çeşidləri üzrə məhsul istehsalı

$$\begin{matrix} M_{ij}^* \\ \alpha_{y,i} \end{matrix}$$

(12)

Tonlarla verilmişdir, i –ninci tərəvəz məhsulunun bir tonu üçün yerli qiymətdir (yerli bazar şəraitində qiymət). Tərəvəzin satışından alınan ümumi gelir:

$$G = \sum_j \left[ \left( \sum_i M_{ij} Q_y, i \right) + \left( \sum_i (M_{ij} Q_{R,i} - N X_j) \right) \right] \quad (13)$$

Bu düstur tərəvəz məhsulları istehsalından ələ ediləcək għejjip għelirin düsturudur. (9) vasitəsilə hesablana bilən proqnozlaşdırılan għelir funksiyası ( $G$ ) təklifdir. Bunu  $G_{tek}$  – kimi işarə etmək daha düzgün olardı. Bazar tələbinə uyğun tərəvəz məhsullarının satışından əldə ediləcək proqnoz għelri  $G_{tel}$  kimi işarə etsék

Tərəvəz əkin sahələrinin bütün  $j$  – iqtisai rayonlar üzrə planlaşdırılan cari müddət üçün optimal proqnozlaşdırılması tələb və təklif arasındaki fərqiñ minimal mallaşdırılması məsələsinə getirib çıxaracaqdır (burada planlaşdırılan cari müddət dedikdə yaxın 1, 2, 3 və istisna hallarında 4-cü proqnozlaşdırılan iller heab edilir).

$$\min |G_{tek} - G_{tel}| \quad (14)$$

Göstərilən fərqiñ mütləq qiymətinin minimumlaşdırılması üçün (9) tənliyində  $i$  və  $j$ -a uyğun göstəricilər üzrə variasiya məsələsinə getirir. Tərəvəz məhsullarının istehsalı və satışı üzrə tələb və təklifin tarazlaşdırılma məsələsini daha optimal həll etmək üçün birinci növbədə iqtisadi rayonlar üzrə baza məhsuldarlıq matematika müəyyən etmək lazımdır.

$$MAT\{M_{i,j}^0\} \quad (15)$$

$M^0$  – cari məhsuldarlıq deyil, indiyə qədər məlum olan iqtisadi rayon əraziləri üzrə ortalaşdırılmış məhsuldarlıq nəzərdə tutulur.

Fermerlərlə izahedici tədbirlərin həyata keçirilməsi

Elmi-tədqiqat işlərinin nəticələrinin yayım və təbliğat mexanizmində informasiya texnologiyaları və kommunikasiyalar nəzəriyyəsi sahəsində çox məşhur olan Amerika alimləri Den Karan, Ron Sifman və Qillian Key-in modellərindən istifadə ediləcəkdir. Bəzi hallarda hesab edirlər ki, informasiya texnologiyaları və kommunikasiya üzrə tədqiqatlar yalnız kompyuter texnologiyaları ilə əlaqəlidir. Bu tamamilə səhv təsəvvürdür. Kompyuter yalnız informasiya və kommunikasiya texnologiyaları sahəsində bir texniki süretləndirici vasitədir. Belə təsəvvür keçən əsrin əvvəllerində Amerika elmində də olmuş və bu səhvler adları yuxarıda çəkilən alimlərə fundamental informasiya və kommunikasiya texnologiyaları nəzəriyyəsini yaratmağa sövg etmişdir. Bu nəzəriyyənin əsasında aşağıdakı sxem durur:

- I qrup – müəyyən informasiyaya malik fərdlər və qruplar;
- II qrup – həmin informasiyalara ehtiyacı olan fərdlər və qruplar;
- Verilmiş zaman, məkan və maliyyə imkanları daxilində I və II qrup arasında dinamik əlaqələrin yaradılması;
- dinamik əlaqələrin mövcudluğu daxilində informasiyaların transferi (ötürülməsi);
- informasiyaların sosial-ehtiyac qrupları tərəfindən qəbul edilməsi (həzm edilməsi);
- qəbul və həzm edilmiş informasiyalar vasitəsilə planlı hərəkətlərin başlanması.

Səmərəli əkinçilik texnologiyalarının tətbiqində riyazi modelləşmə üsullarından istifadə Azərbaycanda ilk dəfədir ki həyata keçirilir. Bu metodikanın tətbiqi ilə layihə çərçivəsində əhatə edilən tərəvəz bitkilərinin məhsuldarlıq proqnozları verilmişdir.

#### IV Eroziya

Su eroziyası prosesini xarakterizə edən tənliklər sistemi verilmişdir. Axının eroziya yaratmaq qabiliyyətini xarakterizə edən tənliklər

### 1. Selin orta süresi

$$V = R^{0.67} J^{0.5} / n_m; V = a_c / co$$

harada ki,

$R$  - selin hidravlik radiusu;

$n_m$  - kələ-kötürlülük əmsali (Manniqə görə);

$a_c$  - su sərfi  $m^3 / cij$

$co$  - axının en kəsiyidir ( $m^2$ ).

2. Axının en kəsiyi  $co$  ilə selin hidravlik radiusu -  $R$  arasında aşağıdakı əlaqə vardır:  
 $co = 10R^2$ .

### 3. Axının dib süresi $V_D$

$$V_D = V(\Delta / R)^{0.17}$$

$\Delta$  - axının yatağı üçün kələ-kötür çıxıntının orta hündürlüyü, m

### 4. kələ-kötür çıxıntının hündürlüyü ( $\Delta$ )

$$\Delta = 0.7d$$

burada  $d$  su axınının dibinə çökmüş aqreqatların orta tarazlı diametridir.

### 5. su axınının dib süresi

$$V_D = 0.65 q_c^{0.19} d^{0.17} J^{0.41} / n_m^{0.81}$$

### 6. Hidravlik radius ( $R$ )

$$R = V_D^2 n_m^2 / \Delta^{0.35} \cdot J$$

### 7. kələ-kötürlülük əmsali ( $n_m$ )

$$n_m = n_0 (0.2 / V_D)$$

burada

$n_0 = V_D / 0.2m / san$  üçün kələ-kötürlülük əmsalıdır.

$n_0$  - eksperimental olaraq təyin edilir, 0.02-dən 0.04-ə qədər dəyişir.

### 8. Selin eni $B(m)$ Su selinin

$$B = 0.4 q_c^{0.25} / J^{0.25} \text{ və ya}$$

$0.02 < J < 0.13$  olduqda

$$B = 6.3 q_c^{0.5}$$

Eroziya təhlükəsinin qiymətləndirilməsi torpaqların eroziyaya uğrama intensivliyi şkalası

torpaqların eroziyaya uğrama təhlükəsinin dər yoxdur	Torpaq səthinin itkisi mm/lil	Torpaqların mümkün yuyulma qiyməti (ildə t/ha)
Zəifdir	Torpaqəmələgəlmə intensivliyindən azdır	Mümkün yuyulmadan azdır
Ortadır	0.5-dən kiçikdir	6-dan azdır
Güclüdür	0.5-1.0	6-12
Çox Güclüdür	1.0-2.0	12-24
Felakətli dərəcədədir	2.0-5.0	24-60
	5.0-dan çoxdur	60-dan çoxdur

Qeyd etmək lazımdır ki, eroziyanın kəmiyyət nöqtəyi-nəzərdən qiymətləndirilməsi əsasən

yuma intensivliyi ilə əlaqədardır.

Yuma (smiv) intensivliyi  $q$

$$q = q_H \left( \frac{V_D}{V_{DP}} \right)^m; \quad q_I = a_3 V_{DP}^{0.75}$$

burada  $q$  - torpaq qruntlarının yuma intensivliyi – kg/m·san

$m$  - qüvvət dərəcəsi olub, aşağıdakına bərabərdir

$$\frac{V_D}{V_{DP}} = 1; \quad m = 1.50$$

$$V_D / V_{DP} > 1; \quad m = 4.33$$

$a_3$  - empirik əmsaldır  $\begin{cases} 9.5 \cdot 10^{-3} & \text{axın gətirmələri ilə} \\ 15.0 \cdot 10^{-3} & \text{doymush} \\ & \text{doymamish} \end{cases}$

$V_{DP}$  - axının dibinin yuma sürətidir.

Torpaq strukturu pozulmamışdan qabaq və sonra yuma kəmiyyətlərinin nisbəti:

$$G_H / G_F \approx q_H q_{CH}^{0.5} T_H / (q_F q_C^{0.5} T_C) B_H \approx q_C^{0.5} \text{ olanda}$$

burada  $G_F$  və  $G_H$  - pozulmadan əvvəl və sonra yuma kəmiyyətləridir;

$q_C, T, q_{CH}, T_H$  - pozulmadan əvvəl və sonra durğun suyun (stok) məsrəfi və mövcudluq müddətidir;

$B_H$  - selin enidir.

Torpaqların eroziyaya qarşı dayanıqlılığının və eroziyaya qarşı mübarizə tədbirlərinin optimallaşdırma kriteriyası

1. Selin mümkün (dopustimaya) dib sürəti

$$V_{D,don} = V_{DH} = V_{DP} / 1.41$$

burada  $V_{DH}$  - yuma qabiliyyəti olmayan (ne razmivayushaya) dib sürətidir:

$$V_D \leq V_{D,don} \quad T_F \approx T_{CM} \text{ olduqda}$$

burada  $V_D$ ,  $V_{D,don}$  - tədbirlər aparıldıqdan sonra uyğun olaraq selin dib sürəti və selin mümkün (dopustimiy) dib sürətidir;

$T_F, T_{CM}$  - durğun suyun (stok) uyğun olaraq təbii halda (fon) və tədbirlərdən sonra mövcudluq müddətidir.

Ümumi eroziya göstəricisi aşağıdakı tənliklə xarakterize olunur.

$$G = \frac{1}{S} \sum_{i=1}^{m_c} q_i B_i T_i$$

$G$  - yumanın qiyməti T/hektar;  $q_i$  -  $i$ -ninci kiçik su axınının torpaq qruntunu yuma intensivliyidir ton/m·san;  $B_i$  -  $i$ -ninci su selinin enidir – m;  $T_i$  - durmuş suyun (stok) mövcudluq müddətidir - san;  $S$  - seçilmiş ərazinin sahəsi – hektar;  $m_c$  - kiçik su axınlarının (su arxlarının sayıdır).

Yuma (smiv) intensivliyi və strukturu pozulmuş torpaqların eroziyası

Struktur pozulmazdan əvvəl və sonra yuma intensivliyinin nisbəti

$$q_h / q_f = k_H^{4,3} (V_{dp} / V_{DPH})^{3,6}$$

burada  $V_D = V_{DP} / 1.41$

burada  $q_f$ ,  $q_h$  - torpaq strukturunun pozulmasından əvvəl və sonra yuma intensivliyidir;

$V_D$  - pozulmaya qədər su selinin dib sürətidir;  $V_D$ -nin dəyişikliyə qədər və dəyişiklikdən sonrakı nisbetinə bərabər olub,  $V_D$ -nin dəyişməsini nəzərə alan əmsaldır.

$V_{DP}, V_{DPH}$  - uyğun olaraq strukturu pozulmamış və pozulmuş torpaqlar üçün dib yuma (pazmibayuşaya) sürətidir.

Təcrubi əkin sahələrində suvarma suları ilə yuyulma nəticəsində əmələgələn eroziya prosesini aradan qaldırmaq üçün suvarma arxlarına müəyyən məsafələrdə suyun sürətini azaltmaq üçün suyun axınına qismən mane olan torpaq maneələr qoyulmuşdur. Bu tədbirlər pomidor, badımcan, bibər, xiyar əkilmiş sahənin suvarma arxlarında torpaq maneələr qoyulmamışdır. Nəticələr aşağıdakı cədvəldə öz əksini tapmışdır (cədvəl 18).

Cədvəl 18

Nö	Tərəvəz bitkiləri	Torpaq arakesmeləri arasında məsafə (m)	Son nöqtədə eroziya gətirmələrinin qalınlığı (nəzarətə görə faizlə)
1	Pomidor (nəzarət)	∞	100
2	Xiyar	3,0	86
3	Badımcan	2,0	72
4	Bibər	1,5	79

Alınmış nəticələr suvarma suyunun dib yuma sürətini təyin edən düstur vasitəsi ilə interpretasiya edilmişdir (Mirçuxulova A.N., 1970)

$$V_dib = 1,55 \sqrt{g/m^2} (\rho_1 o) [(o - \rho_1 o)] d (1 - P) + 1,25 C_L y^n I$$

Burada,

$V_dib$  - suvarma suyu axınının dib yuma sürəti, m/san;

$g$  - sərbəst düşmə təcili,  $9,81 \text{ m/san}^2$ ;

$n$  - su axınında sürət pulsasiyaları -  $2,3 \div 4,0$  ;

$\rho, \rho_1$  - uyğun olaraq torpağın bərk fazası ilə suyun sıxılması, ton/ $\text{m}^3$  ;

$d$  - su axınının təsirindən qopmuş suya davamlı aqreqatların orta diametri, m;

$p$  - aqreqatların məsaməliyi -  $/10\alpha$  ölçüsündə ;

$C_L^n$  - qırılmaya müqaviməti normativ "yorğunluğu".

Düsturdan göründüyü kimi axın sürətinin azalması axın vektoruna təsir göstərən sərbəst düşmə təciliinin şaquli toplanmasının azalması ilə əlaqədardır. ( $V \sim \sqrt{g}$ ) ;

Azərbaycan elmi-tədqiqat təcrübəsində ilk dəfə olaraq su axınının eroziya yaratmaq qabiliyyətini xarakterizə edən tənliklər sistemli hala gətirilmiş, eroziya gətirmələrinin qalınlığı ilə Mirçuxulova tənliyini xarakterizə edən parametrlər arasında əlaqələr verilmişdir.

### V Məhsuldarlığın gübə normalarından asılılığının nəzəri konseptual əsasları

Məhsuldarlığın gübə normalarından asılılığı məşhur "NPK" modelinə getirilir. Burada gübrenin təsiri və bitkinin ona qarşı verdiyi əks təsir əsas kimi götürülür.

i- gübresinin verilmə norması  $X_i \text{ kg/m}^2$ , tədqiq edilən bitki üzrə vahid sahədən alınan

məhsuldarlıq  $Y$   $\text{kg/m}^2$ -dir, onda verilmiş hər hansı bir sahə və fiksə edilmiş fəsil üçün əks reaksiya funksiyası aşağıdakı kimi verilə bilər:

$$Y = f(x_1, x_2, \dots, x_n) \quad (5)$$

Harada ki,  $n$  – verilmiş müxtəlif gübrələrin sayıdır.

$Y$  maksimal məhsuldarlığı təmin edən gübrə normaları (5) funksiyasının xüsusi törəmələrinin sıfır bərabərliyi şəraitində alınır:

$$\frac{\partial Y}{\partial x_1} = 0; \quad \frac{\partial Y}{\partial x_2} = 0; \quad \dots \quad \frac{\partial Y}{\partial x_n} = 0 \quad (6)$$

$n$ - sayda bu tənliklərin həlli  $x_{1,\max}, x_{2,\max}, \dots, x_{n,\max}$  məhsuldarlığı məhdudlaşdırın gübrə normalarını verir.

Azot, fosfor və kalium gübrələrinin verilməsinə reaksiyalar. Tərs polinominal asılılıq

Gübrələrin verilməsinə qarşı reaksiyaları təsvir etmək üçün işlədilən tərs polinomlar ele modifikasiya edilir ki, burada artıq miqdarda verilmiş azotun yaratdığı mənfi halları özündə əks etdirsin. Aşağıdakı reaksiya bu hal üçün tipik hesab edilir:

$$\frac{1}{y} = \frac{1}{\left(1 - \frac{N}{\lambda}\right)} \left( \frac{1}{A} + \frac{1}{B_N N} + \frac{1}{B_P P} + \frac{1}{B_K K} \right) \quad (7)$$

Azotun və fosforun verilməsinə qarşı tipik cavab reaksiyası (kaliumun verilməsinə qarşı reaksiya azotun verilməsinə qarşı reaksiya ilə uyğunluq təşkil edir). Şəkil 1-də nümayiş etdirilir.

Şəkil 1

Bitkinin  $y$  – məhsuldarlığının azotun  $N$  və fosforun  $P$  verilməsinə qarşı cavab reaksiyasının tərs nominal yaxınlaşmada təsviri.

$$A = 1; \quad P = \infty; \quad K = \infty; \quad \lambda = 10; \quad B_N = 1$$

Fosfora qarşı reaksiyanı qiymətləndirmək üçün qəbul edilmişdir:

$$A = 1; \quad N = \infty; \quad K = \infty; \quad B_P = 1$$

Azota qarşı reaksiyanın maksimumu aşağıdakı tənliklə müəyyən edilmişdir:

$$N_{\max} = \frac{A}{B_N} \left[ \left( 1 + \lambda \frac{B_N}{A} \right)^{\frac{1}{2}} \right] - 1$$

$$P_{\max} \rightarrow \infty; \quad K_{\max \rightarrow \infty}$$

Nümayiş məqsədi ilə düsturda  $Y$  məhsuldarlığının azotun  $N$  və fosforun verilməsinə qarşı cavab reaksiyası tərs polinom yaxınlaşmada təsvir edilmişdir.

(7) tənliyinə daxil olan kəmiyyətlərin aşağıdakı mənası vardır:

$y$  – məhsuldarlıq;

$\lambda$  – torpaqda azotun artıq miqdarının təsiri nəticəsində məhsuldarlığın azalmasını nəzərə alan emsal;

$A, B_N, B_P, B_K$  – sabit kəmiyyətlər;

$N$ ,  $P$ ,  $K$  – azotun, fosforun və kalimun verilmə miqdarı.

$A$ - sabiti,  $N$ ,  $P$  və  $K$ -nın çox böyük qiymətlərində alınmış məhsul kimi interpretasiya edili (bu zaman nəzərdə tutulur ki, torpaqdakı artıq azotun mənfi təsiri sıfır bərabərdir  $\rightarrow$ ).

$B_N$ ,  $B_P$  və  $B_K$  – sabitləri  $Y:N$ ;  $Y:P$ ;  $Y:K$  əyrilərinin başlanğıc  $tg\lambda_i$ -ləridir ( $\lambda$ -nın çox böyük qiymətləri üçün).

$B_N$ ,  $B_P$  və  $B_K$  – sabitlərini effektiv çevrilənlər kimi də interpretasiya etmək olar:

$$\left( \frac{kq - mehsul}{kq - azot}, \frac{kq - mehsul}{kq - fosfor}, \frac{kq - mehsul}{K - kalium} \right)$$

(7) tənliyinin parametrləri mütləq mənada fizioloji və biokimyəvi ehemiyət daşıdır, amma göstərmək olar ki, əgər bitkinin kimyəvi tərkibini dəyişməz qəbul etsək (azotu, fosforun və kaliumun miqdarına görə) bitki kökünün vahid kütləsi üçün  $N$ ,  $P$ ,  $K$ -nın udulma intensivliliyini onların torpaqda olan miqdarı ilə mütənasib qəbul etsək, bitki inkişafının məxsusi tempini bu düsturla ifadə etmək olar:

$$\mu = \left( \frac{1}{W} \right) \left( \frac{dW}{dt} \right) \quad (8)$$

(7) tənliyini aşağıdakı formada da yazmaq olar:

$$Y = \frac{AB_N N B_P P B_K K \left(1 - \frac{N}{\lambda}\right)}{B_N N B_P P B_K K + AB_N N B_P P + AB_N N B_K K + AB_P P B_K K} \quad (9)$$

(9) düsturunu daha sadə formada yazmaq olar:

$$Y = \frac{a_N N \left(1 - \frac{N}{\lambda}\right)}{N + \frac{a_N}{b_N}} = \frac{a_P P}{P + \frac{a_P}{b_P}} = \frac{a_K K}{K + \frac{a_K}{b_K}} \quad (10)$$

Harada ki,

$$a_N = \frac{AB_P P B_K K}{(B_P P B_K K + AB_P P + AB_K K)} \quad (11)$$

$$a_P = \frac{AB_N \left(1 - \frac{N}{\lambda}\right) B_K K}{(B_N N B_K K + AB_N N + AB_K K)} \quad (12)$$

$$a_K = \frac{AB_N N \left(1 - \frac{N}{\lambda}\right) B_P P}{(B_N N B_P P + AB_N N + AB_P P)} \quad (13)$$

$$b_N = B_N; \quad b_P = B_P \left(1 - \frac{N}{\lambda}\right); \quad b_K = B_K \left(1 - \frac{N}{\lambda}\right) \quad (14)$$

Bir də nəzərə almaq lazımdır ki,

$$\frac{a_N}{b_N} = \frac{A}{B_N} \left(1 + \frac{A}{B_P P} + \frac{A}{B_K K}\right) \quad (15)$$

Gübrelərə qarşı məhsuldarlığın əks reaksiyasının maksimumunu hesablamaq üçün (10)

tənliyini differensiallamaq və alınmış nəticələri sıfır bərabər etmək lazımdır:

$$\frac{\partial y}{\partial N} = \frac{\frac{a_N}{\lambda} (\lambda \frac{a_N}{b_N} - 2 \frac{a_N}{b_N} - N^2)}{(N + \frac{a_N}{b_N})} = 0 \quad (16)$$

$$\frac{\partial y}{\partial P} = a_p \frac{(a_p / b_p)}{(P + \frac{a_p}{b_p})^2} = 0 \quad (17)$$

$$\frac{\partial y}{\partial k} = a_k \frac{(a_k / b_k)}{(K + \frac{a_k}{b_k})^2} = 0 \quad (18)$$

(16), (17), (18) – tənliklərinə (...) və (...) düsturları ilə aparılan hesablamaların nəticələrini qoysaq və (16), (17), (18) tənliklərini  $N$ ,  $P$ ,  $K$ -ya görə həll etsək alıq:

$$N_{\max} \frac{A}{B_N} \left[ \left( 1 + \lambda \frac{B_N}{A} \right)^{\frac{1}{2}} - 1 \right] \quad (19)$$

$$P_{\max} \rightarrow 0; \quad K_{\max} \rightarrow 0$$

Alınmış nəticələri (..) tənliyində yerinə qoyduqda

$$Y_{\max} = A \left\{ 1 - \frac{2A}{B_N \lambda} \left[ \left( 1 + \lambda \frac{B_N}{A} \right)^{\frac{1}{2}} - 1 \right] \right\} \quad (20)$$

Müxtəlif bitkiler və müxtəlif torpaq tipləri üçün daha ümumiləşmiş hallara baxmaq olar. Daha ümumiləşmiş hallarda müxtəlif bitki və müxtəlif torpaq tipləri üçün aşağıdakı formada matrislər qurulur:

	1	$j$	$l$		
Bitki	1	$C_{11}$	$C_{1j}$	$C_{1l}$	(21)
	$i$	$C_{i1}$	$C_{ij}$	$C_{il}$	
	$k$	$C_{k1}$	$C_{kj}$	$C_{kl}$	

Burada  $C$ - parametri ya  $A/B_x$ , ya da  $X_s$  qiymətlərini alır. Burada  $X_s$  hər hansı qida maddəsinin torpaqda olan miqdarı (nəzərdə tutulur ki,  $X$  qida maddəsinin torpaqda olan məxsusi miqdarı  $X_s$ , həmin qida maddəsinin torpağa verilən  $X_a$  miqdarı ilə additiv əlaqəlidir):

$$X = X_s + X_a \quad (22)$$

$A$  və  $B_x$  kəmiyyətləri isə (7) tənliyinə daxildir. Verilmiş nəzəri modelin tətbiqi nəticəsində pomidor, badımcan və bibər bitkiləri üçün optimal yemləmə normaları təyin edilmişdir. Bu tədqiqatlar Azərbaycanda və ümumiyyətlə, postsovət məkanında ilk dəfə olaraq həyata keçirilir.

## VI Genetik qatların sərhədi

Tədqiqat ərazisində qoyulmuş kəsimlərdən götürülmüş torpaq nümunələrinin təhlili genetik

qatlar üzrə aşağıdakı nəticələri vermişdir (cədvəl 20 və cədvəl 21).

Genetik qatların sərhədlərinin aşağı və yuxarı qiymətləri üzrə (aşağı sərhəd qiymətləri üçün  $x_1$ -ayrıca; yuxarı sərhəd qiymətləri üçün  $x_2$ - ayrıca) quru qalığın faizlərlə ifadə olunmuş miqdarı və humusun faizlərlə ifadə olunmuş miqdarının asılılıqları qurulmuşdur. Həmin asılılıqlar polinom yaxınlaşması çərçivəsində  $n=2$  və  $n=3$  qiymətləri üçün aproksimasiya edilmişdir:

$$(y = a_0 + \sum_{i=1}^n a_i x^i; \quad n=2 \text{ olduqda } y = a_0 + a_1 x + a_2 x^2; \quad n=3 \text{ olduqda } y = a_0 + a_1 x + a_2 x^2 + a_3 x^3)$$

Nəticələr cədvəl 20 və cədvəl 21-də öz əksini tapmışdır.

Cədvəl 20

**Quru qalıq, %-lə**

Bitki altı	$n=2$ funksiyasının ifadəsi	$n=3$ funksiyasının ifadəsi
Yonca K-1 genetik qatların aşağı nöqtələri	$y = -0.000x^2 + 0.007 + 0.997$	$y = 5 \cdot 10^{-6} x^3 - 0.001 + 0.041 + 0.997$
Yonca K-1 genetik qatların yuxarı nöqtələri	$y = -8 \cdot 10^{-5} x^2 + 0.007 + 0.910$	$y = 4 \cdot 10^{-6} x^3 - 0.001x^2 + 0.067$
Taxıl K-3 genetik qatların aşağı nöqtələri	$y = 10^{-6} x^2 - 0.000x + 0.261$	$y = 7 \cdot 10^{-7} - 0.000x^2 + 0.003x - 0.261$
Taxıl K-3 genetik qatların yuxarı nöqtələri	$y = 10^{-6} x^2 - 0.000x + 0.268$	$y = 3 \cdot 10^{-7} x^3 - 7 \cdot 10^{-5} x^2 + 0.003x - 0.268$
Pambıq K-4 genetik qatların aşağı nöqtələri	$y = 2 \cdot 10^{-5} x^2 + 0.003 + 0.180$	$y = 1.0 \cdot 10^{-6} x^3 + 0.000x^2 - 0.003 + 0.180$
Pambıq K-4 genetik qatların yuxarı nöqtələri	$y = 6.0 \cdot 10^{-6} x^2 + 0.005 + 0.072$	$y = 7.0 \cdot 10^{-7} x^3 + 0.000x^2 - 0.005 + 0.072$

Cədvəl 21

**Quru qalıq, %-lə**

Bitki altı	Kvadratik yaxınlaşma $R^2(n=2)$	Kubik yaxınlaşma $R^2(n=3)$	Kvadratik yaxınlaşmadan kənarlaşma axınlaşma $R^2(n=3)/R^2(n=2)$
Yonca K-1 genetik qatların aşağı nöqtələri	0.708	0.983	
Yonca K-1 genetik qatların yuxarı nöqtələri	0.632	0.992	
Taxıl K-3 genetik qatların aşağı nöqtələri	0.042	0.544	
Taxıl K-3 genetik qatların yuxarı nöqtələri	0.081	0.737	
Pambıq K-4 genetik qatların aşağı nöqtələri	0.956	0.986	
Pambıq K-4 genetik qatların yuxarı nöqtələri	0.880	0.932	

Cədvəl 22  
Humus %-lə

Bitki altı	$n=2$ funksiyasının ifadəsi	$n=3$ funksiyasının ifadəsi	Kvadratik yaxınlaşma $R^2(n=2)$	Kubik yaxınlaşma $R^2(n=3)$	Kvadratik yaxınlaşmadan kənarlaşma axınlaşma
------------	-----------------------------	-----------------------------	------------------------------------	--------------------------------	--

				$R^2(n=3)$	$R^2(n=2)$
Yonca K-1 genetik qatların nöqtələri	nöqtələri aşağı	$y = 0.000x^2 - 0.040 + 2.799$	$y = -4.0 \cdot 10^{-6} x^3 + 0.957 \\ 0.06x + 2.922$	0.972	
Yonca K-1 genetik qatların nöqtələri	nöqtələri yuxarı	$y = 0.000x^2 - 0.036x + 3.361$	$y = -5.0 \cdot 10^{-7} x^3 + 0.987 \\ 0.043x + 3.464$	0.988	
Taxıl K-3 genetik qatların nöqtələri	aşağı	$y = 0.000x^2 - 0.046x + 2.325$	$y = -4.0 \cdot 10^{-6} + 0.073x + 2.460$	0.996	
Taxıl K-3 genetik qatların nöqtələri	yuxarı	$y = 0.000x^2 - 0.040 + 2.778$	$y = -2.0 \cdot 10^{-6} x^3 + 0.931 \\ 0.079 + 3.381$	0.995	
Pambıq K-4 genetik qatların nöqtələri	aşağı	$y = -9.0 \cdot 10^{-5} x^2 + 0.001x + 1.322$	$y = -1.0 \cdot 10^{-6} x^3 + 0.584 \\ 0.005x + 1.361$	0.592	
Pambıq K-4 genetik qatların nöqtələri	yuxarı	$y = -2.0 \cdot 10^{-5} x^2 - 0.001x + 1.406$	$y = -8.0 \cdot 10^{-7} x^3 + 0.541 \\ 0.018 + 1.719$	0.557	

Müxtəlif bitkilər altında olan torpağın genetik qatlar üzrə approksimasiya məsələlərinin qoyulması və onların polinom funksiyalar vasitəsilə həlli postsovət məkanı və Şərqi Avropada ilk dəfə olaraq həyata keçirilir.

## VII Məhsuldarlığın humusun miqdarından asılılığı və optimal qidalanma strategiyası

Fermerin təcrübə sahəsində əkilmiş pambıq bitkisinin məhsuldarlığının torpaqda olan humusun miqdarından asılılığı təhlil edilmiş və həmin asılılığın birölcülü klaster analizi çərçivəsində riyazi modeli verilmişdir. Məhsuldarlığın humusdan asılılığı əsasən iki tip funksiya ilə xarakterizə edilmişdir:

$$y = a \cdot x^b \quad (1)$$

$$y = a \ln(x) + b \quad (2)$$

Bu konkret təcrubi nəticələr üçün aşağıdakı ifadələr alınmışdır:

$$y = 11,825 \cdot x^{0,808} \quad (3)$$

$$(R^2 = 0.9892)$$

$$y = 12.805 \ln(x) + 13.617 \quad (4)$$

$$(R^2 = 0.9941)$$

2.Qrinvudun, Kliberin, Ternerin fundamental işlərindən istifadə edərək Kontoroviç diaqram üsulunu tətbiq etmək yolu ilə fermerin təcrübə sahəsində əkilmiş pambıq bitkisi altına verilən üzvi və mineral gübrələrin optimal nisbətləri tapılmışdır.

Optimallaşdırma məsələsi konkret hal üçün vəsait və əmək resursları cəminin minerallaşdırılması kimi qoyulmuşdur. Məsələnin həlli Oudisli, Dymont, Boys modeli çərçivəsində reallaşdırılmışdır. Bu halda azot gübresinə görə tənlik

$$5x_1 + 160x_2 \geq 750(N)$$

fosfora görə

$$3x_1 + 160x_2 \geq 625(P)$$

kaliuma görə

$$6x_1 + 160x_2 \geq 675(K)$$

formasında olmuşdur.

Vaxt resursu aşağıdakı tənliklə ifadə edilmişdir:

$$\frac{1}{5}X_1 + \frac{1}{0.3}X_2 \leq 25\text{ saat}$$

bu tənliyin həlli aşağıdakı ifadəni vermişdir:

$$x_1 + 16.6x_2 \leq 125(t)$$

Bu halda nəzərə alınır ki, pambıq bitkisinin azota, fosfora və kaliuma görə yemləmə prosesi eyni vaxtda (demək olar ki, eyni vaxtda) həyata keçirilir.

$$t_0 = t_N = t_p = t_k$$

və optimal vaxt intervalı aşağıdakı kimi müəyyən olunur:

$$\Delta t_0 \leq 25\text{ saat}$$

Üzvi və mineral gübrələrin qiymətlərini nəzərə alsaq (üzvi gübə 1 ton=11\$; kombinə edilmiş mineral gübə 1 ton=420\$) minimallaşdırmaq üçün seçilmiş məqsəd funksiyası aşağıdakı formanı alacaqdır:

$$Z = 11x_1 + 420x_2$$

Azota, fosfora, kaliuma və vaxt resursuna görə tənliklər sisteminin kənar nöqtələrdə həlli aşağıdakılardır vermişdir:

$$N \rightarrow x_1 = 150; \quad x_2 = 4.69$$

$$P \rightarrow x_1 = 208.3; \quad x_2 = 3.94$$

$$K \rightarrow x_1 = 112.5; \quad x_2 = 4.22$$

$$t \rightarrow x_1 = 125; \quad x_2 = 7.53$$

(həllər Kontoroviç diaqramından istifadə edilmək şərti ilə qrafik olaraq alınmışdır). Diaqramın həlli məqsəd funksiyasının minimallıq daxilində aşağıdakılardır vermişdir:

$$\begin{cases} z = \\ x_1 = \\ x_2 = \end{cases}$$

3.Pambıq bitkisi üçün məhsuldarlığın torpaqda olan duzların faizlə ifadə edilmiş qatılığından asılılıq əyriləri qurulmuş və onların formaları təsdiq edilmişdir.

$$y = a \cdot x^b$$

$$y = a_0 + \sum_{i=1}^n a_i x^i$$

(üstlü və polinom funksiyalar)

Üstlü funksiya ilə heç bir əyrini aproksimasiya etmək mümkün olmamışdır. Polinom funksiya ilə daha qanedici nəticələr almaq mümkün olmuşdur. Belə ki,  $i = 2,3,4$  qiymətlərində hesablamalar (polinom funksiyanın "yumşaqlıq" dərəcəsinin artma istiqamətində) aparılmış və yaxınlaşmanın qanedici qiymətinin  $i = 4$ -də olduğu müəyyən edilmişdir. Gösterilən

konkret hal üçün

$$y = f(x)$$

funksiyası aşağıdaki formanı almışdır:

$$y = 1.725x^4 - 1.458x^3 + 0.009x^2 - 13.85x + 28.50$$

Verilmiş konkret hal üçün təcrubi asılılığın nəzəri modeli "eksperimental sahədən" sağ və sol istiqamətində OX oxu üzrə uyğun sərhəd qiymətindən 25-30% aralanmaq şərti ilə proqnoz hesablamalar aparmaq imkanı verir.  $i = 4$  qiymətində  $R^2 \cong 1$  olmuşdur ki, bu da polinom yumşaqlığının kifayət olduğuna dəlalət edir.

4.Birölçülü klaster analizləri çərçivəsində aşağıdakı asılıqların riyazi modelini almaq üçün ilkin hazırlıq işləri aparılmışdır (məlumatlar yığılmış və sistemləşdirilmişdir).


4.1.Torpaqda rütubət tutumunun faizlə miqdarnın fiziki gilin faizlə miqdardından asılılığı;

4.2.Torpaq sıxlığının torpaqda olan humusun miqdardından asılılığı;


4.3.Torpaqda olan karbon ilə ümumi azot arasındaki asılılıq;

4.4.Torpaqdan rütubətin buxarlanması sürəti ilə (mm/sutka) sərbəst su səthindən buxarlanması sürəti arasında asılılıq;

4.5.Maksimal higroskopikliklə -  $y$ , ill -  $x_1$ , humus -  $x_2$  şərtləri daxilində çoxölkülü regressiya modeli.



Şəkil 7. Məhsuldarlığın humusdan asılılığı (məhsuldarlığın yuxarı qiymətləri üzrə)



Şəkil 8.

Məhsuldarlığın istər torpaqda olan humusun miqdardından, istərsə də duzların faizlə ifade edilmiş miqdardından asılılığını müxtəlif tip funksiyaların köməkliyi ilə xüsusi tip programlardan istifadə edərək approksimasiya etmək mümkün olmuşdur. Bu metodikanın tətbiqi ilə yaxın oblastlarda məhsuldarlıq proqnozlarını vermək mümkün olmuşdur. Belə tədqiqatlar Azərbaycanda ilk dədədir ki aparılır. Kontoroviç diaqramlarının köməyilə bitkilərin optimal qidalanma strategiyasına aid tədqiqatlar postsovjet məkanı və Şərqi Avropana ilk dəfə aparılır.

2	Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)
	Lahiye çərçivəsində nəzərdə tutulmuş tədqiqat işləri 100% yerinə yetirilmişdir.
3	Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)
	I Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, layihə çərçivəsində əhatə edilən tərəvəz bitkiləri üçün məhsuldarlığın skalyar sıxlıqdan asılılığı kubik funksiya formasındadır. Eyni zamanda optimal təsvir funksiyasının köməkliyi ilə "yaxın" ətrafin aprioru, sıxlıqları üçün proqnoz məhsuldarlıq normaları hesablanmışdır. Qeyd etmək lazımdır ki, bu sahədə tədqiqatlar postsovət məkanı və Şərqi Avropada ilk dəfədir ki aparılır.  II Xüsusən pomidor və badımcan bitkiləri üzərində aparılmış müşahidələr və elde edilmiş ölçmələrin nəticələrinin təhlili onu göstərmışdır ki, bitki sıxlığının normal qiymətlərində hər iki bitkinin inkişaf tempi funksiyaları Ricards modelinə daha yaxındır. Bitki sıxlığının yüksək qiymətlərində hər iki bitkinin inkişaf tempi funksiyalarını verilmiş hər iki modelin heç biri ilə izah etmək olmur. Bitkilərin inkişafının Ricards modelinin tətbiqi ilə interpretasiya edilməsinə dair tədqiqatlar Azərbaycanda və postsovət məkanında ilk dəfədir ki həyata keçirilir.  III Səmərəli əkinçilik texnologiyalarının tətbiqində riyazi modelləşmə üsullarından istifadə Azərbaycanda ilk dəfədir ki həyata keçirilir. Bu metodikanın tətbiqi ilə layihə çərçivəsində əhatə edilən tərəvəz bitkilərinin məhsuldarlıq proqnozları, səmərəli əkinçilik üçün zəruri olan resursların optimal paylanması sxemi verilmişdir.  IV Azərbaycan elmi-tədqiqat təcrübəsində ilk dəfə olaraq su axınının eroziya yaratmaq qabiliyyətini xarakterizə edən tənliklər sistemli hala gətirilmiş, eroziya gətirmələrinin qalınlığı ilə Mirçuxulova tənliyini xarakterizə edən parametrlər arasında əlaqələr verilmişdir.  V Bitkilər üçün optimal qidalanmanın nəzəri modelinin tətbiqi nəticəsində pomidor, badımcan və bibər bitkiləri üçün optimal yemləmə normaları təyin edilmişdir. Bu tədqiqatlar Azərbaycanda və ümumiyyətlə, postsovət məkanında ilk dəfə olaraq həyata keçirilir.  VI Tədqiqat ərazisinin müxtəlif bitkilər altında olan torpaqlarının genetik qatlar üzrə quru qalığın dərinlikdən asılılığının təcrubi nəticəleri polinom funksiyalar vasitəsilə approksimasiya edilmişdir. Genetik qatların sərhədində seçilmiş funksiyaların parametrləri arasında fərqlər müşahidə edilmişdir. Qeyd etmək lazımdır ki, belə tədqiqatlar postsovət məkanı və Şərqi Avropada ilk dəfə olaraq həyata keçirilir.  VII Məhsuldarlığın istər torpaqda olan humusun miqdardından, istərsə də duzların faizlə ifadə edilmiş miqdardan asılılığını müxtəlif tip funksiyaların köməkliyi ilə xüsusi proqramlardan istifadə edərək approksimasiya etmək mümkün olmuşdur. Bu metodikanın tətbiqi ilə yaxın oblastlarda (argument qiymətlərinin yaxın ətraflarında: humus, duzların faizlə ifadə edilmiş miqdari) məhsuldarlıq proqnozlarını vermək mümkün olmuşdur. Belə tədqiqatlar Azərbaycanda ilk dədədir ki aparılır. Kontoroviç diaqramlarının köməyilə bitkilərin optimal qidalanma normaları pambıq bitkisi üçün hesablanmışdır. Mineral gübre ilə üzvi gübre arasında qiymət strategiyasına uyğun olaraq nisbətləri tapmağa imkan verən Kontoroviç diaqramlarının tətbiqi postsovət məkanı və Şərqi Avropada ilk dəfə həyata keçirilir.
4	Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa

göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (surətlərinin kağız üzərində və CD şəklində əlavə etməli!)

#### **Layihə üzrə nəşr olunmuş elmi əsərlər.**

##### **Məqalələr:**

13 Babayev M.P., Mustafayev M.Q., Orucova N.H., Qurbanov E.A. Sel suları altında qalmış torpaqların morfogenetik diaqnostikası. Azərbaycan Aqrar Elmi jurnalı, 2011, № 2, s. 28-30. ISSN-76419.

12 М.П.Бабаев, М.Г.Мустафаев, Г.Г.Джабраилова, Ф.М. М.Г.Мустафаев. Изучение опреснения орошаемых почв на Муганской степи под влиянием вегетационных поливов. Сборник научных трудов. Рязань, 2011, выпуск 9, с. 8-17.

14 M.P.Babayev, M.Q.Mustafayev. Muğan düzündə torpaqlarda duzların miqdarının, qrunt sularının yerləşmə dərinliyinin və minerallığının dəyişməsi. «İnsan və biosfer» (MAB, YUNESKO) Azərbaycan Milli Komitəsinin əsərləri. 2011, Buraxılış 7, s. 83-87.

+ Бабаев М.П., Искендеров С.М., Мустафаев Ф.М.. Расчет оптимальных доз внесения органических и минеральных удобрений в почву выделенную под хлопчатник. Рязань, Вестник, 2012, № 2, с. 3-5.

15 Бабаев М.П., Оруджева Н.И. Биологическая диагностика орошаемых лугово-сероземных почв Кура-Араксинской низменности. Труды Азербайджанского Национального Комитета "Человек и биосфера" (МаВ ЮНЕСКО), 2012, Том 8, с. 179-184.

16 Babayev M.P. Isgandarov S.M. Orujova N.H. Investigation of the Relations Between Plant Density and Productivity. Poland-Przemysl. Nauka i studia. Nauk Biologicznych. 2012, 22(67), p. 46-53.

17 Orujova N.H., Babayev M.P., İsgenderov S.M., Alizade A. Influense of the Plant Density on Productivity. 1" Central Asia Congress on Modern Agricultural Techniques and Plant Nutrition. Soil-Water journal, 2013, Vol. 2, No 2 (1), p. 1021-1029.

18 Бабаев М.П., Оружева Н.И., Мустафаев М.Г. Действие органических удобрений на урожайность масличных культур. Рязань, Москва. 2013

19 Mustafayev M.Q. Muğan düzündə müxtəlif dərəcədə şorlaşmış torpaqlarda bəzi göstəricilərin dəyişməsi. Torpaqşünaslıq və aqokimya əsərlər toplusu. Bakı: Elm, 2013, Cild XXI, № 1, s. 271-276.

20 Orudzheva, M. P. Babayev, S. M. Isgandarov. Dependence of the Plant Productivity on Optimal Food Regime and Density. American Journal of Plant Sciences. 2014, Vol. 5, No 4, p. 436-441. <http://www.scirp.org/journal/ajps> (indeksi -0.36)

#### **Təvsiyə**

21 M.P.Babayev, N.H.Orucova, M.Q.Mustafayev, E.A.Qurbanov, S.M.İsgəndərov, Q.M.Məmmədov, M.İ.Məmmədov. Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının münbitliyinin bərpası (fermerlər və fərdi təsərrüfatçılar üçün tövsiyə). Azərbaycan Respublikasının Prezidenti yanında Elm inkişafı Fonduunun maliyyə yardımı əsasında tərtib edilmişdir. Bakı: Elm nəşriyyatı, 2011, 28 s.

#### **Konfrans materialları:**

Бабаев М.П., Оруджева Н.И. Биодиагностика орошаемых лугово-сероземных почв сухих субтропиков Азербайджана и их оценка. Материалы международной конференции. Алматы, 2012. С. 44-48.

#### **Konfrans tezisleri:**

Оруджева Н.И., Бабаев М.П. Регулирование плодородием почв для обеспечения продовольствием населения субтропической зоны. Международ. Науч. Конф. Материалы докладов VI Съезд ОП. Петрозаводск-Москва, 2012, Книга 2, с. 392-394.

М.Г.Мустафаев, М.Р.Babayev, С.М.Искендеров. Исследование зависимости плодородия хлопчатника от концентрации солей в лугово-сероземных орошаемых почвах на Муганской равнине Азербайджанской Республики. Международ. Науч. Конф. Материалы докладов VI Съезд ОП. Петрозаводск-Москва, 2012, Книга 3, с. 445.

#### **Kitabça:**

M.Babayev, N.Orucova, M.Mustafayev, U.Qocayev, E.Qurbanov, S.Isgəndərov, Q.Məmmədov, M.Məmmədov. Sel suları altında qalmış torpaqların münbitliyinin bərpası. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduunun maliyyə yardımında tərtib edilmişdir. Bakı: NPM-“Təhsil” nəşriyyatı, 2013, 118 c.

#### **Layihə üzrə nəşr olunmaq üçün təqdim olunmuş materiallar:**

Maharram P. Babayev, Subahat M. Isgenderov, Naila H. Orujova: Definition and Systematization by Means of Symmetric Matrixes of Soil Indicators of Irrigated Grey-Brown and Meadow-Gray Soils – International Journal Plant and Soil Science (2014)

M.P.Babayev, N.H.Orucova, Asgerova F. Change of the Microorganisms Quantity in Irrigative Grey-Brown and Meadow-Sierozemic under Vegetable Soils. Antalya, 2014 october

#### **5 Ixtira ve patentlər, səmərələşdirici təkliflər**

1. Hesabat dövründə alınmış elmi nəticelərə əsasən torpaq-iqlim şəraiti nəzərə alınmaqla torpaq münbitliyinin bərpası məqsədi ilə 5-tarlı tərəvəz-yem əkin dövriyyəsi sxemi təklif edilmişdir: 1-ci tarla - yonca 1 illik; 2-ci tarla - yonca 2 illik; 3-cü tarla – pambıq; 4-cü tarla – taxıl; 5-ci tarla - tərəvəz (pomidor, badımcan, bibər və bostan bitkili).

Hesabat dövründə alınmış elmi nəticelərə əsasən növbəli əkin dövriyyəsinə daxil olan hər bir bitki (yonca, taxıl, pambıq, pomidor, qarpız) üçün torpaq-iqlim şəraiti nəzərə alınmaqla aqrotexnoloji xəritələr işlənib hazırlanmışdır.

Səmərələşdirici təklif kimi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilmesi və torpaq münbitliyinin artırılması məqsədi ilə 5-tarlı növbəli əkin sxemi və bitkilərin məhsuldarlığını artırmaq, torpaq münbitliyini bərpa etmək üçün biohumusdan və üzvi-mineral bioloji aktiv maddənin istifadəsi təklif olunur.

Səmərələşdirici təklif kimi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilmesi və torpaq münbitliyinin artırılması məqsədi ilə səth sularının kənarlanması və qrunt sularının səviyyəsinin sabitləşməsi üçün müvəqqəti drenlərdən istifadə təklif olunur.

Səmərələşdirici təklif kimi tədqiqat sahələrində suvarma zamanı şorlaşma və eroziya proseslərinin təsirini qismən azaltmaq üçün suvarma arxları sisteminde durğun su yiğilan yerlərə plastmas boruların qoyulması təklif olunur.

#### **6 Layihə üzrə ezamiyyətlər (ezamiyyət baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)**

Layihə çərçivəsində IX, X və XI mərhələlərdə (2013-cü il) və XII mərhələdə (2014-cü il) işçi grupun 7 nəfəri Sabirabad rayonuna 6 (altı) günlük ezam edilmişdir.

Adları	IX mərhələ	IX mərhələ	IX mərhələ	IX mərhələ
Babayev Məhərrəm Pirverdi	01.05-06.05	03.07-08.07	01.11-06.11	10.03-15.03
Isgəndərov Sübahət Məmmədəli	01.05-06.05	03.07-08.07	01.11-06.11	10.03-15.03
Mustafayev Mustafa Qılıman	01.05-06.05	03.07-08.07	20.11-24.11	10.03-15.03
Orucova Nailə Hidayət	01.05-06.05	03.07-08.07	01.11-06.11	10.03-15.03
Qurbanov Eldar Ağasalam	01.05-06.05	03.07-08.07	01.11-06.11	10.03-15.03

Məmmədov Qoşqar Mehərrəm	01.05-06.05	03.07-08.07	01.11-06.11	10.03-15.03
Məmmədov Məmməd Isa	01.05-06.05	03.07-08.07	01.11-06.11	10.03-15.03

7	Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa) 1.AMEA Torpaqşunaslıq və Aqrokimya İnstitutunun əməkdaşları torpaq deqradasiyasını öyrənmək məqsədi ilə Muğan-Şirvan və Muğan-Salyan düzüne torpaq ekspedisiyalarında iştirak etmişlər (M.P.Babayev, M.Q.Mustafayev, E.A.Qurbanov ) 2.AMEA Torpaqşunaslıq və Aqrokimya İnstitutunun əməkdaşları torpaq deqradasiyasını öyrənmək məqsədi ilə Sirvan düzündə torpaq ekspedisiyasında iştirak etmişlər (M.P.Babayev, M.Q.Mustafayev, aspirant F.M.Mustafayev, F.Feyziyev (aspirant), Əsgərova G. (dissertant).
8	Layihə üzrə digər tədbirlərdə iştirak Layihənin davam etdiyi dövrde layihə iştirakçıları tərəfindən Sabirabad rayonunun fermerləri ilə maarifləndirmə-təbliğat xarakterli görüşlər keçirilmişdir. Görüşlər zamanı layihə iştirakçıları tərəfindən hazırlanmış "Sabirabad rayonunun sel suları altında qalmış torpaqların müabitliyinin bərpası (fermerlər və fərdi təsərrüfatçılar üçün tövsiyə" adlı tövsiyə fermerlərə paylanmasıdır. Layihə iştirakçıları layihənin davam etdiyi dövrə defələrlə Sabirabad rayonunun sel suları altında qalmış ərazilərdə monitoring keçirmiş, fermerlərlə görüşmüşlər, vəziyyətlə tanış olmuşlar və onlara məsləhətlər vermişlər. "Torpaqşunaslıq və Aqrokimya elminin regionların inkişafında rolü" Regionların inkişafi Dövlət Proqramının icrası ilə əlaqədar olaraq Gəncə şəhərində keçirilən konfransda iştirak (Gəncə şəhəri, 26-28 may 2011-ci il) (Babayev M.P., Məmmədov Q.M.) Institutun əməkdaşları 2012-ci ildə avqust ayında Rusyanın Petrozavodsk şəhərində keçirilən VI qurultayda iştirak etmişlər. (M.P.Babayev, M.Q.Mustafayev) Institutun əməkdaşları 2012-ci ildə noyabr ayında Qazaxistanda keçirilən konfransda iştirak etmişlər Layihə rəhbəri professor M.P.Babayev Türkiyənin Samsun şəhərində keçirilən Euroasian soil – workshop 2013 "The biophysical attributes of soil quality" adlı elmi-praktik konfransda dəvət olunmuş və "Azerbaycanda torpaqşunaslıq elminin müstəqillik dövründə nailiyyətləri" mövzusunda məruzə etmişdir. Layihə iştirakçıları 2013-cü ilin mayında H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyevin torpaq İslahatları ərzəq təhlükəsizliyinin təminatıdır" elmi-praktiki konfransda iştirak etmişlər və məruzələri ilə çıxış etmişlər (Babayev M.P., Mustafayev M.Q., Orucova N.H.) Layihə iştirakçıları 2013-cü ilin noyabrında Qırğızistanda keçirilən Beynəlxalq konfransda iştirak etmişlər və məruzələri ilə çıxış etmişlər (Babayev M.P., Mustafayev M.Q., Orucova N.H.)
9	Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstəriləməlidir: a) məruzənin növü: plenar, dəvəti, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq) Layihə iştirakçıları: 2012-ci ildə Moskva-Petrozavodsk şəhərində keçirilən Dokuçayev adına Torpaqşunaslar Cəmiyyətinin VI qurultayında iştirak etmişlər, "Биологическая диагностика орошаемых лугово-сероземных почв Куро-Араксинской низменности" və "Исследование зависимости плодородия хлопчатника от концентрации солей в лугово-сероземных орошаемых почвах на Муганской равнине Азербайджанской Республики" (Babayev M.P., Mustafayev M.Q., Orucova N.H., Əsgəndərov S.M.) (qurultay, beynəlxalq);

2012-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində keçirilən konfransda iştirak etmişlər "Биодиагностика орошаемых лугово-сероземных почв сухих субтропиков Азербайджана и их оценка" (Babayev M.P., Orucova N.H.) (konfrans, beynəlxalq); 2013-cü ildə Moskva-Pyazan şəhərində keçirilən konfransda iştirak etmişlər "Действие органических удобрений на урожайность масличных культур" (Babayev M.P., Orucova N.H., Mustafayev M.Q.) (konfrans, beynəlxalq) adlı elmi məruzələrlə çıxış etmişlər. Layihə iştirakçıları layihənin davam etdiyi dövrde mütəmadi olaraq Sabirabad rayonunun sel suları altında qalmış ərazi fermerləri ilə görüşlər keçirilmiş, vəziyyətlə tanış olmuşlar və məsləhətlər vermişlər (dəyirmi masa) (Babayev M.P., Mustafayev M.Q., İsgəndərov S.M., Orucova N.H., Qurbanov E.A., Məmmədov Q.M., Memmədov M.İ.). Layihə iştirakçıları 2013-cü ilin sentyabrın 27-də akademik Cəbrayıł Hüseynovun 100 illiyinə həsr olunmuş yubileydə iştirak etmişlər və məruzələri ilə çıxış etmişlər (Babayev M.P., Mustafayev M.Q., Orucova N.H.)

	2012-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində keçirilən konfransda iştirak etmişlər "Биодиагностика орошаемых лугово-сероземных почв сухих субтропиков Азербайджана и их оценка" (Babayev M.P., Orucova N.H.) (konfrans, beynəlxalq); 2013-cü ildə Moskva-Pyazan şəhərində keçirilən konfransda iştirak etmişlər "Действие органических удобрений на урожайность масличных культур" (Babayev M.P., Orucova N.H., Mustafayev M.Q.) (konfrans, beynəlxalq) adlı elmi məruzələrlə çıxış etmişlər. Layihə iştirakçıları layihənin davam etdiyi dövrde mütəmadi olaraq Sabirabad rayonunun sel suları altında qalmış ərazi fermerləri ilə görüşlər keçirilmiş, vəziyyətlə tanış olmuşlar və məsləhətlər vermişlər (dəyirmi masa) (Babayev M.P., Mustafayev M.Q., İsgəndərov S.M., Orucova N.H., Qurbanov E.A., Məmmədov Q.M., Memmədov M.İ.). Layihə iştirakçıları 2013-cü ilin sentyabrın 27-də akademik Cəbrayıł Hüseynovun 100 illiyinə həsr olunmuş yubileydə iştirak etmişlər və məruzələri ilə çıxış etmişlər (Babayev M.P., Mustafayev M.Q., Orucova N.H.)
10	Layihə üzre əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları Layihə çərçivəsində çöl və laboratoriya tədqiqatları aparmaq üçün noutbuk, rəqəmsal fotoaparət və çoxfunksiyalı lazer printeri (faks, kseroks, skaner), CPS (yer səthinin koordinatlarını və hündürlüyünü təyin edən cihaz) və torpaqda qida elementlərini təyin edən "LANGE DR 3900" markalı kimi aparatlar alınmış, onlar elmi-tədqiqat işlərinin aparılmasında istifadə olunur.
11	Yerli həmkarlarla əlaqələr Sabirabad rayonunda sel suları altında qalmış torpaqların bərpası üçün həyata keçirilməsi vacib olan tədbirlərin reallaşması məqsədi ilə layihənin davam etdiyi müddətdə torpaq şobəsinin mütəxəssisləri, bələdiyyə nümayəndələri və yerli fermerlərlə əlaqələr yaradılmış, bu problemin həllini həyata keçirmək üçün toplanmış məlumatlar təhlil edilmiş və onlara təkliflər verilmişdir. Layihə dövründə BioDeposit Elixir biopreparatından istifadənin bitkilərin məhsuldarlığının və torpaqların münbitliyinin artırılmasında effektivliyini nəzərə alaraq AGRI BioEkoTex şirkətinin prezidenti professor Əli M. Əlizadə ilə AMEA Torpaqşunaslıq və Aqrokimya İnstitutunun direktoru M.P.Babayev arasında müqavilə imzalanmışdır.
12	Xarici həmkarlarla əlaqələr 1. Ukrayna Elmlər Akademiyasının Əkinçilik İnstitutu Milli Elmi Mərkəzinin direktoru V.F.Sayko. Əlaqə telefonu: +38(044)5262227; 2. Belorusiya Kənd Təsərrüfatı Akademiyasının rektoru A.P.Kurdenko. Əlaqə telefonu: +375296650430; 3. P.A.Kostev adına Ryazan Dövlet Aqrotexnologiya Universitetinin rektoru Bışov N.B. Əlaqə telefonu: (4912)551412; (Babayev M.P., Mustafayev M.Q.) 4. Ümumrusiya Elmi-Tədqiqat Hidromeliorasiya İnstitutunun Meşerckiy filialı və A.N.Kostyakov adına Rusiya Kənd Təsərrüfatı Akademiyasının direktoru V.İ.Perequdov. Əlaqə telefonu: (4912)288205; (Babayev M.P., Mustafayev M.Q.) Meşerckiy Elmi Texniki Mərkəzinin Baş direktoru Y.A.Majaycki. Əlaqə telefonu: (4912)259109(Babayev M.P., Mustafayev M.Q.) 5. Türkiye, 19 Mayıs Yniversiteti, professor Əkbərov İ.A. (Babayev M.P., Mustafayev M.Q.) 6.Torpaq münbitliyinin bərpası, elmi-tədqiqat və texnoloji işlərin aparılması məqsədi ilə Ukrayna Aqrar Elm Akademiyası Əkinçilik İnstitutunun direktoru V.F.Sayko ilə AMEA Torpaqşunaslıq və Aqrokimya İnstitutunun direktoru M.P.Babayev arasında müqavilə imzalanmışdır. 7. Torpaq münbitliyinin bərpası, bitkilərin məhsuldarlığının artırılması məqsədi ilə biohumusdan və BioDeposit Elixir biopreparatından istifadənin həyata keçirilməsi üçün Litva Respublikasının AGRI BioEkoTex şirkətinin prezidenti doktor Ali M. Ali-zadə ilə AMEA

Torpaqşunaslıq və Aqrokimya İnstytutunun direktoru M.P.Babayev arasında müqavilə imzalanmışdır.

Əlaqə telefonu: tel. (994)4545614

Fax: (994)4545068; (994)4981173

Azer, Turkey, Russian: (99450)2105841

e-mail: president@cgribioekoşaz

13

Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)

Sabirabad rayonunda sel suları altında qalmış torpaqların münbitliyinin bərpası məsələrinin öyrənilməsi sahəsində tədqiqat işlərini davam etdirmək üçün AMEA Torpaqşunaslıq və Aqrokimya İnstytutunun əməkdaşlarından Feyziyev Fikret və Mustafayev Fərid 2012-ci ildə, Əsgərova Günel 2013-cü ildə "torpaqşunaslıq" ixtisası üzrə aqrar elmləri doktoru adı almaq üçün dissertanturaya qəbul olunmuşlar və bu ərazidə elmi-tədqiqat işlərini yerinə yetirilər.

14

Sərgilərdə iştirak (əgər baş tutubsa)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə keçirdiyi "Müstəqil Azərbaycanın 20 il ərzində keçdiyi tarixi yol" sərgidə torpaq kəsimlərinin morfoloji təsvirinin nümayişi (Babayev M.P., Memmedov Q.M., Mustafayev M.Q.)

Layihə iştirakçıları 2013-cü il noyabrda Azərbaycan Respublikasının müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə həsr olunmuş sərgidə iştirak etmişlər. Bakı Ekspo mərkəzi, 2013, noyabr 20-22.

15

Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)

Layihə çərçivəsində elmi təcrübəni artırmaq və təcrübə mübadiləsi aparmaq üçün layihə iştirakçısı Mustafayev Mustafa 2013-ci ilin avqustunda (15.08-20.08) Belarusyanın Minsk və Qorki şəhərlərində elmi ezamiyədə olmuşdur,

16

Layihə mövzusu ilə bağlı elmi-kütłəvi neşrlər, kütłəvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstəriləməlidir)

Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkışafı Fonduun maliyyə yardımı əsasında layihə icraçıları tərəfindən tövsiyə hazırlanmış və fermerlərə paylanmışdır: "Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının münbitliyinin bərpası (fermerlər və fərdi təsərrüfatçılar üçün tövsiyə".

AMEA Torpaqşunaslıq və Aqrokimya İnstytutunun internet səhifəsində (<http://www.issa-azerbaijan.org>) layihə icraçıları tərəfindən hazırlanmış tövsiyə "Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının münbitliyinin bərpası (fermerlər və fərdi təsərrüfatçılar üçün tövsiyə" adlı tövsiyə haqqında məlumat verilmişdir.

Bundan əlavə digər internet səhifələrində də bu haqda məlumat verilmişdir:

<http://www.elm.az/az/referat.php?&cid=0&page=3>

<http://www.science.az/az/index.php?id=4131>

N?sr!?



13.12.2011, 12:28

"Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının münbitliyinin bərpası"

### **adlı kitabı işıq üzü gördü**

Azerbaycan Respublikası Prezidenti yanında Elmin İnkışafı Fonduun maliyyə yardımını ilə "Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının müntbitliyinin bərpası" adlı kitab nəşr olunmuşdur.

Fermerlər və fərdi təsərrüfatçılar üçün nəzərdə tutulmuş tövsiyə torpaq-iqlim şəraiti nəzəre alınmaqla elmi cəhətdən əsaslandırılmış növbəli əkin dövriyyəsi sxemi tətbiq edilərək lazımı aqrotexniki tədbirləri həyata keçirməklə Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının müntbitliyinin bərpasına xidmet edir. Kitabda əkin dövriyyəsinə daxil olan yonca, taxıl, pambıq və tərəvəz bitkilərinin becərilməsinin aqrotexnoloji xəritəsi hazırlanmışdır. Burada nəzərdə tutulan aqrotexniki tədbirləri həyata keçirməklə fermerlər Sabirabad rayonunun suvarılan çəmən-boz və alluvial-çəmən torpaqlarının bərpasına nail ola biləcəklər. AMEA-nın müxbir üzvü Mehərrəm Babayev və digər müəlliflərin birgə mehsulu olan Kitabdan fermerlər və fərdi təsərrüfatçılarla bərabər agronomlar, torpaqşunaslar da istifadə edə bilərlər.

[http://www.azertag.com/science\\_and\\_education?page=8](http://www.azertag.com/science_and_education?page=8)

<http://www.azertag.com/node/894932>

### **Elm və təhsil**

**"Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının müntbitliyinin bərpası"** kitabı nəşr olunmuşdur

15.12.2011 [01:16]

"Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının müntbitliyinin bərpası" kitabı nəşr olunmuşdur

Müəlliflər kollektivi tərəfindən "Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının müntbitliyinin bərpası" kitabı çapdan çıxmışdır. Kitab Azerbaycan Respublikası Prezidenti Baki, 15 dekabr (AzərTAc). Müəlliflər kollektivi tərəfindən "Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının müntbitliyinin bərpası" kitabı çapdan çıxmışdır. Kitab Azerbaycan Respublikası Prezidenti yanında Elmin İnkışafı Fonduun maliyyə yardımını ilə nəşr olunmuşdur.

Azerbaycan Milli Elmlər Akademiyasından AzərTAc-a bildirmişlər ki, fermerlər və fərdi təsərrüfatçılar üçün nəzərdə tutulmuş yeni nəşrdə, torpaq-iqlim şəraiti nəzərə alınmaqla, elmi cəhətdən əsaslandırılmış növbəli əkin dövriyyəsi sxemi tətbiq edilərək lazımı aqrotexniki tədbirləri həyata keçirməklə Sabirabad rayonunun sel suları altında qalmış torpaqlarının müntbitliyinin bərpasına xidmet edir. Kitabda əkin dövriyyəsinə daxil olan yonca, taxıl, pambıq və tərəvəz bitkilərinin becərilməsinin aqrotexnoloji xəritəsi hazırlanmışdır. Burada nəzərdə tutulan aqrotexniki tədbirləri həyata keçirməklə fermerlər Sabirabad rayonunun suvarılan çəmən-boz və alluvial-çəmən torpaqlarının bərpasına nail ola biləcəklər. Yeni nəşrdən fermerlər və fərdi təsərrüfatçılarla bərabər agronomlar, torpaqşunaslar da istifadə edə bilərlər.

© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır.

Layihə iştirakçılarının 2012-2013-cü ildə layihə çərçivəsində dərc olunmuş materiallarını AMEA Torpaqşunaslıq və Aqrokimya Institutunun internet səhifəsində (<http://www.issa-azerbaijan.org>) yerləşdirmək üçün təqdim olunmuşdur. Layihə iştirakçılarının 2012-ci ildə Qazaxıstanın Alma-Ata şəhərində keçirilən konfransdakı "Биодиагностика орошаемых лугово-сероземных почв сухих субтропиков Азербайджана и их оценка" məruzəsi institutun internet saytında yerləşdirilmişdir (Babayev M.P., Orucova N.H.)

МИНИСТЕРСТВО ПРИРОДНОГО КОМПЛЕКСА И ТЕХНИЧЕСКОЙ КАПАСИТАТИ КАЗАХСТАН  
АДЫГАУАРДЫН НАУКАСЫ

ОРДЕНА ТРУДОВОГО КРАСНОГО ЗНАМЕНИ  
КАЗАХСКИЙ НАУЧНО-ПРИДОБЫВАТЕЛЬСКИЙ ИНСТИТУТ  
ПОЧВОВЕДЕНИЯ И АГРОХИМИИ ИМЕНИ ХУ. УСТАМАНОВА

ОО «СОБСТВО ПОЧВОВЕДОВ, АГРОХИМИКОВ И АГРОЭКОЛОГОВ»



«ТОПЫРАК РЕСУРСТАРЫНЫҢ ТИМДІЛ ПАЙДАЛАНУ ЖӘНЕ

ОЛАРДЫҢ ЭКОЛОГИЯСЫ»

Халықаралық ғылыми - практикалық конференция

материалдары

Материалы Международной научно - практической

конференции

«РАЦИОНАЛЬНОЕ ИСПОЛЬЗОВАНИЕ ПОЧВЕННЫХ

РЕСУРСОВ И ИХ ЭКОЛОГИЯ»

Materials of International Scientific - Practical Conference

«RATIONAL USE OF SOIL RESOURCES AND THE

ENVIRONMENT»


АЖАМДЫ

2012

AMEA Torpaqşunaslıq və Aqrokimya İnstitutunun layihə icraçılarının "Elm" qəzetində 12 iyul 2011-ci il tarixində "Torpaqşunaslıq və Aqrokimya İnstitutunda qrant layihəsi yerinə yetirilir" adlı məqaləsi nəşr olunmuşdur

AMEA Torpaqşunaslıq və Aqrokimya İnstitutunun saitı yaradılmış (<http://www.issa-azerbaijan.org>) və layihə çərçivəsində aparılmış tədqiqatların nəticələri dövri olaraq internet səhifəsində işıqlandırılacaqdır

Layihə iştirakçılarının 2013-cü ildə (müəlliflər - M.P.Babayev, N.H.Orucova, M.Q.Mustafayev, U.Qocayev, E.A.Qurbanov, S.M.İsgəndərov, Q.M.Məmmədov, M.İ.Məmmədov) dərc olunmuş "Sel suları altında qalmış torpaqların münbütliyinin bərpası" kitabı institutun (<http://www.issa-azerbaijan.org>) saytında yerləşdirilmişdir.



Layihə çərçivəsində 2013-ci ilin avqustunda layihə iştirakçısı icraçı Mustafayev Mustafa Belorusiyanın Minsk şəhərində elmi ezamiyyədə olmuşdur və bu haqda məlumat internet səhifələrində yerləşdirilmiş və məlumat verilmişdir.

<http://wap.azertag.com/wapindex/node/1128677?hl=az>

Bakı, 26 avqust (AzerTAc). Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşunaslıq və Aqrokimya İnstitutunun torpaqların meliorasiyası laboratoriyasının rəhbəri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Mustafa Mustafayev Belarusun Minsk şəhərində ezamiyyətdə olmuşdur. Mustafa Mustafayev AzərTAc-a bildirmişdir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondunun "Sel suları altında qalmış ərazilərdə torpaqların münbütliyinin bərpası" üzrə qrant layihəsi əsasında görülmüş işlər, alınmış nəticələr, torpaqların münbütliyinin artırılması məqsədi ilə hazırlamış tədbirlər sistemi və nəticələrinin müqayiseli təhlili

olmuşdur.

Ezamiyyət müddətində M.Mustafayev Belarus Milli Elmlər Akademiyasının (BMEA) Meliorasiya İnstitutunda, BMEA-nın Elmi-Praktiki Mərkəzində, Qorki şəhərindəki Belorus Kənd Təsərrüfatı Akademiyasında və Qoreski rayonundakı Masalaki kəndində fəaliyyət göstərən kolxozun təsərrüfatında

Səfər çərçivəsində azərbaycanlı alim BMEA-nın Meliorasiya İnstitutunda direktoru Nikolay Krilloviçin rəhbərliyi ilə keçirilmiş seminarda iştirak etmişdir. Seminar N.Krilloviç meliorativ işlərin aparılması, yeni elmi nəticələrin tətbiqi və s. barədə ətraflı məlumat vermiş, görülmüş işlərin Geo Informasiya Sistemi texnologiyası bazasında aparılmasından söhbət açmışdır.

Görüşdə M. Mustafayev Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnnışaf Fondu "Sel suları altında qalmış ərazilərdə torpaqların münbitliyinin bərpası" üzrə qrant layihəsinin yerine yetirilməsi, alınmış nəticələr, çöl işlərini eks etdirən fotosəkillər və s. haqqında ətraflı məlumat vermişdir. Tədqiqatların müxtəlif bitkilər və xam torpaqlarda aparılması, əkin dövriyəsinin tətbiqi, yerli və Ukrayna Əkinçilik İnstitutunun teklifi etdiyi gübrelərdən istifadə edilmesi daha maraqla qarşılanmışdır. Müzakirələr zamanı alınmış nəticələrin Azərbaycanda müxtəlif dərəcədə şorlaşmış və şorakətləşmiş torpaqlarda müqayisəsi tədqiqatların aparılmasının mövcud metodikalara uyğun olması təsdiq edilmişdir.

**SİFARIŞÇI:**

Elmin İnnışafı Fondu

Müşavir

Babayeva Ədile Əli qızı

(imza)

"10 04 2014-cü il

**İCRAÇI:**

Layihə rəhbəri

Babayev Məhərrəm Pirverdi oğlu

(imza)

"10 04 2014-cü il

**Baş məsləhətçi**

Həsənova Günel Cahangir qızı

(imza)

"— — 2014-cü il